

AAA_2017#01#Y16#01 testinin sualları

Fənn : 2017 İqtisadi təhlil və audit

1 Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışından mənfəəti məbləğinə təsiri hesablanır:

- satışın plan həcmində və maya dəyərinə, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləğinin arasında fərq kimi;
- məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcmində hasil kimi;
- faktiki pul gəliri və satışın faktiki həcmi, plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi ;
- faktiki mənfəət məbləği və satışın faktiki həcmində, plan qiyməti və maya dəyərinə görə hesablanmış mənfəət məbləğinin arasında fərq kimi .
- satışın faktiki həcmində və qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləğinin arasında fərq kimi;

2 Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

- məhsulun çeşidi, əmək məhsildarlığı, məhsulun maya dəyəri;
- satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
- əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fond tutumu;
- məhsulun əmək tutumu, əsas fondların dəyəri.
- işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;

3 Ümumi mənfəət hesablanır:

- satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
- ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
- əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya də-yəri arasında fərq kimi;
- satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
- satışdan mənfəət ilə vergi məbləğinin arasında fərq kimi;

4 Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- mühasibat balansı üzrə;
- kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
- mənfəət və zərər haqqında hesabat üzrə;
- uçot siyasəti və izahlı qeydlər üzrə.
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;

5 Hesabat ilinin yekunlarına görə satışdan pul gəliri 2000 min manat, satışdan mənfəət 500 min manat, material tutumu 0,45-dir. Bu halda material məsrəflərinin hər manatına düşən mənfəət məbləğini müəyyən edin?

- 0,45 man;
- 0,43 man;
- 0,28 man ;
- 0,55
- 0,56 man;

6 Maliyyə levirici əsasında qiymətləndirilir:

- təşkilatın ödəmə qabiliyyəti;
- təşkilatın maliyyə sabitliyi;
- təşkilatın xərclərinin rentabelliyi;

- balansın likvidliyi;
- məhsul istehsalı və satış üzrə xərclərin strukturu;

7 Maliyyə levirici (aləti) əmsalı əks etdirir:

- vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;
- borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
- xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;
- qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövriyyəsi məbləğini.
- borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;

8 İstehsal leverici müəyyən edilir:

- xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
- satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- balans mənfəətinin artımı : məhsul satışı həcminin artımı;
- balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- məhsul satışından mənfəət : satışdan pul gəliri.

9 İnvestisiyanın rentabelliyi hesablanır:

- hesabat dövrünün mənfəəti / xüsusi kapital;
- balans mənfəəti / xalis aktivlər;
- xalis mənfəət / (xüsusi kapital + uzunmüddətli öhdəliklər);
- xüsusi kapital / hesabat dövrünün mənfəəti.
- xalis mənfəət / (əsas vəsait + dövriyyə aktivləri);

10 İnflyasiya şəraitində:

- nominal gəlir real gəlirdən daha çoxdur;
- nominal gəlir real gəlirə bərabərdir;
- nominal gəlir real gəlirdən daha azdır;
- nominal və real gəlirlərin artımı olmur;
- həm nominal və həm də real gəlirlər azalır.

11 Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

- ehtiyyat fondunun yaradılması;
- dividendlərin ödənilməsi;
- əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
- bunlardan heç biri.
- sosial sferalar fondunun artırılması.

12 Təşkilatın mənfəəti səciyyələndirir:

- maliyyə vəziyyətini;
- maliyyə nəticələrini;
- işgüzar aktivliyi;
- kapitalın rentabelliyini.
- məcmu aktivlərin dövretməsini;

13 Aktivlərin rentabelliyi səciyyələndirir:

- təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;
- kapitalın strukturunu;
- cari likvidliyi;

- bazar sabitliyini.
- işgüzar fəallığı;

14 Satışdan pul gəliri ilə satılmış malların (iş, xidmət) maya dəyəri arasında fərq səciyyələndirir:

- satışdan mənfəəti;
- vergitutulana qədər mənfəəti;
- ümumi mənfəəti;
- satışdanakənar mənfəəti.
- xalis mənfəəti;

15 Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabel-liyinin yüksəlməsini təmin edir:

- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyindən yüksək olduqda;
- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyinə bərabər olduqda;
- borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyindən aşağı olduqda;
- borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyindən aşağı olduqda;
- borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyindən yuxarı olduqda;

16 Məhsul satışından mənfəətə təsir edən əsas amillər hansılardır:

- məhsul buraxılışı və satışının həcmi, maşın və avadanlıqların dəyəri, istehsalın texniki-təşkilati səviyyəsi, ixtisaslaşma səviyyəsi;
- müssəsnin öhdəlikləri, işçilərin ixtisas səviyyəsi, əmək məhsuldarlığı, məhsulun keyfiyyəti;
- satışın həcmi, quruluşu, məhsul vahidinin maya dəyəri, orta satış qiyməti;
- satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- debtor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilati səviyyəsi;

17 Hesabat ilinin yekununa görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliyi 22%-ə bərabərdir. Satışdan əldə olunan mənfəəti müəyyən edin?

- 3210 min manat
- düzgün cavab yoxdur.
- 2230 min manat
- 4680 min manat;
- 1320 min manat;

18 Satışdan pul gəliri 3000 min manatdan 3700 min manata, satışdan əldə olunan mənfəət isə 1000 min manatdan 1200 min manata qədər artıqdır satışın rentabelliyi

- azalmışdır;
- artmışdır;
- dəyişməmişdir;
- düzgün cavab yoxdur.
- rentabelli olmur;

19 İstehsal levirici (aləti) nədir?

- satışdan mənfəətin xərclərə nisbətidir;
- borc kapitalının xüsusi kapitala nisbətidir;
- istehsal məsrəflərində müstəqim məsrəflərin payı.
- məhsulun istehsal buraxılış həcmi və strukturunu dəyişməklə mətfəətə təsir etmək imkanıdır;
- məhsulun tam və istehsal maya dəyəri arasındaki fərqdir;

20 əməliyyat leviricinin (alətinin) effekti necə müəyyən olunur?

- daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;
- marjinal gəlirin mənfəətə nisbəti kimi
- dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;
- satışdan mənfəətin məhsulun maya dəyərinə nisbəti kimi;
- sabit və dəyişkən xərclərin nisbəti kimi;

21 Maliyyə leviricinin (alətinin) effekti müəyyən edir?

- borc kapitalının cəlb olunmasının səmərəliliyi;
- əsas kapitalın dövriyyə kapitalına nisbətini;
- maliyyə nəticəsinin strukturunu;
- dövriyyə aktivlərinin qısamüddətli passivlərə nisbətini;
- maliyyə əmsallarını.

22 Hesab dövründə satışdan pul gəliri 3000 min manat, sabit xərclər – 500 min manat, dəyişən xərclər – 1800 min manat, məhsul vahidinin qiyməti 1 min manat olmuşdur. Satışın zərərsizlik səviyyəsini hesablayın.

- 1250 min manat;
- 700 min manat;
- 1350 min manat;
- 2010 min manat.
- 1750 min manat;

23 Ümumi gəlirin dəyişmə tempi – 20%, natural ifadədə satışın həcmiinin dəyişmə tempi – 5% olmuşdur. İstehsal levirici (aləti) effektini müəyyən edin:

- 15;
- 10;
- 4;
- 7.
- 12;

24 Xalis mənfəətin dəyişməsi tempi – 15%, ümumi gəlirin dəyişmə tempi – 12%. Maliyyə levericinin səviyyəsini müəyyən edin:

- 1,25 %;
- 0,84 %;
- 3,61 %;
- 2,22 %.
- 1,85 %;

25 Müəssisənin biznesa planında balans mənfəəti 524 min manat, əsas kapitalın orta illik məbləği 1137 min manat, dövriyyə kapitalın orta illik məbləği 800 min manatdır. Məcmu aktivlərin rentabelliyi əmsalını müəyyən edin?

- 0,3347;
- 0,2705;
- 0,3155 ;
- 0,2525.
- 0,2705;

26 Müəssisənin hesabat məlumatlarına görə balans mənfəəti 707 min manat, əsas kapitalın orta illik məbləği 1220,5 min manat, dövriyyə kapitalın orta illik məbləği 871,5 min manatdır. Məcmu aktivlərin rentabellik səviyyəsini müəyyən edin?

- 0,3830;
- 0,2929;
- 0,3132;
- 0,338 .
- 0,3213;

27 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, borc borc kapitalı 1500 min manat, kredit və borclara görə faiz dərəcəsinin payı 0,26, reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat olmuşdur. Bu halda satışdan mənfəət məbləğini müəyyən edin?

- 1610,0 min manat;
- 1972,6 min manat;
- 1198,6 min manat;
- 1381,5 min manat.
- 1295,8 min manat;

28 Təşkilatın hesabat məlumatlarına əsasən satışdan əldə olunan vəsait 2300 min manat təşkil etmişdir. İstehsal, idarəetmə və satış xərcləri 1800 min manat təşkil etmişdir, o cümlədən satılan məhsulun maya dəyəri – 1700 min manat olmuşdur. Satışın rentabelliyini müəyyən edin?

- 26,08%;
- 32,40%.
- 21,74%;
- 20,85%;
- 35,29%;

29 A və B şirkətləri üzrə aşağıdakı göstəricilər məlumdur: Sabit xərclər – 1000 və 1250 manat; Məhsul vahidinə marjinal gəlirin səviyyəsi 0,5 və 0,55 manat; İstehsal səviyyəsi; 1-ci variant – 3000 və 3000 ədəd; 2-ci variant – 3600 və 3600 ədəd. Hansı şirkətdə istehsal levirici (aləti) daha yuxarıdır?

- heç birində;
- «B» müəssisəsində;
- «A» müəssisəsində;
- cavab yoxdur.
- hər ikisində bərabərdir;

30 Hesabat ilində satışdan pul gəliri 6000 min manat, satılmış məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olmuşdur. Bu halda xalis mənfəəti müəyyən edin?

- 1600 min manat;
- 1345 min manat;
- 1680 min manat;
- 1880 min manat.
- 1485 min manat;

31 Müəssisənin xüsusi kapitalın cəmi 1500 min manat, borc vəsaiti 1500 min manat, kredit və borclara görə faiz dərəcəsi 26%, satışdan pul gəliri 6000 min manat və reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, mənfəətdən vergi dərəcəsi 20% olan halda xalis mənfəətə görə xüsusi kapitalın rentabelliyini müəyyən edin?

- 70,70 %;
- 78,14 %;
- 85,86 %;
- 66,75 %.
- 69,76 %;

32 Satışın həcmiin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

- satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
- satışın faktiki həcmində, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
- satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
- faktiki və plan mənfəət məbləği arasında fərq kimi;
- satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;

33 Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir

- fond veriminin dəyişməsi
- istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcminin dəyişməsi;
- satış həcminin dəyişməsi, satışın strukturunun dəyişməsi;
- əmək məhsuldarlığının və qiymətin dəyişməsi
- material tutumunun dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi

34 Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:

- ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
- sair satışın nəticələri ilə məhsulların maya dəyəri arasında fərq kimi;
- pul gəliri – netto ilə satılmış məhsulların maya dəyəri, inzibati xərclər və kommersiya xərcləri arasında fərq kimi ;
- pul gəliri və kommersiya xərclərin arasındakı pul gəliri və kommersiya xərclərin arasında fərq kimi.
- pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;

35 Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- gəlir və xərclər arasında fərq kimi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləğ kimi;
- məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləğ kimi;
- məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləğ kimi.
- məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;

36 Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- göstəricilərin müqayisəli təhlili;
- göstəricilərin üfiqi təhlili;
- göstəricilərin şaquli təhlili;
- göstəricilərin amilli təhlili.
- göstəricilərin trend təhlili;

37 Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin qiymətləndirilməsinin ümumi-ləşdirilmiş göstəriləri

- mənfəət;
- rentabellik;
- maya dəyəri;
- satışdan kənar mənfəət.
- əməliyyat

38 Məhsul satışından mənfəət necə hesablanır:

- Ümumi pul gəliri (ƏDV və aksizi çıxılmaqla) ilə realizə olunmuş məhsulun maya dəyəri arasında fərq kimi ;
- vergiyə cəlb edilmiş mənfəət məbləğ ilə;
- pul gəliri ilə (ƏDV və aksiz daxil olmaqla) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.

- balans və xalis mənfəət arasında fərq kimi;

39 Zəif realizə olunan aktivlərə aiddir:

- əsas vəsaitlər.
- ehtiyatlar + hazır məhsul;
- ehtiyatlar+qeyri maddi aktivlər;
- pul vəsaitləri + debitor borcları;
- ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;

40 Xammal və material ehtiyatlarının dövranı əmsalı necə hesablanır?

- sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcmində nisbəti kimi;
- xammal və material ehtiyatların satışın həcmində nisbəti kimi;
- xammal və material ehtiyatların orta həcmində istifadə olunmuş materialların maya dəyərinə nisbəti kimi;
- sərf edilmiş materialların maya dəyərinin məhsulun həcmində nisbəti kimi.
- satışın həcmindən xammal və material ehtiyatlarının orta həcmində nisbəti kimi;

41 Əməliyyat levirici necə hesablanır?

- marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- satışdan mənfəətin satışın kritik həcmində nisbəti kimi.
- satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

42 Maliyyə leviricinin effekti hansı halda alınır?

- xüsusi kapitalın rentabelliyyi > aktivlərin rentabelliyyindən;
- borc kapitalın rentabelliyyi < xüsusi kapitalın rentabelliyyindən;
- borc kapitalın rentabelliyyi = xüsusi kapitalın rentabelliyyindən;
- aktivlərin rentabelliyyi > kapitalın rentabelliyyi.
- borc kapitalın rentabelliyyi > satılmış məhsulun rentabelliyyindən;

43 İstehsal leverici necə hesablanır?

- satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəət;
- balans mənfəətinin artımı : məhsul satışının həcmindən artımı;
- balans mənfəəti : satışdan əldə edilən mənfəət;
- satışdan əldə edilən mənfəət: satışdan pul gəliri.
- xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;

44 İstehsal levirici nəyi səciyyələndirir?

- məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;
- məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;
- reallaşdırılan məhsulun faktiki həcmindən onun satışından pul gəlirinə nisbətini;
- məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındaki fərqi.
- məhsul satışından pul gəlirinin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;

45 Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) necə hesablanır?

- daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi
- satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
- marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;
- maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.

- əməliyyat leviricinin (alətinin) satışdan mənfiətə nisbəti kimi;

46 Dövriyyə aktivlərin tərkibinə daxildir:

- xammal, material, avadanlıqlar;
 xammal, material, tikililər;
 xammal, material, debitor borcları;
 xammal, material, qeyri maddi aktivlər.
 xammal, material, kreditor borcları;

47 Dövriyyə aktivlərindən istifadənin təhlili qarşısında hansı vəzifələr durur?

- pul axınlarının qiymətləndirilməsi;
 debitor borclarının qiymətləndirilməsi;
 dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi;
 əmtəə material dəyərlərinin qiymətləndirilməsi.
 debitor borclarının tərkibinin qiymətləndirilməsi;

48 Təşkilatın dövriyyə aktivləri ilə təmin olunmasının təhlilinin əsas vəzifələri hansıdır?

- debitor borclarının keyfiyyətinin təhlili;
 debitor borclarının tərkibinin təhlili;
 istehsal ehtiyatlarının tələbata uyğunluğunun qiymətləndirilməsi;
 dövriyyə vəsaitlərinin dövr sürətinin qiymətləndirilməsi.
 dövriyyə vəsaitləri üzrə nisbi qənaiit hesablanması;

49 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsali necə hesablanır?

- borc kapital / aktivlər;
 xüsusi kapital / aktivlər;
 dövriyyə aktivləri / xüsusi kapital;
 xüsusi kapital / borc kapitalı.
 xüsusi kapital / balansın valyutası;

50 İslək kapitalın mahiyyəti nədir?

- təşkilatın cari aktivləridir;
 pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərqlidir;
 təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərqlidir;
 cari aktivlər və aktivlərin dəyəri arasında fərqlidir.
 məcmu aktivlər və cari aktivlər arasında fərqlidir;

51 Maliyyə müstəqilliyi əmsali necə hesablanır?

- (kapital – uzunmüddətli aktivlər) / kapital;
 kapital / kapital və öhdəliklərin cəmi;
 (kapital – uzunmüddətli aktivlər) / cari aktivlər;
 xüsusi kapital/ borc kapitalı.
 kapital / məcmu aktivlər;

52 Müstəqillik əmsali hesablanır:

- xüsusi vəsait / borc vəsaiti;
 borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
 borc vəsaiti / bütün vəsait məbləği;
 bütün vəsait mənbəyi / borc vəsaiti.

- xüsusi vəsait / bütün vəsait məbləği;

53 Diaqnostikanın istiqamətlərini əhatə etmir:

- iqtisadi diaqnostika;
- xarici (ətraf) mühitin diaqnostikası;
- funksional diaqnostika;
- nisbi diaqnostika;
- strategiya diaqnostikası

54 Bunlardan hansı funksional diaqnostikaya aid deyil

- marketinq diaqnostikası; təchizat funksiyasının diaqnostikası;
- «idarəetmə-maliyyə» funksiyasının diaqnostikası;
- istehsal diaqnostikası, şəxsi heyətin menecmentinin diaqnostikası;
- operativ təhlilin diaqnostikası;
- menecmentin diaqnostikası;

55 Diaqnostikanın ən mühüm vasitəsi:

- audit metodudur
- indeks metodu
- inteqral metodu
- zəncirvari yerdəyişmələr metodu.
- müqayisə metodu

56 Diaqnostikadada audit metodunun növləri

- daxili və xarici audit.
- idarəetmə və inteqral auditi
- uyğunluq və səmərəlilik auditi
- marketinq və menediment auditi
- müqayisəli və kompleks auditi

57 Diaqnostikanın məsələləri

- maliyyə-iqtisadi təh-lildir
- funksional və strateji diaqnostikadır
- xarici və daxili amillərin təhlilidir.
- müqayisəli və kompleks təhlili
- marketinq və menediment təhlil

58 Diaqnostikanın fazaları

- maliyyə-iqtisadi təh-lildir, funksional və strateji diaqnostikadır
- faza-ların tərkib hissələridir
- xarici və daxili amillərin təhlili diaqnostikasıdır.
- müqayisəli və kompleks təhlili.
- uyğunluq və səmərəlilik auditi

59 Əməkdən istifadənin keyfiyyətini xarakterizə edən göstərici hansıdır?

- əmək məhsuldarlığı;
- işçilərin orta illik siyahı sayı;
- iş yerlərinin heyətlə təmin olunması;
- iş vaxtı itkisi.

- iş vaxtından istifadə;

60 Əmək məhsuldarlığı aşağıdakı göstərici ilə müəyyən olunur:

- bir işçi hesabı ilə məhsul istehsalı;
- satışdan pul gəliri;
- normativ-xalis məhsul;
- fəhlələrin sayı.
- əməktutumu;

61 Müəssisənin işçi qüvvəsilə təmin olunması necə müəyyən olunur?

- Ayrı-ayrı kateqoriyalar, peşələr və ix-tisas dərəcələri üzrə işçilərin faktiki sayı əvvəlki illərin və tələbatın müvafiq göstəriciləri ilə tutuşdurulur;
- Əsas istehsal fəhlələrinin faktiki və plan sayı müqayisə olunur;
- Bütün kateqoriya işçilərin sayı işçilərin plan sayına bölünür;
- Əsas və köməkçi istehsalat işçilərinin sayı cəmi işçilərin sayı ilə müqayisə olunur;
- İnzibati idarəetmə və köməkçi istehsal heyətinin sayının cəmi işçilərin sayına nisbəti kimi təyin olunur;

62 İş vaxtı fondundan istifadənin məhsul istehsalına təsiri hesablanır:

- Xəstəliyə görə işə çıxılmayan günlərin sayını bir günlük məhsul istehsalına vurmaqla;
- Məzuniyyətdə olan günlərin, saatların miqdarını bir günlük, saatlıq məhsul istehsalına vurmaqla;
- Real iş günlərinin, saatlarının plan miqdarı ilə faktiki miqdarı arasındakı fərqi plan üzrə bir günlük, bir saatlıq məhsulun miqdarına (həcmində) vurmaq lazımdır
- Əmtəəlik məhsulun miqdarını real iş vaxtı fonduna bölməklə;
- Ümumi məhsulun miqdarını nominal iş vaxtı fonduna bölməklə;

63 İş vaxtı fondundan istifadə necə müəyyən olunur?

- Hər iş gününə, iş saatına düşən məhsulun həcmindən görə müəyyən olunur;
- Hər iş gününə, iş saatına düşən məhsul satışının həcmindən görə;
- Hər iş gününə, iş saatına düşən mənfəətin həcmindən görə;
- İşçilərin işə çıxdığı günlərin sayına görə;
- Hər iş gününə, iş saatına düşən əmək haqqına görə;

64 Əmək məhsuldarlığı səciyyələndirir:

- İstehsalın faktiki və plan həcmindən nisbətini;
- Ümumi işçilərin hər nəfərinə düşən məhsul satışının həcmindən.
- Köməkçi istehsal heyətinin hər nəfərinə düşən ümumi məhsulun həcmindən;
- Orta hesabla bir işçiyə düşən məhsul istehsalını;
- Mühəndis-texniki işçilərin hər nəfərinə düşən məhsul istehsalını;

65 Məhsulun əməktutumu hesablanır:

- İstehsal olunmuş məhsulun hər manatına düşən əmək haqqı kimi;
- Müəyyən çeşiddə məhsulun hazırlanmasına iş vaxtı fondunun həmin dövrdə məhsulun natural ifadədə miqdarına nisbəti kimi;
- İstehsal olunmuş məhsulun hər manatına düşən adam gün kimi;
- Məhsul vahidinə düşən əmək haqqı məbləği kimi
- Hər min manatlıq məhsula düşən işçilərin sayı kimi;

66 Bir fəhlə üzrə orta illik hasilat hesablanır:

- Əmtəəlik məhsulun həcmindən fəhlələrin orta illik sayına nisbəti;

- əmtəəlik məhsulun həcminin heyətin orta illik sayına nisbəti;
 - əmtəəlik məhsulun həcminin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 - əmtəəlik məhsulun həcminin faktiki vaxt fonduna nisbəti;
 - əmtəəlik məhsulun həcminin təqvim vaxt fonduna nisbəti;

67 İş masınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti bildirir.

- Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır
 - əsas istehsal fondlarının aktiv hissəsinin azalması
 - əsas istehsal fondlarının istismardan çıxması
 - ekstensiv və əntənsiv yüklemə əmsalları
 - dövrin sonuna əsas istehsal fondların dəyəri

68 əsas istehsal fondlarının spesifik əlaməti:

- müəyyən istehsal tsikli ərzində aşınma ölçüsünə istinadən dəyərini tədricən hazır məhsulun üzərinə köçürülməsindədir.
 - müəyyən istehsal tsikli ərzində dəyərini birdəfəlik hazır məhsulun üzərinə köçürülməsindədir
 - kənd təsərrüfatı işlərində yüksək xüsusi çəkiyə malik olan amildir.
 - avadanlıqların aktiv hissəsinin dəyərinin, xüsusi çəkisinin məhsulun üzərinə köçürülməsindədir.
 - Müəssisədə istifadə olunan avadanlıqların tərkibi, əmtəlik məhsula təsir edir

69 İllik köhnəlmə məbləğinin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların fondverimini ;
 - əməyin fondla silahlanması;
 - əsas fondların fondtutumunu;
 - əsas fondların köhnəlməsi əmsalını
 - əsas fondların yararlılıq əmsalını;

70 əsas istehsal fondlarından istifadə edilməsinin səmərəliliyi göstəricilər sistemlə səciyyələnir.

- daxili və xarıcı.
 - mütləq və nisbi.
 - ümumi və xüsusi.
 - aktiv və passiv.
 - kəmiyət və keyfiyyət.

71 İstismara verilmiş yeni esas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna esas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

- yeniləşmə əmsalı
 - köxnəlmə əmsalı
 - yararlıq əmsalı
 - fondferimi əmsalı
 - istismardan çıxma əmsalı

72 əsas istehsal fondlarının istismardan çıxması əmsalının hesablanması:

- a) aşınmış əsas istehsal fondlarının dəyərinin ilin sonuna əsas istehsal fondlarının dəyərinə nisbətinə bərabərdir;
istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir;
 - b) yeni istehsal fondlarının fondlarının dəyərinin ilin sonuna təzə əsas istehsal fondların dəyərinin nisbətinə bərabərdir;

- hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayınanisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

73 əsas istehsal fondlarının yeniləşməsi əmsalı hesablanır:

- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
- hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayınanisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir

74 Köhnəlmə əmsalı,yararlıq əmsalı.

- əsas vəsaitlərin hərəkətini eks etdirir.
- əsas istehsal fondlarının səmərəliliyinin bildirir.
- əsas istehsal fondlarının ümumi göstəricisi.
- istismara verilmiş yeni əsas istehsal fondlarını bildirir.
- əsas istehsal fondlarının istismardan çıxmağıını bildirir

75 Köhnəlmə əmsalı hesablanır:

- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması kimi müəyyən edilir
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin təhlil edilən dövrün sonuna əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:
- hesablanmış amortizasiya məbləğinin əsas istehsal fondlarının aktiv hissəsinin nisbəti kimi müəyyən edilir
- hesablanmış amortizasiya məbləğinin yeni istehsal fondlarının sayınanisbətinin 100%-ə vurulması kimi müəyyən edilir.
- istismara verilmiş yeni əsas istehsal fondlarının dəyərinin köhnəlmiş əsas istehsal fondlarının dəyərinə nisbəti kimi müəyyən edilir:

76 əsas istehsal fondların aktiv hissəsinə aiddir:

- istehsal üçün şərait yaradan əsas istehsal fondlar.
- hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
- birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
- yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
- istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.

77 əsas istehsal fondların passiv hissəsinə aiddir:

- istehsal üçün şərait yaradan əsas istehsal fondlar.
- hec bir istehsalda iştirak etməyən əsas istehsal fondlar.
- birbaşa istehsalda iştirak edən əsas istehsal fondlar.
- yalnız kənd təsərrüfatı işlərində istifadə olunan əsas istehsal fondlar.
- istehsalda iştirak edən və etməyən əsas istehsal fondlar.

78 Amortizasiya məbləğinin əsas istehsal fondlarının ilkin dəyərinə nisbətinin 100%-ə vurulması ilə müəyyən edilir:

- yeniləşmə əmsalı
- köhnəlmə əmsalı

- yararlıq əmsalı
- fondferimi əmsalı
- istismardan çıxma əmsalı

79 Köhnəlmə əmsalı dinamikada öyrənilməsinin mahiyyəti

- Avadanlığın qiymətinin baxa olmasını bildirir
- Avadanlığın sayını və istifadəsinin qaydasını bildiri
- Avadanlığın qiymətinin cox aşağı olmasını bildirir
- yeni avadanlığın sayını dəqiqlik ilə öyrənməyə imkan verir
- yeniləşməsi tempini qiymətləndirmək imkanı verir

80 Köhnəlmə əmsalının faizinin artması bildirir.

- əsas istehsal fondlarının köxnəlməsinin aşağı tempini və onların fiziki təzələnməsini göstərir
- Avadanlığın sayını və istifadəsinin qaydasını bildiri
- Avadanlığın qiymətinin və keyfiyyətinin cox aşağı olmasını bildirir
- Avadanlığın qiymətinin baxa olmasını bildirir
- əsas istehsal fondlarının yeniləşməsinin aşağı tempini və onların fiziki köhnəlməsini bildirir.

81 İntensiv yüksəlmə əmsalı aşağıdakı kimi hesablanır:

- ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti ;
- məhsulun həcminin əsas vəsaitlərin ortı illik dəyərinə nisbəti;
- məhsulun həcminin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti.
- əsas vəsaitlərin ortı illik dəyərinin məhsulun həcminə nisbəti;
- faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən hesablama iş vaxtı fondu;

82 Ekstensiv yüksəlmə əmsalı hesablanır:

- əsas vəsaitlərin ortı illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
- faktiki (plan) iş vaxtı fondunun istehsal gücü müəyyən olunarkən götürülmüş iş vaxtı fonduna nisbəti kimi;
- ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti kimi;
- məhsulun həcminin avadanlıqların faktiki orta illik dəyərinə nisbəti kimi.
- məhsulun həcminin əsas vəsaitlərin ortı illik dəyərinə nisbəti kimi;

83 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilərə aiddir:

- məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirilməsi və fondla silahlanması
- istehsalın mexanikləşdirilməsi, istehsalın avtomatlaşdırılması, istehsalın kimyalasdırılması;
- fondverimi, fondtutumu, fondla silahlanması, avadanlıqlardan ekstensiv istifadə;
- əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;
- məhsulun materialtutumu, məhsulun yanacaqtutumu, məhsulun əməktutumu;

84 əsas istehsal fondlarının təhlilində informasiya mənbələri daxildi

- məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar
- «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
- material-texniki təchizat şöbəsinin operativ məlumatları;
- bütün sadalanan informasiya mənbələri daxildi
- əsas vəsaitlərin uçot vərəqələri

85 Yararlılıq və köhnəlmə əmsalları məcmu halda olmalıdır:

- 1-dən çox;
- 2-yə bərabər;

- 1-dən az;
- 2-dən çox.
- 1-ə bərabər;

86 əsas vəsaitlərin əvəz olunma əmsalı hesablanır:

- dövriyyədən çıxarılmış və yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqli ilin əvvəlinə əsas vəsaitlərin dəyrinə nisbəti kimi;
- yeni daxil olmuş əsas vəsaitlərin dəyərlərinin dövriyyədən çıxarılmış dəyərlərə nisbəti kimi;
- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqli ilin sonuna əsas vəsaitlərin dəyrinə nisbəti kimi.
- ilin əvvəlinə əsas vəsaitlərin dəyrinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqiə nisbəti kimi;

87 əsas vəsaitlərin yararlılıq əmsalı xarakterizə edir:

- əsas fondların hərəkətini;
- əsas fondlardan istifadənin səmərəliliyini ;
- əsas fondların texniki vəziyyətini;
- avadanlıqların yaş tərkibini.
- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

88 əsas istehsal fondlarının bütün məcmusundan istifadə edilməsi səviyyəsini əks etdirir.

- ümumi göstəricilər
- nisbi göstəricilər
- xüsusi göstəricilər
- daxili göstəriciləri
- mütləq göstəricilər

89 İnteqral əmsalı hesablanır

- fondverimi və fondtutumu əmsallarını hasili
- fondverimi və fondtutumu əmsallarını nisbəti.
- ekstensiv və intənsiv yüklemə əmsallarının hasili
- ekstensiv və fondtutumu əmsallarını nisbəti.
- ekstensiv və intənsiv yüklemə əmsallarının nisbəti

90 əsas vəsaitlərin ayrı-ayrı növlərinin, onların istehsal prosesində fəaliyyətinin tətbiqinə qiymət verən göstəricilər:

- ümumi göstəricilər
- nisbi göstəricilər
- xüsusi göstəricilər
- daxili göstəriciləri
- mütləq göstəricilər

91 əsas istehsal fondların ümumi göstəricilərinə aiddir:

- fondverimi, fondtutumu;
- materialtutumu, materialverimi
- köhnəlmə əmsali, yararlıq əmsali
- nisbi gənaət əmsali, yararlıq əmsali
- əməktutumu, əmək məhsuldarlığı

92 Fondverimi hesablanır:

- əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
- əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
- əsas istehsal fondların passiv hissəsi əmtəlik məhsula nisbəti
- əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
- fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti

93 Fondtutumu hesablanır

- əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyəri fəhlələrin orta siyahı sayına nisbəti
- fəhlələrin orta siyahı sayı əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti
- əsas istehsal fondlarının orta dəyərinin istehsal edilmiş məhsulun istehsalçı müəssisənin qiyamətlərində dəyərinə nisbəti.
- əsas istehsal fondların aktiv hissəsi əmtəlik məhsula nisbəti
- əmtəlik məhsulun əsas istehsal fondlarının təhlil edilən dövrdə orta dəyərinə nisbəti

94 Fondveriminin artması götirib çıxardır

- əsas istehsal fondlarının nisbi qənaətinə
- əsas istehsal fondlarının istismardan çıxmazı
- əsas istehsal fondlarının köhnəlməsinə
- əsas istehsal fondların aktiv hissəsinin azalması
- fondtutumunun artmasına götirib çıxarır

95 əsas istehsal fondlarının nisbi qənaətini hesablamak üçün göstəricilər

- məhsulun (iş və xidmətlərin) həcminin indeksi, əsas istehsal fondların köhnəlməsi
- təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcminin indeksi
- dövrin sonuna əsas istehsal fondların dəyəri, məhsulun həcmi, yenilənmə əmsali
- fəhlələrin orta siyahı sayı, məhsulun (iş və xidmətlərin) həcminin indeksi
- əsas istehsal fondlarının istismardan çıxmazı, məhsulun (iş və xidmətlərin) həcminin indeksi

96 Sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;

- Əməyin fondla silahlanması
- fondtutumu
- fondverimi
- fəhlələrin orta siyahı sayı
- əsas vəsaitlərin orta illik dəyərinə

97 Ortagünlük məhsul buraxılışının ortagünlük istehsal gücünə nisbəti

- İntensiv yüklenmə əmsali
- integrəl əmsali
- ekstensiv yüklenmə əmsali
- fondtutumu əmsali
- fondverimi əmsali

98 Təşkilat üzrə işçilərin orta siyahı sayı 30-dan 33-ə yüksəlmişdir, məhsul istehsalı həcmi isə 4500-dən 5800 min manata qədər artmışdır. Əmək məhsuldarlığının dəyişilməsi nəticəsində məhsul buraxılışı:

- 455 min manat artmışdır;

- 850 min manat artmışdır;
- 484 min manat artmışdır;
- dəyişməz qalmışdır.
- 585 min manat artmışdır;

99 Qiymət elastikliyi əmsalı 1- dən çox olduqda:

- təklif elastikdir;
- təklif mütləq elastik deyil;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

100 Qiymət elastikliyi əmsalı 1-dən aşağı olduqda:

- təklif elastikdir;
- təklif mütləq elastik deyil;
- təklif elastik deyil ;
- tələb zəif elastikdir.
- təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

101 Qiymət elastikliyi əmsalı sıfıra bərabər olduqda:

- təklif elastikdir;
- təklif mütləq elastik deyil ;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

102 Qiymət elastikliyi əmsalı 1- ə bərabər olduqda:

- təklif elastikdir ;
- təklif mütləq elastik deyil;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir ;

103 Gəlir üzrə təklifin elastikliyi əmsalı 1-dən böyük olduqda:

- təklif elastikdir ;
- təklif mütləq elastik deyil;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

104 Gəlir üzrə təklifin effektliyi əmsalı 1-dən az olduqda:

- təklif elastikdir;
- təklif mütləq elastik deyil;
- təklif elastik deyil ;
- tələb zəif elastikdir.
- təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

105 Gəlir üzrə təklifin elastikliyi əmsalı sıfıra bərabər olduqda:

- təklif elastikdir;

- təklif mütləq elastik deyil;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

106 Gəlir üzrə təklifin effektliyi əmsalı sıfırına bərabər olduqda:

- təklif elastikdir;
- təklif mütləq elastik deyil ;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- təklifin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

107 Satışın həcmində təsir edən I dərəcəli amillərə daxildir:

- məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarlarda məhsul qalıqları, əmtəəlik məhsul istehsalı ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- anbarlarda hazır məhsul qalıqları, ümumi məhsul, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- ilin əvvəlinə anbarda məhsul qalığı, ilin əvvəlinə və sonuna yüklənmiş mallar;
- ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları;
- məhsul göndərişi, ilin əvvəlinə və sonuna anbarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar;

108 Təklifin qiymət elastikliyi əmsalı hesablanır:

- məhsula tələbin faiz kəmiyyətinin məhsula qiymətin dəyişməsinin faiz kəmiyyətinə nisbəti kimi ;
- məhsula tələbin faiz kəmiyyətinin istehsalın ümumi həcmindən dəyişməsi faizinə nisbəti kimi;
- məhsula qiymətin dəyişməsi faizinin maya dəyərinin dəyişməsi faizinə nisbəti kimi
- məhsula tələbin faiz kəmiyyətinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi.
- məhsula qiymətin dəyişməsi faizinin əmtəəlik məhsul istehsalının dəyişməsi faizinə nisbəti kimi;

109 Məhsul istehsalı həcmindən dəyişməsinə təsir edən amillər hansıdır:

- tələb, təklif, maya dəyəri, keyfiyyət, zay məhsul, struktur, qeyri ahəngdarlıq;
- çeşid, tələb, variasiya, qeyri ahəngdarlıq, keyfiyyət, variasiya;
- çeşid, struktur, məhsulun keyfiyyəti, zay məhsul, qiymət, ahəng-darlıq, variasiya;
- tələb, maya dəyəri, ilin əvvəlinə və sonuna yüklənmiş mal qalıqları
- satış dövrün əvvəlinə və sonuna anbarda mal qalıqları

110 İstehsalın ahəngdarlığının birbaşa göstəricilərinə aiddir:

- variasiya əmsali, ahəngdarlıq əmsali, aritmiklik əmsali,
- variasiya əmsali, növbəlik əmsali, növlük əmsali, məhsulların vaxtın-da göndərilməməsinə görə cərimələr;
- iş vaxtından artıq işlərə görə ödəmələr, müəssisədən asılı olmayan boşdayanmaların ödənilməsi, zaydan itki;
- anbarda hazır məhsul qalıqları, zaydan itki, variasiya əmsali.
- növbəlik əmsali, məhsulun ümumi həcmində zay məhsulun payı;

111 Məhsul istehsalının həcmində əsas istehsal fondları ilə təmin olunmanın təsiri necə hesablanır?

- Əsas istehsal fondlarının ilin əvvəlinə olan qalığı ilə ilin axırına olan qalığı arasındaki fərq plan üzrə fondverimi həcmində vurulur;
- Əsas fondların ilin əvvəlinə olan qalığı isə ilin sonuna qalıq arasından fərq 100-ə vurulur
- İlin əvvəlinə və ilin sonuna olan qalıq arasındaki fərq faktiki fondverimi həcmində vurulur;
- Əsas fondların orta illik qalığı hesablanaraq fondveriminə vurulur;
- Əsas fondların faktiki həcmi plan həcmində bölünərək 100-ə vurulur;

112 əsas istehsal fondlarından istifadənin (fondveriminin) məhsul istehsalına təsiri necə hesablanır?

- Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındaki fərq əsas fondların ilin əvvəlində olan qalığı vurulur;
- Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındaki fərq əsas fondların ilin sonuna olan qalığına vurulur;
- Faktiki fondverimi 100-ə vurularaq plan üzrə fondveriminə bölünür;
- Fondveriminin plan həcmi 100-ə vurularaq faktiki fondveriminə bölünür
- Fondveriminin faktiki həcmi ilə plan həcmi arasındaki fərq 100-ə vurulur;

113 İstehsal avadanlıqlarının sayının dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- İstehsal avadanlıqlarının faktiki sayı 100-ə vurularaq plan sayına bölünür;
- İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındaki fərq bir avadanlığın plan məhsuldarlığına vurulur;
- İstehsal avadanlıqlarının faktiki sayı plan sayına bölünərək 100-ə vurulur;
- İstehsal avadanlıqlarının plan məhsuldarlığı ilə faktiki məhsuldarlığı arasındaki fərq 100-ə vurularaq plan məhsuldarlığına bölünür.
- İstehsal avadanlıqlarının plan sayı ilə faktiki sayı arasındaki fərq bir avadanlığın faktiki məhsuldarlığına vurulur;

114 İstehsal avadanlıqlarının məhsuldarlığının məhsul istehsalı həcmində təsiri necə hesablanır?

- İstehsal avadanlıqlarının faktiki məhsuldarlığı 100-ə vurularaq plan məhsuldarlığına bölünür
- Avadanlıqların faktiki məhsuldarlığı plan məhsuldarlığına bölünür
- Avadanlıqların plan məhsuldarlığı 100-ə vurularaq faktiki məhsuldarlıqaya bölünür;
- Avadanlıqların plan məhsuldarlığı faktiki məhsuldarlıqaya bölünür;
- Avadanlıqların faktiki məhsuldarlığı ilə plan məhsuldarlığı arasındaki fərq avadanlıqların faktiki sayına vurulur;

115 Xammal-materiallarla təmin olunmanın məhsul istehsalına təsiri necə hesablanır?

- Xammal-materialla təmin olunma faizini məhsul istehsalının yerinə yetirilmə faizi ilə müqayisə etmək;
- Ayrı-ayrı xammal-materiallarla təmin olunma səviyyəsini hesablamaq;
- Xammal-materialla təmin olunma faizini hesablamaq;
- Məhsul istehsalına sərf olunan materialın faktiki məbləği ilə plan məbləği arasındaki fərq plan üzrə material məsarifi normasına bölünür;
- Məhsul istehsalının artım tempisi ilə xammalla təmin olunmanın artım templərini müqayisə etmək;

116 Xammal-materiallardan istifadənin (material məsarifi normasına əməl olunmasının) məhsul istehsalı həcmində təsiri necə hesablanır?

- Məhsul vahidinə və ya məhsulun hər manatına material məsarifinin plan və faktiki həcmi arasındaki fərq məhsul istehsalının faktiki həcmində vurulur. Əldə edilən qənaət və ya artıq material məsarifi material məsarifi normasına bölünür;
- Material məsarifi üzrə normadan kənarlaşma sərf olunan cəmi materialın həcmində vurulur;
- Material məsarifi üzrə kənarlaşma faktiki məhsul istehsalına vurulur;
- Material məsarifi üzrə normadan kənarlaşma cəmi material məsarifinə vurulur;
- Cəmi istehsaldə sərf olunan materialın dəyəri plan üzrə material məsarifi normasına bölünür;

117 Məhsul istehsalı planının yerinə yetirilməsi üzrə nisbi kənarlaşma necə hesablanır?

- Məhsul istehsalının artım tempisi ilə xammalla təmin olunmanın artım tempisi müqayisə edilir;
- Əmək məhsuldarlığının artım tempisi məhsul istehsalının artım tempisi ilə müqayisə edilir;
- Məhsul istehsalı planının yerinə yetirilmə faizi ilə 100 faiz arasındaki fərq kimi;
- Ayrı-ayrı məhsul növlərinin artım templəri bir-biri ilə müqayisə olunur;
- Məhsul istehsalının artım tempisi ilə məhsul satışının artım tempisi müqayisə edilir;

118 Axınlıq əmsali hesablanır:

- axın üsulu ilə hazırlanan məhsulların həcminin əmtəəlik məhsul istehsalının ümumi həcmində nisbəti kimi;
- məhsulun ümumi həcminin axın üsulu ilə istehsal olunan məhsulların həcmində nisbəti kimi;

- əmtəəlik məhsul istehsalının ümumi həcminin axın üsulu ilə hazırlanan məhsulların həcmində nisbəti kimi;
- satış xərclərinin axın üsulu ilə istehsal olunan məhsullar üzrə xərclərə nisbəti kimi.
- axın üsulu ilə istehsal olunan məhsulun həcminin məhsul satışı üzrə xərclərə nisbəti kimi;

119 Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir edir?

- ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;
- ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- hesabat dövrünün əvvəlinə və axırına mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
- çeşidlər üzrə ayrı-ayrı maq qrupları, istehlak tələbinin öyrənilməsi;

120 Məhsulun keyfiyyətini xarakterizə edən ümumiləşdirici göstərici olan keyfiyyət əmsali necə hesablanır?

- I sortun qiyməti 1 (vahid) qəbul olunur, qalan sortların qiyməti I sortun qiymətinə bölünərək keyfiyyət əmsali hesablanır;
- Eyni çeşiddən olan məhsulların faktiki topdan satış qiymətini plan üzrə topdan satış qiymətinə bölməklə keyfiyyət əmsali hesablanır;
- II sortun qiyməti 1 (vahid) qəbul olunur və yerdə qalan sortların qiyməti II sortun qiymətinə bölünməklə keyfiyyət əmsali hesablanır;
- Bir çeşiddə məhsul satışından əldə olunan məbləği həmin çəsidiñ tam maya dəyərinə bölməklə keyfiyyət əmsali hesablanır
- Planda nəzərdə tutulan topdansatış qiymətini faktiki qiymətə bölməklə keyfiyyət əmsali hesablanır;

121 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- Texnoloji kadrların və ustaların, fəhlələrin işə çıxıb-çıxmaması;
- Məhsul istehsalında istifadə olunan əsas və köməkçi xammalın keyfiyyəti, saz işləyən texnoloji avadanlıqlar və peşəkar işçi qüvvəsinin olması;
- Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların olub-olmaması
- Müəssisə rəhbərliyinin əmtəəlik məhsulun strukturunda dəyişiklik edilməsi barədə sərəncam və göstərişləri
- Zay məhsulların xüsusi çəkisinin artıb-azalması;

122 Məhsul buraxılışı ahəngdarlığına hansı amillər təsir edir?

- Məhsul buraxılışı və satışı arasında olan nisbətin pozulması;
- İşçilərin və fəhlələrin əmək haqlarının vaxtında verilməməsi;
- Xammal-materialın ahəngdar daxil olmaması, iş qrafikinin pozulması və texnoloji avadanlıqların boşdayanmalarının olub-olmaması, işçilərin işə normal gəlməsi;
- Malalan və malsatanlarla müqavilə öhdəliklərinin pozulması;
- Məhsul satışından pul vəsaitlərinin vaxtında daxil olmaması;

123 Məhsul istehsalının həcmində təsir edən əsas amillər hansılardır?

- Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
- İstehsal texnologiyalarının lazımı səviyyədə təkmilləşdirilməməsi;
- Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
- Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması
- Əsas istehsal fondları ilə təmin olunma və fondveriminin dəyişməsi, işçi qüvvəsilə təmin olunma və əmək məhsuldarlığı, xammal-materialla təmin olunma və material məsrəfi normasına əməl olunması;

124 Məhsul istehsalına təsir edən əsas amillərin kəmiyyət tərəfi hansılardır?

- Əsas istehsal fondları, əmək ehtiyatları və xammal-materialla təmin olunma;
- Məhsul istehsalı ilə əlaqədar biznes-plan göstəricilərinin qeyri-reallığı;
- İşçi heyətinin tərkibində olan dəyişiklik;

- Enerji təchizatının müntəzəm surətdə pozulması;
- Anbarda olan xammal-materialların normativə uyğun olmaması;

125 Məhsul istehsalına təsir edən əsas amillərin keyfiyyət tərəfi hansılardır?

- Xammal-materialın tərkibində olan dəyişiklik;
- Maliyyə resursları ilə təmin olunma səviyyəsi;
- Müəssisənin təşkilat-texniki səviyyəsində olan dəyişiklik;
- İstehsal avadanlıqlarının məhsuldarlığının və əmək məhsuldarlığının dəyişməsi, material məsarifi normasına əməl olunması
- Məhsul satışı həcmində olan dəyişiklik;

126 Məhsul istehsalı həcminə təsir edən əsas amillərin təsiri hansı üsul ilə hesablanır?

- Müqayisə üsulu ilə hesablanır;
- Balans əlaqələndirmə üsulu ilə hesablanır;
- Qrafik üsulu ilə hesablanır;
- Zəncirvari (yerdəyişmə) üsulu ilə hesablanır
- Korrelyasiya üsulu ilə hesablanır;

127 Məhsul istehsalı həcminə təsir edən əsas əmək göstəriciləri hansılardır?

- İşçilərin sayı, strukturu, ümumi məhsulun həmi, iş günlərinin sayı;
- Mühəndis texniki işçilərin sayı, onların iş günlərinin sayı, əmtəəlik məhsulun həcmi;
- Əsas və köməkçi istehsalat fəhlələrinin sayı, qasə qruppu, ixtisas dərəcəsi, ümumi məhsulun həcmi;
- Müqayisəyə gələn qiymətlərlə əmtəəlik məhsulun həcmi, istehsalat fəhlələrinin orta illik sayı, bir fəhlə tərəfindən işlənmiş adam günlərin sayı, bir iş gününün uzunluğu, bir adam saat ərzində məhsul istehsalı;
- İnzibati idarə heyətinin, gözətçilərin, sürücülərin sayı, onların iş günlərinin sayı və ümumi məhsulun həcmi;

128 Günlük və növbəlik boşdayanmaların məhsul istehsalına təsiri necə hesablanır?

- Boş dayanılan gün (saat) miqdarnı bir günlük (bir saatlik) məhsul istehsalının plan miqdarına vurmaqla;
- Müdafiyyətin göstərişi ilə əlaqədar boşdayanılan saatların miqdarını bir saatlıq məhsul istehsalına vurmaqla;
- Boş dayanılan günlərin (saat) miqdarnı bir günlük (saatlik) məhsulun miqdarına vurmaqla;
- Təbii hadisərlə bağlı boşdayanılan günlərin (saat) miqdarnı bir saatlıq məhsul istehsalına vurmaqla;
- Materialların çatışmaması ilə bağlı boşdayanılan günlərin (saat) miqdarnı bir günlük (saatlik) məhsul istehsalına vurmaqla;

129 İnflyasiya şəraitində aşağıdakı metoddan istifadə etməklə maliyyə hesabatı göstəricilərinə düzəliş edilir:

- zəncirvari yerdəyişmə;
- mütləq fərq;
- balans.
- pulun daimi alıcılıq qabiliyyəti;
- mütləq fərq;

130 Dövriyyə kapitalının rentabelliyi hesablanır:

- satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;
- xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi;

131 İstehsalın rentabelliyi hesablanır:

- balans mənfətinin xüsusi və borc kapitalına nisbəti kimi;
- balans mənfətinin əsas fondların orta dəyərinə nisbəti kimi;
- xalis mənfətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- satışdan mənfətin satışdan pul gəlirinə nisbəti kimi;
- xalis mənfətin xüsusi kapitala nisbəti kimi;

132 Təhlükəsizlik zonası nədir?

- dövriyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındaki fərq;
- pul gəliri ilə maya dəyəri arasındaki fərq;
- müəssisənin məhsuluna təminatlı tələbin olduğunu ifadə edən bazar seqmenti;
- satışdan mənfətlə qısamüddətli öhdəliklər arasındaki fərq.
- satışın faktiki və zərərsiz həcmi arasındaki fərq;

133 Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- amaortizasiya, maliyyə xərcləri
- satışdan pul gəlirləri, ezamiyyə xərcləri;
- amortizasiya və əməliyyat gəlirləri
- maliyyə gəlirləri, ezamiyyə xərcləri
- əməliyyat gəlirləri və xərcləri, inzibati və kommersiya xərcləri;

134 Xalis mənfəet və amortizasiya məbləği:

- sadə və geniş təkrar istehsal, mülkiyyətçilərə gəlirin ödənilməsi məqsədi ilə təşkilatın sərəncamında qalan gəlirin həcmini xarakterizə edir;
- xalis mənfəeti pul vəsaitinin dəyişməsi ilə əlaqələndirir;
- pul vəsaitinin hərəkətinin dolayı metodla təhlili zamanı istifadə olunur;
- bütün cavablar doğrudur
- aktivlərin uçot dəyəri ilə müqayisədə özünümaliyyələşdirmənin müm-künlüyünü xarakterizə edən əmsal kimi hesablanır;

135 Vergitutulan mənfəet məbləğinə təsir göstərən amillər:

- birbaşa və dolayı vergilar;
- aksizlər;
- əlavə dəyər vergisi;
- birbaşa vergilər;
- balans mənfəeti, mütləq maliyyə ödəmələri, vergi güzəşt;

136 Xalis mənfəet məbləğinə təsir göstərən amillərə aid edilir:

- satışın maya dəyəri;
- ƏDV və aksizlər;
- vergi güzəştldəri, kommersiya xərcləri
- balans mənfəeti, mütləq maliyyə ödəmələri;
- əməkhaqqı xərcləri, vergi məbləği

137 Xalis mənfəet əsasında satışın rentabelliyi hesablanır:

- xalis mənfətin satışdan pul gəlirinə nisbəti kimi;
- aktivlərin ornta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- xalis mənfətin aktivlərinin orta məbləğinə nisbəti kimi;
- xalis mənfətin xüsusi kapitala nisbəti kimi.
- satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

138 Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciyyələndirir:

- pul gəlirinin artım tempini mənfəətin artım tempindən yüksəkdir;
- pul gəlirinin artım tempini mənfəətin artım tempinə bərabərdir;
- pul gəlirinin artım tempini mənfəətin artım tempindən aşağıdır;
- pul gəlirinin artım tempini adı fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- pul gəlirinin artım tempini adı fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;

139 İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- təşkilatın xüsusi kapitalının azalmasını;
- pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- pul vəsaitinin çatışmazlığını;
- əmtəə kütləsinin artım tempinin pul kütləsinin artım tempindən yüksək olmasını.
- pul kütləsinin qiymətinin artması və aşağı düşməsini;

140 Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:

- dəyişən və şərti sabit;
- aşkar və gizli;
- istehsal və qeyri istehsal;
- əsas və köməkçi.
- birbaşa və dolayı;

141 Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir:

- satışın rentabelliyini;
- xüsusi kapitalın rentabelliyini;
- aktivlərin rentabelliyini;
- borc kapitalının rentabelliyini.
- istehsal fondlarının rentabelliyini;

142 Aktivlərin (məcmu kapitalın) rentabelliyi hesablanır:

- xalis mənfəətin borc kapitalının orta məbləğinə nisbəti kimi;
- xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi.
- xalis mənfəətin qısamüddətli öhdəliklərin həcmində nisbəti kimi

143 Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- büdcə və kreditorlara olan borcları örtən və satışdan mənfəətin formallaşması üçün kifayət edən gəlirin həcmindən qıymətləndirilməsi üçün;
- maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyinə təsirinin qıymətləndirilməsi üçün;
- investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliliyinin qıymətləndirilməsi üçün;
- yuxarıda qeyd olunan bütün variantlar üçün.
- borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qıymətləndirilməsi üçün;

144 Direkt-kostinq sitemində maliyyə nəticələrinin təhlili metodikası nə-zərdə tutur:

- mənfəətin tərkib elementlərinin öyrənilməsi;
- satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığının öyrənilməsi;
- xərclərin tərkib elementlərinin öyrənilməsi;
- təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsi

- təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

145 Direkt-kostinq sistemində mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- əmək məhsuldarlığının dəyişməsi;
- satış qiymətinin dəyişməsi, sabit və dəyişən xərclərin dəyişməsi;
- məhsulun çeşidinin və keyfiyyətinin dəyişməsi;
- satışın həcminin və məhsulun əmək tutumunun dəyişməsi
- satış qiymətinin və məhsulun keyfiyyətinin dəyişməsi

146 Marjinal gəlir hesablanır:

- satışdan pul gəlirləri və müstəqim material məsrəfləri ararsında fərq kimi;
- satışdan mənfəət və sabit xərclərin fərqi kimi;
- satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi;
- satışdan pul gəlirləri və istehsal xərcləri arasında fərq kimi.
- satışdan pul gəliri və dolayı xərclər arasında fərq kimi;

147 Satışın zərərsizlik səviyyəsində:

- satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;
- satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;
- satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
- mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
- mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;

148 Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

- sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
- sabit xərclərin mənfəətə nisbəti kimi;
- sabit xərclərin marjinal gəlirə hasili kimi;
- dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
- dəyişən xərclərin mənfəətə nisbəti kimi;

149 Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

- sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
- sabit xərclərin marjinal gəlirə hasili kimi;
- sabit xərclərin pul gəlirində marjinal gəlinin payına nisbəti kimi ;
- dəyişən xərclərin mənfəətə nisbəti kimi.
- sabit xərclərin mənfəətə nisbəti kimi ;

150 Xüsusi kapitalın rentabelliyi hesablanır.

- xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlinə nisbəti kimi;
- xalis mənfəətin aktivlərin ortaillik dəyərinə nisbəti kimi.
- xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;

151 İnvəstisiyanın rentabelliyi hesablanır:

- xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;
- balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;
- xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi
- vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi

- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;

152 Borc kapitalının rentabelliyi əmsalı hesablanır:

- satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbəti kimi;
- gəlirlərin ümumi həcmindən borc kapitalının orta balans dəyərinə nisbəti;
- borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;
- borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirinə nisbəti.
- satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərinə nisbəti;

153 Xərclərin rentabelliyi hesablanır:

- satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;
- satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
- xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;

154 Xərclərin rentabelliyinə birbaşa təsir edən amillərə aid edilir:

- satılmış məhsulun həcmi və quruluşunun dəyişməsi;
- inzibati xərclərin, kommersiya xərclərinin, kredit və borcların dəyiş-məsi;
- məhsul vahidinin qiyməti və əmək məhsuldarlığının dəyişməsi;
- Düz cavab yoxdur
- məhsulun qiyməti və keyfiyyətinin dəyişməsi

155 Məhsul növləri üzrə xərclərin rentabelliyi hesablanır:

- məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındaki fərqiin məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;
- məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;
- məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;
- xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
- məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;

156 Material məsrəflərinin bir manatına mənfəət hesablanır?

- Material resurslarının dəyərini satılmış məhsulun dəyərinə bölməklə;
- Satışdan mənfəəti məhsulun maya dəyərinə bölməklə;
- Satışdan əldə olunan mənfəətdən material məsrəflərini çıxmaqla.
- Material məsrəflərini məhsulun maya dəyərinə bölməklə;
- Satışdan mənfəəti material məsrəflərinə bölməklə;

157 Kommersiya və inzibati xərclər örtülür:

- vergitulana qədər mənfəət hesabına;
- satışdan mənfəət hesabına;
- ümumi mənfəət hesabına;
- xalis mənfəət hesabına;
- satışdan kənar mənfəət hesabına.

158 Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- məhsulun əməktutumunu;
- məhsulun məsrəftutumunu;
- məhsulun materialtutumunu;

- material resurslarının verimini ;
- əmək resurslarından istifadə səviyyəsini.

159 Dəyişən xərclərə aid edilir:

- qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
- alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı;
- fəhlə və qulluqçuların əmək haqqı (siğortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;
- bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- fəhlələrin əmək haqqı (siğortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;

160 Kompleks iqtisadi təhlildən istifadə edənlər:

- jurnalistlər;
- vergi müfəttişi;
- müəssisənin rəhbəri;
- malgöndərənlər
- kommersiya bankının kreditləşdirilmə şöbəsinin mütəxəssisi;

161 Audit təhlili aşağıdakı məsələlərin qiymətləndirilməsi və proqnozlaşdırılmasını xarakterizə edir:

- müəssisənin fəaliyyətinin maliyyə nəticələri;
- mövcud təsərrüfatdaxili ehtiyatlardan istifadə olunması;
- müqavilə öhdəliklərinin yerinə yetirilməsi;
- qabaqcadan və retrospektiv
- istehsal programının yerinə yetirilməsi;

162 Marketinq təhlil tətbiq edilir:

- istehsalın texniki istiqamətini öyrənmək üçün;
- müqavilə öhdəliklərinin icrasını qiymətləndirmək üçün;
- Maliyyə vəziyyətini qiymətləndirmək üçün;
- istehsal resurslarından istifadə səviyyəsini qiymətləndirmək üçün.
- daxili və xarici bazarın öyrənilməsi üçün;

163 İqtisadi təhlilin əsas istiqamətləri:

- diaqnostik;
- müqayisə;
- qruplaşdırma;
- qiymətləndirmə;
- fəaliyyətin qiymətləndirməsi, diaqnostikası, proqnozlaşdırılması.

164 Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- müəssisənin maliyyə nəticələri və maliyyə vəziyyəti
- istehsalın texniki-təşkilati səviyyəsi
- istehsal resursları
- istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- məsrəflər, məhsulun həcmi, mənfəət

165 Determinləşdirilmiş amilli təhlildə amillərlə nəticə arasında aşağıdakı əlaqə mövcuddur:

- xətti;
- qarışığı;

- funksional;
- korrelyasiya;
- stoxastik;

166 Determinləşdirilmiş amilli təhlilin məqsədi aşağıdakıları müəyyən etmək-dir:

- hər bir amilin nəticəyə təsinin;
- nəticənin məcmu amillərə təsirini;
- məcmu amillərin nəticəyə təsirini;
- bir nəticə göstəricisinin digərinə təsirini;
- nəticənin hər bir amilə təsirini;

167 Rəqressiv təhlilin vəzifələrinə daxildir:

- təsadüfi tərkib elementinin müəyyən edilməsi;
- qurulmuş trendin etibarlığının qiymətləndirilməsi;
- nəticə göstəricisi ilə amillər arasında asılılığın konkret növünün müəyyən edilməsi;
- göstəricilərin dəyişməsi dinamikasının müəyyən edilməsi;
- mövsümi xarakter daşıyan tərkib elementlərinin müəyyən edilməsi;

168 Stoxastik təhlildə nəticə və amillər arasında əlaqə necədir?

- funksional;
- multiplikativ;
- qeyrimüəyyən;
- aktiv
- korrelyasiya;

169 Keyfiyyət göstəricisi hansıdır?

- fondverimi;
- maşınların ortaillik dəyəri;
- heyətin sayı;
- dövriyyə aktivlərinin həcmi
- məhsulun həcmi;

170 Nisbi göstəricilərə aiddir:

- fondverimi
- maşınların ortaillik dəyəri;
- heyətin sayı;
- dövriyyə aktivlərinin həcmi
- məhsulun həcmi;

171 Mütləq göstəricilərə aiddir:

- rentabellik;
- fondverimi;
- material tutumu;
- işçilərin sayı
- fondtutumu;

172 İstehsal funksiyası dedikdə başa düşülür:

- istehsal proseslərinin intensivləşdirilməsi;
- əmək məhsuldarlığının aşağı düşməsi;

- nəticə və istehlak olunan resurslar arasındakı asılılıq;
- əmək məhsuldarlığının yüksəldilməsi
- əmək məhsuldarlığı və əməyin fondla silahlanması arasında asılılıq;

173 İstehsal həcminin optimallaşdırılması, məsrəflərin aşağı salınması və mənfiətin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- səmərəliliyin göstəriciləri;
- ehtiyatlar;
- amillər;
- təsərrüfat fəaliyyətinin nəticələri.
- müəssisə fəaliyyətində və onun struktur bölmələrində əmələ gələn “dar yerlər”;

174 Kompleks iqtisadi təhlil xarakterizə olunur:

- hesablama göstəricilərinin müəyyən əlamətlərə görə seçiləsi ilə;
- təhlilin vahid məqsədi və hərtərəfliliyi ilə;
- vahid məqsədi ilə;
- xüsusi üsulların tətbiqi ilə
- təhlilin sistemliliyi ilə;

175 İdarəetmə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

- müəssisənin maliyyə sabitliyi;
- müəssisənin maliyyə vəziyyəti;
- məhsul istehsalı, məhsulun maya dəyəri;
- müəssisənin likvidliyi.
- müəssisənin ödəməqabiliyyəti;

176 Determinləşdirilmiş amilli təhlilin mahiyyəti:

- nəticə göstəricisi ilə funksional əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- fərdi amillərin nəticə göstəricisinə olan amillərin təsirinin tədqiqi metodikası;
- nəticə göstəricisi ilə natamam, ehtimal dərəcəsilə əlaqədə olan amillərin təsirinin tədqiqi metodikası;
- ümumiləşdirici göstəriciyə müsbət amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi.
- nəticə göstəricisinə kənar (xarici) amillərin təsirinin müəyyən edilməsi və bu təsirin kəmiyyətcə ölçülməsi;

177 İqtisadi təhlil aiddir:

- xüsusi iqtisadi forma və təşkili xüsusiyyətləri olan iqtisad elminə;
- analitik-informasiya elminə;
- konkret-iqtisad elminə;
- fundamental elminə.
- iqtisadi-tarixi elminə

178 İqtisadi təhlilin mühasibat uçotu ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- uçot və mühasibat (maliyyə) hesabatının məlumatları iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- həm mühasibat uçotu və həm də iqtisadi təhlil idarəetmənin ən vacib funksiyaları hesab olunur;
- həm mühasibat uçotu və həm də iqtisadi təhlilin qarşısında eyni məqsəd və vəzifələr durur;
- həm mühasibat uçotu və həm də iqtisadi təhlildə eyni dərəcədə iqtisadi tədqiqatların metod və üsullarından istifadə olunur.
- müəssisənin biznes-planlarının tərtib edilməsində mühasibat uçotunun tərkibində olan bütün məlumatlardan istifadə olunur;

179 Auditin iqtisadi təhlil ilə qarşılıqlı əlaqəsi necə özünü göstərir?

- iqtisadi təhlil auditin vasitəsilə tam program üzrə həyata keçirilə bilər;
- daha yüksək effektin əldə edilməsi üçün analitik prosedurlarının keçirilməsində auditor kompüter program vasitələrindən istifadə edilə bilər;
- müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlilini əhatə edən analitik prosedurlar audit səbütlərinin əsaslandırılması üçün istifadə olunan müstəqil audit prosedurlarıdır
- auditorun vacib funksiyalarından biri yoxlanılan müəssisəyə məsləhət xidmətlərinin göstərilməsidir.
- audit prosesində hər bir auditor müəssisənin maliyyə təhlilinin metodika-sını bilməli və onun əsasında nəticə çıxartmağı bacarmalıdır;

180 Iqtisadi təhlil nəyi səciyyələndirir?

- iqtisadi hal və proseslərin qiymətləndirilməsini;
- iqtisadi hal və hadisələrin proqnozlaşdırılmasını
- iqtisadi hal və proseslərin qruplaşdırılmasını;
- iqtisadi hal və proseslərin elementlərə bölünməsini.
- iqtisadi hal və proseslərin kompleks öyrənilməsini;

181 Məhsul buraxılışı, məsrəflər və mənfəətin qiymətləndirilməsi üçün təhlilin hansı növündən istifadə olunur?

- ekspres-təhlil
- qabaqcədan təhlil;
- operativ təhlil;
- marjinal təhlil;
- proqnoz təhlil;

182 İstehsalın intensivləşdirilməsi prosesində istehlak resursları necə dəyişir?

- nəticələrin dəyişməz qalması şəraitində artır;
- nəticənin yaxşılaşması şəraitində azalır;
- nəticələrin dəyişməz qalması şəraitində azalır;
- resursların istehlaki tempi nəticə tempində yüksəkdir.
- resursların istehlak tempi nəticənin tempindən aşağıdır;

183 Korrelyasiya təhlilinin məqsədi nədir?

- göstəricinin artım tempinin hesablanması;
- qurulmuş trendin düzgülüyünün qiymətləndirilməsi;
- trendin müəyyən edilməsi;
- amillər və nəticə göstəriciləri arasında əlaqənin sıxlığının qiymətləndirilməsi;
- göstəricinin dəyişmə dinamikasının müəyyən edilməsi

184 Vaxt əlamətinə görə iqtisadi təhlilin hansı növləri vardır?

- cari təhlil, idarəetmə təhlili, marketinq təhlili;
- daxili təhlil, xarici təhlil;
- cari təhlil, perspektiv təhlil;
- təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;
- illik, rüblük, aylıq, maliyyə;

185 Hansı göstərici statistik göstərici hesab olunur?

- [əmək məhsuldarlığı];
- mal dövriyyəsinin strukturu;
- manatda ifadə olunmuş göstəricilər;
- mənfəətin həcmi

qiymət indeksi;

186 Inzibati idarəetmə sistemində proqnozlaşdırmanın təşkili nə ilə xarakterizə olunur?

- sosial və bazar proqnozların prioriteti ilə;
- dövlətin tənzimləyici rolü ilə yuxarıdan aşağıdan proqnozlaşdırma ilə
- dövlətin tənzimləyici rolü ilə aşağıdan yuxarıya proqnozlaşdırma ilə;
- strateji planlaşdırırmaya üstünlük verilməsi ilə;
- planlaşdırmanın fasiləsizliyi və çevikliyi ilə;

187 İqtisadi təhlil və mühasibat uçotu arasında qarşılıqlı əlaqə nədən ibarətdir?

- idarəetmənin ən vaçib funksiyaları hesab olunur;
- mühasibat uçotu və hesabatı iqtisadi təhlilin əsas informasiya mənbəyidir;
- mühasibat uçotu və iqtisadi təhlilin məqsəd və vəzifələri eynidir;
- mühasibat uçotu və iqtisadi təhlildə eyni metod və üsullarından istifadə olunur.
- biznes-planlarının tərtib edilməsində mühasibat uçotu məlumatlardan istifadə olunur;

188 Determinləşdirilmiş amilli təhlilin məqsədi nədir?

- hər bir amilin nəticəyə təsirini müəyyən etmək;
- nəticənin məcmu amillərə təsirini müəyyən etmək;
- məcmu amillərin nəticəyə təsirini müəyyən etmək;
- bir nəticə göstəricisinin digərinə təsirini müəyyən etmək.
- nəticənin hər bir amilə təsirini müəyyən etmək;

189 Hansı göstəricilər nisbi göstəricilərə aiddir:

- məhsulun həcmi;
- fondverimi
- heyətin sayı;
- dövriyyə aktivlərinin həcmi
- maşınların ortaillik dəyəri;

190 İstehsalın səmərəliliyinin artırılması üzrə istifadə olunmamış imkanlar adlandırılır:

- amillər;
- təşkilatın fəaliyyətində əmələ gələn “dar yerlər”;
- ehtiyatlar;
- təsərrüfat fəaliyyətinin nəticələri.
- səmərəliliyin göstəriciləri;

191 Hansı göstərici keyfiyyət göstəricisi hesab olunur?

- heyətin sayı;
- maşınların ortaillik dəyəri;
- fondverimi;
- dövriyyə aktivlərinin həcmi
- məhsulun həcmi;

192 Hansı göstərici idarəetmə təhlilinin obyekti hesab olunur?

- müəssisənin maliyyə vəziyyəti;
- müəssisənin ödəməqabiliyyəti;
- məhsul istehsalı, məhsulun maya dəyəri;
- müəssisənin likvidliyi.

- müəssisənin maliyyə sabitliyi;

193 Determinləşdirilmiş təhlildə nəticə və amillər arasında əlaqə necə səciyyələnir?

- xətti;
- qarışiq;
- stoxastik;
- korrelyasiya;
- funksional;

194 Aparılma metodikasına görə iqtisadi təhlilin hansı növləri vardır?

- cari təhlil, maliyyə təhlili, marketinq təhlili;
- amilli təhlil, diaqnostik təhlil, marjinal təhlil;
- daxili təhlil, xarici təhlil, tematik təhlil;
- cari təhlil, perspektiv təhlil, operativ təhlil.
- təsərrüfatdaxili təhlil, təsərrüfatlararası təhlil;

195 İqtisadi təhlil özündə əks etdirir:

- iqtisadi hal və proseslərin qiymətləndirilməsi və proqnozlaşdırılması;
- iqtisadi hal və proseslərin uzlaşdırılması və qruplaşdırılması;
- iqtisadi hal və hadisələrin müqayisə edilməsi və əsaslandırılması.
- iqtisadi hal və proseslərin ümumiləşdirilməsi və kompleks öyrənilməsi;

196 İqtisadi təhlilin predmetini təşkil edir:

- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- təsərrüfat prosesləri və hadisələrin səbəb-nəticə əlaqələri;
- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi, diaqnostikası və proqnozlaşdırılması
- təsərrüfat subyektlərinin fəaliyyəti (təsərrüfat prosesləri, onların səmərəliliyi, fəaliyyətin maliyyə nəticələri);
- təsərrüfat fəaliyyəti faktlarının qiymətləndirilməsi, dinamikası və proqnozlaşdırılması.

197 İqtisadi təhlilin məqsədi:

- təsərrüfat subyektlərinin fəaliyyətinin qiymətləndirilməsi;
- təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- təsərrüfat faktlarının sənədləşdirilməsi.
- biznes planlarının hazırlanması;

198 İqtisadi təhlilin nəzəri əsasını təşkil edir:

- statistika.
- müəsisənin iqtisadiyyatı;
- mühasibat uçotu;
- iqtisadi nəzəriyyə;
- fəlsəfənin dərkətmə nəzəriyyəsi;

199 İqtisadi təhlilin metodoloji əsasını təşkil edir:

- fəlsəfənin dərkətmə nəzəriyyəsi;
- mühasibat uçotu;
- iqtisadi nəzəriyyə;
- statistika.
- müəssisənin iqtisadiyyatı;

200 İqtisadi təhlilin aparılmasının mühüm şərti:

- göstəricilərin proporsionallığı;
- göstəricilərin müqayisəliliyi;
- göstəricilərin qarşılıqlı asılılığı;
- göstəricilərin səmərəliliyi
- göstəricilərin keyfiyyətə müxtəlifliyi;

201 İqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin əsasını təşkil edir:

- idarəetmə funksiyaların təsnifləşdirilməsi;
- təhlilin prinsiplərinin təsnifləşdirilməsi;
- təhlilin fəzifələrinin təsnifləşdirilməsi;
- tədqiqatın metod və metodikası
- təhlilin üsul və metodlarının təsnifləşdirilməsi;

202 Vaxt əlamətinə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsi:

- iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili;
- illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
- daxili və xarici
- cari, perspektiv, operativ
- təsərrüfatdaxili və təsərrüfatlararası

203 Öyrənilən obyektlərin əhatə olunmasına görə təhlilin növləri:

- tam və seçmə;
- kompleks və müqayisəli;
- sahələri və sahələrərəsi;
- təsərrüfatdaxili və təsərrüfatlararası
- amilli və diaqnostik;

204 Subyektinə görə təhlil bölünür:

- kompleks və tematik;
- tam və seçmə;
- daxili və xarici;
- qabaqcadan və retrospektiv
- təsərrüfatdaxili və təsərrüfatlararası;

205 Operativ təhlil aparılır:

- təsərrüfat əməliyyatlarının başa çatdırılmasına qədər;
- tərəfdəşlər qarşısında xarici öhdəliklərin icrası zamanı;
- təsərrüfat əməliyyatlarının başa çatdırılması posesində;
- təsərrüfat əməliyyatları başa çatdıqdan sonra
- təsərrüfat əməliyyatlarının gedişində kənarlaşmalar aşkar edildikdə;

206 İqtisadi təhlilin obyektlərinə daxildir:

- müəssisənin maliyyə sabitliyi;
- əmtəəlik məhsulların istehsalı və satışı;
- təsərrüfat fəaliyyətinin nəticələri;
- istehsal olunmuş məhsulun miqdarı;
- istehsalın idarə edilməsi prosesi;

207 Operativ təhlilin obyektlərinə daxildir:

- müəssisənin maliyyə hesabatları;
- məhsul istehsalı və satışı;
- müəssisənin biznes planları;
- müəssisənin əmək göstəricilərini əks etdirən hesabatlar.
- müəssisənin fəaliyyətinin nəticələri;

208 Maliyyə təhlilinin obyektləri olan göstəricilər hansılardır:

- maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- istehsalın təşkilati-texniki səviyyəsi;
- istehsal resursları;
- istehsal məsrəfləri və maya dəyəri.
- məsrəflər, məhsulun həcmi və mənfəət;

209 Aparılma dövrünə görə iqtisadi təhlilin növlərinin təsnifləşdirilməsinin

- illik, rüblük, aylıq, günlük, növbəlik, birdəfəlik
- cari, perspektiv, operativ
- təsərrüfatdaxili və təsərrüfatlararası
- daxili və xarici
- iqtisadi-texniki, maliyyə-iqtisadi, idarəetmə, marketinq təhlili

210 Təşkilatın fəaliyyətinin kompleks təsərrüfatdaxili təhlilinin məqsədi nədir?

- təşkilatın fəaliyyətinin son nəticələri haqqında tam və həqiqi informasiya-ların formallaşdırılması;
- məhsul buraxılış istehsalı üzrə əsaslandırılmış planların işlənib hazırlanması;
- məhsul buraxılışının optimallaşdırılmasının təsərrüfatdaxili ehtiyatların müəyyən edilməsi;
- maliyyə hesabatlarının tərtib olunması
- məhsul istehsalı üzrə xərc smetasının işlənib hazırlanması;

211 Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

- maliyyə sabitliyi və ödəmə qabiliyyəti;
- istehsalın təşkilati-texniki səviyyəsi;
- istehsal resursları;
- istehsal məsrəfləri və maya dəyəri.
- məsrəflər, məhsulun həcmi və mənfəət;

212 Obyektin əhatə səviyyəsinə görə təhlil bölünür:

- tam və seçmə;
- kompleks və müqayisəli;
- sahələri və sahələrərası;
- təsərrüfatdaxili və təsərrüfatarası
- amilli və diaqnostik;

213 Kompleks iqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- plan və mühasibat hesabatı məlumatları;
- operativ hesabat;
- statistik informasiyalar;
- təhlil üçün zəruri olan bütün informasiyalar
- normativ aktlar və təlimatlar;

214 Iqtisadi təhlilin aparılmasının məqsədi nədir?

- idarəetmə qərarının qəbulu üçün informasiyaların hazırlanması;
- biznes planların əsaslandırılması və tərtib olunması;
- təşkilatın fəaliyyətini xarakterizə edən göstəricilərin hesablanması;
- təsərrüfat faktlarının sənədləşdirilməsi.
- təşkilatın fəaliyyətinin qiymətləndirilməsi və təkliflərin hazırlanması;

215 Iqtisadi təhlil nədir?

- Kimmersiya təşkilatının fəaliyyətinin biznes – planların elmi əsaslandırılması
- Kimmersiya təşkilatının fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- Kimmersiya təşkilatının fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi məqsədilə, elmi cəhətdən əsaslanmış tədqiqatdır.
- Kimmersiya təşkilatının fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi
- Kimmersiya təşkilatının fəaliyyətinin cari və perespektiv planların elmi cəhətdən əsaslandırılması

216 Mikro iqtisadi təhlildə istifadə olunan informasiyanın təxminən 70%-i aiddir:

- mühasibat ucotu
- inernetdən
- statistika
- plan şöbəsindən
- marketinq şöbəsindən

217 Idarəetmənin funksiyalarına aiddir:

- statistika, marketinq, planlaşdırma
- planlaşdırma, ucot, təhlil, tənzimləmə.
- tədqiqat, maliyyələşdirmə, təhlil
- statistika, təhlil, tənzimləmə.
- ucot, təhlil, statistika, marketinq

218 Iqtisadi təhlilin obyektlərinə aiddir

- kommersiya və qeyri-kommersiya təşkilatları
- unitar müəssisələr və firmalar
- bələdiyyələr və texniki şöbələr
- təsərrüfat birlikləri və qeyri-kommersiya təşkilatları
- firmalar və kooperativlər

219 Kimmersiya təşkilatlarına aiddir

- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoymur
- xeyriyyəçilik fondları bələdiyyə fondları
- qeyri-hökumət təşkilatı, ictimai təşkilatlar
- öz fəaliyyətinin əsas məqsədi kimi mənfəətin alınmasını qarşıya qoyur
- büdcə təşkilatları və büdcədən kənar dövlət fondları

220 Qeyri-komersiya təşkilatlarına aiddir.

- ictimai təşkilatlar, xeyriyyəçilik fondları
- açıq səhimdar cəmiyyəti, qapalı səhimdar cəmiyyəti
- istehsal kooperativləri, firmalar

- düzgün cavab yoxdur
- təsərrüfat cəmiyyətləri, unitar müəssisələr

221 Aşağıdakilardan biri iqtisadi təhlilin növlərinə aid deyil

- sahə əlamətləri, iqtisidi təhlilin subyektləri üzrə, vaxt əlaməti üzrə;
- obyektlərin öyrənilməsi metodikası üzrə, vaxt əlaməti üzrə;
- idarəetmə obyektləri üzrə, program məzmunu üzrə.
- sahə əlamətləri üzrə, program məzmunu üzrə
- kəmiyət və keyfiyət metodikası üzrə

222 İqtisadi təhlilin predmetini təşkil edir:

- təsərrüfat subyektlərinin fəaliyyətində təsərrüfat prosesləri, onların səmərəliliyi və fəaliyyətin maliyyə nəticələri;
- təsərrüfat subyektlərinin fəaliyyətinin cari və perespektiv planların elmi cəhətdən əsaslandırılması
- təsərrüfat subyektlərinin fəaliyyətinin planlarının, idarəetmə qərarlarının yerinə yetirilməsi
- kommersiya təşkilatlarının fəaliyyətinin nəticələrini qiymətləndirilməsi;
- təsərrüfat subyektlərinin fəaliyyətinin inkişaf meyilləri və nisbətlərinin istifadə edilməmiş ehtiyatların müəyyən edilməsi

223 Vaxt əlamətinə görə iqtisadi təhlilin növü fərqlənir

- aylıq, rublik, illik
- perspektiv, on günlük, illik;
- operativ, qabaqcadan, sonradan
- marjinal, diaqnostik, operativ.
- kompleks, tematik, cari

224 Idarəetmə obyektlərinə görə təhlil hansı növlərə təsnifləşdirilir

- texniki, maliyyə, sosial-iqtisadi, iqtisad-statistik, marketing.
- marjinal, diaqnostik, operativ, operativ, qabaqcadan təhlil
- kompleks, tematik, cari, fuhksional-dəyər təhlili
- marjinal, diaqnostik, operativ.
- daxili, xarici, staxostik, fuhksional-dəyər təhlili

225 Maliyyə sabitliyi və ödəmə qabliyyəti göstəriciləri təhlilin hansı növünə aiddir

- Maliyyə təhlili;
- statistik təhlili
- kompleks təhlili
- strateji təhlil
- perspektiv təhlil

226 Satışın həcmi, maya dəyəri və mənfəət göstəriciləri arasında qarşılıqlı əlaqə təhlilin hansı novunə aiddir.

- diaqnostik təhlil
- staxostik təhlil
- marjinal təhlil
- operativ təhlil
- perspektiv təhlil

227 Operativ təhlilin mənfi xüsusiyyəti

- bir ilin gotəriciləri üçün aparılır
- bir əməliyat üçün aparılmır
- kompleks formada aparılır
- əməliyyatdan qabaq aparılır.
- kompleks formada aparılmır

228 İqtisadi təhlildə göstəricilərin əsas şərti

- eyni olması
- nisbi olması
- iki dən artıq olmaması
- mütləq olması
- müqayisəli olması

229 Məzmunu üzrə göstəricilər nece bölünür

- kəmiyyət və keyfiyyət;
- kompleks və tematik
- daxili və xarici
- nisbi və mütləq
- sadə və mürəkkəb

230 Ifadə edilmə üsulu üzrə göstəricilər bölünür

- kəmiyyət və keyfiyyət;
- kompleks və tematik;
- mütləq və nisbi;
- daxili və xarici;
- sadə və mürəkkəb;

231 Mütləq göstəricilər hesablanması qaydasından asılı olaraq necə fərqlənir?

- intervallı, ani, orta xronoloji;
- orta xronoloji, birbaşa və dolayı;
- birbaşa və dolayı;
- intervallı, ani, sadə və mürəkkəb;
- sadə və mürəkkəb;

232 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- Təhlil elmi xarakter daşımalıdır.
- Təhlil sistemli yanaşma əsasında aparılmalıdır
- Təhlil kompleks olmalıdır.
- Təhlil tematik xarakter daşımalıdır
- Təhlil obyektiv, konkret, dəqiqlik olmalıdır.

233 Aşağıdakılardan hansı iqtisadi təhlilin prinsiplərinə aid deyil.

- Təhlil təsirli olmalıdır.
- Təhlil operativ olmalıdır.
- Təhlil təsadüfi hallarda deyil, vaxtaşırı (sistematik) aparılmalıdır.
- Təhlil təqribi olmalıdır.
- Təhlil səmərəli olmalıdır.

234 Sistemli təhlil metodunun nəzəri əsası nədir

- proqramlaşma
- tənzimləmə
- planlaşdırma
- induksiya
- dialektika

235 Müəsisədə iqtisadi təhlilin informasiya mənbələrinə daxil deyil:

- mühasibat uçotu
- operativ məlumatlar
- statistik,
- menecment
- biznes-planlar

236 istifadə olunan informasiya hansı tələblərə cavab verməlidir.

- dəqiq, münasiblik, gerçəklik, müqayisəlilik, rasionallıq
- gerçəklik, müqayisəlilik, sistemləşdirmə
- təqribi, elmlilik, nisbilik, mütənasiblik
- oxşarlıq, şəffaflıq, yuvarlaşdırılmış, tematik
- elmlilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik

237 Iqtisadi təhlil işində istifadə edilən bütün üsulları hansı qruplara bölünür:

- operativ, evrestik, additiv.
- operativ, təsirli perspektiv
- multiplikativ, marjinal, səmərəli
- ənənəvi, iqtisadi-riyazi, evristik.
- zəncirvari yerdəyişmə, operativ, müqayisəli

238 Iqtisadi riyazi üsullarına aiddir

- reqresiya, korelasiya, variasiya
- statistik, qruplaşdırma, balans
- bloknot, zəncirvari yerdəyişmə
- müqayisə, oyun nəzəriyyəsi
- bloknot, oyun, indeks

239 ənənəvi üsullar qrupuna daxildir

- müqayisə və korelasiya üsulu
- korelasiya, variasiya və blaknot üsulu
- indeks və zəncirvari yedəyişmə üsulu
- korelasiyavə qruplaşdırma üsulu
- korelasiya və variasiya üsulu

240 Evristik üsullar qrupuna daxildir

- zəncirvari yedəyişmə və indeks üsulu
- blaknot və beyinlərin hücumu üsulu
- korelasiya və variasiya üsulu
- korelasiyavə qruplaşdırma üsulu
- müqayisə və variasiya üsulu

241 müqayisə üsuluna aiddir

- daxili, aylıq, rüblük;
- illik, ongönlük, rüblük;
- nisbi, mütləq, xarici;
- trend, şaquli və üfüqi;
- rüblük, daxili və xarici;

242 Müqayisə üsulunun tətbiqinin əsas şərtlərindən biri:

- müqayisə olunan göstəricilər eyni cinsli olmalıdır;
- müqayisə olunan göstəricilər yalnız manat formasında olmalıdır;
- müqayisə olunan göstəricilər fərqli cinsli olmalıdır;
- müqayisə olunan göstəricilər fərqli ölçüdə olmalıdır;
- müqayisə olunan göstəricilər nisbi formaya gətirilməlidirlər

243 $Y=ABCD$ amillərin hasilini göstərən model adlanır

- additiv
- qarışiq
- multiplikativ
- fərq
- nisbi

244 $Y=A+B+C+D$ amillərin hasilini göstərən model adlanır

- additiv
- qarışiq
- multiplikativ
- fərq
- nisbi

245 Satışın rentabelliyi hesablanır

- xalis mənfəətin satışdan pul gəlirlərinə nisbəti
- balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti
- xalis mənfəətin xüsusi kapitala nisbəti;
- satışdan pul gəlirləri balans mənfəətinə nisbəti.
- satışdan pul gəlirləri xalis mənfəətinə nisbəti

246 Mənfəətlilik yaxud gəlirlilik səviyyəsini əks etdirir

- inflyasiyanı
- rentabellik
- maya dəyəri
- zərərsizlik
- likvidlik

247 Aktvlərin rentabellik qrupuna daxil deyil

- Dövriyyədən kənar aktivlərin rentabelliyi.
- Dövriyyə aktivlərinin rentabelliyi.
- Bütün aktivlərin rentabelliyi (iqtisadi rentabellik).
- Xüsusi kapitalın rentabelliyi
- Əsas fondların rentabelliyi.

248 Rentabellik göstəriciləri sisteminə daxil deyir

- Aktivlərin rentabelliyi.
- Satışın rentabelliyi.
- Kapitalın rentabelliyi.
- Passivlərim rentabelliyi
- Xərclərin rentabelliyi.

249 Rentabellik göstəricilərini xesablamaq üçün sürətdə hansı göstəricilərdən istifsdə etmək olmaz.

- balans mənfəəti,
- xalis mənfəət,
- gəlirlik
- satışın tam maya dəyəri
- satışdan alınan mənfəət;

250 Rentabellik göstəricilərini xesablamaq üçün sürətdə hansı göstəricilərdən istifsdə etmək olar.

- balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri
- satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,
- əsas fondların orta dəyəri, dövriyyə aktivlərinin orta dəyəri,
- təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,

251 Rentabellik göstəricilərini xesablamaq üçün məxrəcdə hansı göstəricilərdən istifsdə etmək olmaz.

- satışdan alınan mədaxil (netto), satışın tam maya dəyəri,
- təşkilatın aktivlərinin (əmlakının) orta dəyəri, istehsal fondlarının orta dəyəri
- balans mənfəəti, xalis mənfəət, satışdan alınan mənfəət;
- əsas fondların orta dəyəri, dövriyyə aktivlərinin orta dəyəri,
- təşkilatın xüsusi kapitalının orta məbləği, nizamnamə kapitalının məbləği,

252 Maliyyə vəziyyətinin daxili təhlili kimlər tərəfindən apalırılır?

- təşkilatların iqtisadi xidmət sahələri.
- investorlar, mal göndərənlər
- kommersiya bankları
- verqilər deportamenti
- maliyyə nazirliyi

253 Məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəmlənməsi əks etdirir:

- inflasiyanın ümumi səviyyəsini
- Dövriyyə aktivlərinin rentabelliyi.
- Hesabat dövrünün ümumi maliyyə nəticəsi
- Bütün aktivlərin rentabelliyi
- Dövriyyədən kənar aktivlərin rentabelliyi.

254 Xərclərin tanınması şərtlərinə aid edilir:

- xərclərin konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
- konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
- xərclərin məbləği müəyyən edilə bilər;
- yuxarıda qeyd olunan bütün şərtlər.
- baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;

255 Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;
- konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
- pul gəliri məbləği müəyyən edilə bilər;
- yuxarıda qeyd olunan bütün şərtlər;
- məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;

256 Xalis (bölüsdürülməmiş) mənfəət hesabına artırılır:

- ehtiyat kapitalı;
- xüsusi dövriyyə vəsaitləri;
- müəssisə işçilərinin mükafatları;
- səhmdarların gəlirləri.
- nizamnamə kapitalı;

257 Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- fəaliyyətin səmərəliliyinin aşağı düşməsini;
- məhsula olan qiymətlərin artmasını;
- fəaliyyətin səmərəliliyinin yüksəlməsini;
- dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsini.
- dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsini;

258 Inflyasiyaya korrektə edilmiş mənfəət:

- ötən dövrün xalis (bölüsdürülməmiş) mənfəətinə daxil edilir;
- hesabat dövrünün xalis (bölüsdürülməmiş) mənfəətindən çıxılır;
- hesabat dövrünün xalis (bölüsdürülməmiş) mənfəətinə daxil edilir;
- ötən dövrün xalis (bölüsdürülməmiş) mənfəətindən çıxılır;
- vergiyə cəlb olunan mənfəətə daxil edilir

259 Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- ümumi daxili məhsul.
- əsas əməliyyat gəliri;
- xalis mənfəət;
- kapital ehtiyatları;
- emissiya gəliri;

260 əDV hansı mənbədən ödənilir?

- xalis mənfəətdən;
- məhsul satışından əldə olunan gəlirdən;
- ümumi mənfəətdən;
- marijinal mənfəətdən.
- vergitutulan mənfəətdən;

261 Inflyasiya şəraitində ehtiyatların LIFO metodu ilə qiymətləndirilməsi mənfəətə necə təsir edir:

- mənfəət azalır;
- mənfəət dəyişmir;
- mənfəət artır;
- istehsalın rentabelliyi azalır.

- istehsalın rentabelliyi artır;

262 Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amillər:

- kommersiya xərcləri;
- konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmış xərclər;
- maliyyə nəticələri ilə bağlı vergilər;
- gələcək dövrlərin xərcləri.
- qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.

263 Xalis mənfəətin amilli təhlili hansını ehtiva edir?

- mövcud vergi dərəcəsinin dəyişilməsinin mənfəətə təsirinin müəyyən olunması;
- real vergitutma səviyyəsinin müəyyən olunması;
- vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;
- xərclərin səviyyəsinin qiymətləndirilməsi;
- uçot siyasetinin qiymətləndirilməsi;

264 Mənfəətin təhlili zamanı nəzərə alınır:

- şirkətin nəzarət siyasəti;
- əmək haqqının ödənilməsi ilə bağlı xərclər;
- xidmət və təmir xərcləri;
- kommersiya xərcləri.
- reklam xərcləri;

265 Satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasılı hansı amilin mənfəətə təsirini səciyyələndirir?

- satışın quruluşunun dəyişməsi;
- məhsul həcmi və quruluşunun dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi.
- məhsulun həcminin dəyişməsi;

266 Satışın həcmi və quruluşunun dəyişməsinin birgə təsiri ilə satışın həcminin dəyişməsinin təsiri məbləği arasındaki fərq hansı amilin təsirini səciyyələndirir?

- satışın quruluşunun dəyişməsi;
- məhsul həcmi və quruluşunun dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi.
- məhsulun həcminin dəyişməsi;

267 Faktiki pul gəliri ilə satışın faktiki həcmi və plan qiymətinə görə hesablanmış pul gəliri arasındaki fərq hansı amilin təsirini səciyyələndirir?

- satışın quruluşunun dəyişməsi;
- məhsul həcmi və quruluşunun dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi.
- məhsulun həcminin dəyişməsi;

268 Satılmış məhsullar üzrə faktiki xərclər ilə satışın faktiki həcminə və plan maya dəyərinə görə hesablanmış xərclər arasındaki fərq hansı amilin təsirini səciyyələndirir?

- satışın quruluşunun dəyişməsi;
- məhsul həcmi və quruluşunun dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- məhsulun maya dəyerinin dəyişməsi.
- məhsulun həcminin dəyişməsi;

269 Qısamüddətli aktivlərin rentabelliyi hesablanır:

- satışdan mənfəətin məcmu aktivlərin orta məbləğinə nisbəti kimi;
- satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
- xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;

270 Aktivlərin rentabelliynə təsir edən hansı əsas amillər Du Pont modelinə daxil edilmişdir:

- dövriyyə aktivlərinin dövrəni, xalis mənfəət, məhsul satışından pul gəliri
- debitor borclarının dövrəni, müəssisənin aktivlərinin formalasmasında xüsusi kapitalın rentabelliyi;
- məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliyi, xalis mənfəət;
- xalis mənfəət, cari likvidlik əmsali, müəssisənin aktivlərinin formalasmasında xüsusi kapitalın payı.
- satılmış məhsulun rentabelliyi, xüsusi kapitalın dövrəni, müəssisənin aktivlərinin formalasmasında xüsusi kapitalın payı;

271 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;
- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

272 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- məhsul buraxılışının kritik həcminin faktiki həcminə nisbəti kimi
- məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındaki fərqli istehsalın faktiki həcminə nisbəti kimi;
- məhsul satışının faktiki həcminin ötən ildəki faktiki həcminə nisbəti kimi;
- satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.
- satışın faktiki həcmi ilə plan həcmi arasındaki fərqli satışın plan həcminə nisbəti kimi;

273 Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır:

- məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;
- sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;
- məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;
- məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqlərinin məhsul vahidinin qiymətinə nisbəti kimi
- məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi-nin məhsul vahidinin qiymətinə nisbəti kimi;

274 Məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqlərinin məhsul vahidinin qiymətinə nisbəti hansı göstəricini səciyyələndirir?

- marjinal gəliri;
- məhsulun qiymətində marjinal gəlirin payını;
- satışın kritik nöqtəsini;
- dəyişən xərclərin məcmu məsrəflərdə payını.
- pul gəlirində xərclərin payını;

275 Xüsusi kapitalın rentabelliyini hesablaşmaya hansı göstərici daxil edilir?

- satışdan əldə edilən mənfəət;
- xalis mənfəət;
- vergiyə cəlb olunan mənfəət;
- ümumi daxili məhsul.
- maliyyə geliri;

276 Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- satışdan pul geliri, məhsulun maya dəyəri;
- icarə haqqı, fondların dəyəri;
- satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- vergiqoymadan əvvəl mənfəət və xərclər.
- digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

277 Xalis mənfəət yönəldilir:

- inzibati xərclərin örtülməsinə;
- mənfəət vergisinin ödənilməsinə;
- istehsalın inkişafına, ehtiyat fonduna;
- itkilərin örtülməsinə.
- kommersiya xərclərinin ötrülməsinə;

278 Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- gəlir və xərclər arasında fərqi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticəsinin cəbri məbləğini;
- məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.
- məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;

279 Hansı halda istehsalın səmərəliliyi artır:

- mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduqda;
- pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduqda;
- mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım tempindən yüksək olduqda;
- satışdan pul gəlirin artım tempi maya dəyərinin artım tempini üstələdikdə;

280 Mənfəətin dəyişməsinin daxili amillərinə aid edilmir:

- xərclərin nomenklaturası;
- istehsal ehtiyatlarının qiymətləri;
- keyfiyyət tələblərinin pozulması;
- düzgün cavab yoxdur.
- satışın həcmi;

281 Satışdan mənfəətin amilli təhlili zamanı nəzərə alınır:

- satılmış məhsulun fiziki həcmi;
- məhsulun maya dəyəri;
- ödəniləcək faizlər;
- məhsul vahidinin qiyməti.
- satılmış məhsulun nomenklaturası;

282 Hansı amillərin dəyişməsi məhsul satışından mənfiətə birbaşa təsir edir:

- məhsul buraxılışının həcmi, satışın həcmi, ixtisaslaşma səviyyəsi;
- istehsalın texniki-təşkilatı səviyyəsi, idarə heyətinin əmək haqqı, əmək məhsuldarlığı və əmək haqqının artım templeri arasında nisbət;
- satışın həcmi, quruluşu, məhsulun maya dəyəri, orta satış qiyməti;
- satışın həcmi, debitor borcları, əməyin fondla silahlanması.
- debtor və kreditor borcları, əsas vəsaitlərin köhnəlməsi, istehsalın texniki-təşkilatı səviyyəsi;

283 İstehsalın həcmi artdıqda (keçmiş istehsal gücərini saxlamaqla) məhsul vahidinə məsrəflərin son həddi:

- sabit qalır;
- artır;
- azalır;
- doğru cavab yoxdur
- əvvəl azalır, sonra artır;

284 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfiətə birbaşa təsir edən amillərə aid elilir:

- satışın həcminin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun keyfiyyətinin dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.
- inzibati xərclərin dəyişməsi;

285 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfiətə birbaşa təsir edən amillərə aid elilir:

- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- sabit xərclərin dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.
- məhsulun keyfiyyətinin dəyişməsi;

286 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfiətə birbaşa təsir edən amillərə aid elilir:

- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun keyfiyyətinin dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.
- satış qiymətinin dəyişməsi;

287 Direkt-kostinq sistemində məhsul növləri üzrə satışdan mənfiətə birbaşa təsir edən amillərə aid elilir:

- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun keyfiyyətinin dəyişməsi;
- məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- əmək məsrəflərinin dəyişməsi;

288 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- məhsulun keyfiyyətinin dəyişməsi;
- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- satışın həcminin dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.

289 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- sabit xərclərin dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.
- məhsulun keyfiyyətinin dəyişməsi;

290 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun keyfiyyətinin dəyişməsi;
- əmək məsrəflərinin dəyişməsi.
- satış qiymətinin dəyişməsi;

291 Direkt-kostinq sistemində məhsul növləri üzrə xərclərin rentabelliyinə birbaşa təsir edən amillərə aid elilir:

- inzibati xərclərin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun keyfiyyətinin dəyişməsi;
- məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.
- əmək məsrəflərinin dəyişməsi;

292 Mənfəət 801-ci - Mənfəət və zərər hesabında ilin əvvəlindən başlayaraq artan yekunla kredit üzrə nəzərə alınır:

- mənfəətlər, gəlirlər
- idarəetmə xərcləri
- zərərlər, xərclər
- maya dəyəri, verqilər
- vergilər,zərərlər

293 Mənfəət 801-ci - Mənfəət və zərər hesabında ilin əvvəlindən başlayaraq artan yekunla dedet üzrə nəzərə alınır:

- mənfəətlər, gəlirlər
- idarəetmə xərcləri
- zərərlər, xərclər
- maya dəyəri, verqilər
- vergilər,zərərlər

294 Iqtisadi mənasına görə marginal gəlir göstəri-ci-si-nə yaxındır.

- ümumi mənfəət;

- balans mənfəəti
- satışdan alınan mənfəət;
- vergiyə gədər mənfəət;
- xalis mənfəət;

295 əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmət) maya də-yəri arasında fərq kimi hesablanır:

- ümumi mənfəət;
- balans mənfəəti;
- satışdan alınan mənfəət;
- vergiyə gədər mənfəət;
- xalis mənfəət;

296 Təşkilatın əsas fəaliyyətindən alınan maliyyə nəticəsidir.

- ümumi mənfəət;
- balans mənfəəti;
- satışdan alınan mənfəət;
- vergiyə gədər mənfəət;
- xalis mənfəət

297 Təşkilatın fəaliyətinin bütün növləri üzrə toplu maliyyə nəticəsidir

- ümumi mənfəət;
- balans mənfəəti;
- satışdan alınan mənfəət;
- maya dəyəri
- xalis mənfəət;

298 Cari mənfəət vergisi hesablanandan sonra, təxirə salınmış vergi aktivlərini və təxirə salınmış vergi öhdəliklərini nəzərə almaqla balans mənfəətinin təşkilatın sərəncamında qalan hissəsidir;

- ümumi mənfəət;
- balans mənfəəti;
- satışdan alınan mənfəət;
- vergiyə gədər mənfəət
- xalis mənfəət;

299 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- nomenklaturalın hər mövqeyi üzrə realizə edilən məhsulun miqdardından.
- əsas istehsal fondlarının rentabelliyyindən
- bitməmiş istehsalın həcmindən
- nomenklaturalın hər mövqeyi üzrə əmək xərclərin miqdardından
- nomenklaturalın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən

300 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- nomenklaturalın hər mövqeyi üzrə bitməmiş istehsalın həcmindən
- nomenklaturalın hər mövqeyi üzrə istehsal daxili xərclərin miqdardından
- nomenklaturalın hər növi üzrə məhsul vahidinin maya dəyərinin səviyyəsindən
- nomenklaturalın hər növi üzrə işçilərin sayından asılıdır
- nomenklaturalın hər mövqeyi üzrə idarəetmə xərclərin səviyyəsindən

301 Satışdan əldə edilən mənfəət hansı amildən asılıdır:

- məhsulun konkret növlərinin realizə edildiyi qiymətlərin səviyyəsindən
- məhsulun konkret növləri üzrə marketinq xərclərinin səviyyəsindən
- məhsulun konkret növləri üzrə əsas istehsal fondlarının rentabelliyindən
- məhsulun konkret növləri üzrə istehsal daxili xərclərin miqdardından
- məhsulun konkret növlərinin bitməmiş istehsalın həcmindən

302 Inflyasiyanın tempi ölçülür.

- qiymət indeksinin köməyi ilə
- təklif indeksinin köməyi ilə
- tələb indeksinin köməyi ilə
- satış indeksinin köməyi ilə
- məsul həcmnin səviyyəsinin köməyi ilə

303 Satışdan pul gəlirləri və dəyişən xərclər arasında fərq kimi müəyyən edilir.

- xüsusi kapital
- marjinal gəlir
- satışdan gəlir
- balans mənfəət
- maya dəyəri

304 Məhsul satışından mənfəət necə hesablanır:

- pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
- vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
- ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
- xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi;
- balans və xalis mənfəət arasında fərq kimi;

305 Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:

- gəlir və xərclər arasında fərq kimi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındaki fərqli cəmi kimi;
- məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
- məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

306 Mənfəət və zərər haqqında hesabatın təhlilində hansı üsuldan istifadə olunur?

- müqayisə, balans;
- üfiqi, şaquli, trend;
- iqtisadi-riyazi;
- statistik, evristik.
- proqnoz, funksional dəyər;

307 Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

308 Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir?

- istehsalın səmərəliliyinin qiymətləndirilməsi;
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

309 Adı fəaliyyət üzrə xərclərin tərkibinə nə daxildir:

- depozitlər üzrə alınmış faizlər;
- amortizasiya;
- satışdan pul gəliri;
- kredit və borclar üzrə ödənilmiş faizlər.
- bank xidmətlərinin ödənilməsi xərcləri;

310 Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

- ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
- mühasibat balansını tərtib etmək üçün.
- xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;

311 Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hansı göstərici hesablanır?

- aktivlərin rentabelliyi;
- kapitalın rentabelliyi;
- satışın rentabelliyi;
- investisiyanın rentabelliyi.
- istehsalın rentabelliyi;

312 Aktivlərin rentabelliyinin amilli təhlilində hansı metoddan istifadə olunur?

- qruplaşdırma;
- inteqral;
- orta həndəsi;
- balans.
- mütləq fərq;

313 Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrəni əmsalı arasında asılılığın xarakteri:

- inteqral;
- birbaşa proporsional;
- amilli;
- asılılıq yoxdur.
- əks proporsional;

314 Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

- bölüşdürülməmiş mənfəət;
- marjinal mənfəət;
- hesabat dövründə xalis mənfəəti (zərəri).
- investisiya fəaliyyətindən xalis pul vəsaitləri;

- maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;

315 Mənfəətin mahiyyəti nədir?

- sahibkarlıq fəaliyyətinin məqsədidir;
- müflisləşmə prosedurunun başlanması üçün meyardır;
- istehsalın səmərəliliyinin əsas göstəricisidir;
- müəssisənin ödəməqabiliyyətini əks etdirir.
- müəssisənin kredit qaytarma bacarığın əks etdirir;

316 Kommersiya və inzibati xərclər hansı vəsait hesabına örtülür?

- satışdan mənfəət;
- vergitutulana qədər mənfəət hesabına;
- ümumi mənfəət;
- satışdankənar mənfəət;
- xalis mənfəət;

317 Məcmu kapitalın rentabelliyyinin hesablanmasında aşağıdakı göstəricidən istifadə olunur:

- ümumi mənfəət;
- sair əməliyyat gəlirləri;
- vergiyə cəlb olunan mənfəət;
- ümumi daxili məhsul.
- maliyyə gəliri;

318 Məhsulun maya dəyərinin təhlilinə aşağıdakı səbəbdən xüsusi diqqət verilir:

- maya dəyəri istehsal resurslarının məcmu məsrəflərini əks etdirir;
- maya dəyəri mənfəəti formalaşdırın əsas amildir;
- maya dəyəri qiyməti formalaşdırın amildir;
- maya dəyəri əsas vəsaitlərin formalaşmasına təsir edən əsas amildir.
- maya dəyəri ehtiyatların formalaşmasına təsir edən əsas amildir.

319 Çoxnomenklaturalı istehsalda hər bir məmulatın maya dəyərinə aid edilən müstəqim xərclərə addır:

- material məsrəfləri;
- material dəyərlərinin korlanmasından itki;
- sınaq, təcrübə və tədqiqat işlərinə məsrəflər;
- icarə haqqı.
- amortizasiya ayırmaları;

320 Xərclərin dəyişən və sabit xərclərə bölünməsinin əsas əlaməti hansıdır:

- iqtisadi elementlərin eynicinsli olması;
- istehsalın həcminin dəyişməsindən asılılığı;
- dövri olaraq yaranması;
- xərclərin baş vermə yeri və vaxtı;
- məhsulun əmək tutumu.

321 Əməliyyat maya dəyəri

- əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

- idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi.
- şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir

322 sex maya dəyəri

- şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir.
- əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.
- sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir

323 istehsal maya dəyəri:

- idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi
- şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.

324 tam maya dəyəri:

- şərti-dəyişilən material xərcləri və əmək haqqı xərcləridir
- əməliyyat maya dəyərinin və ümumistehsal xərclərinin cəmindən yaranır
- sex maya dəyəri və umumtəsərrüfat xərclərinin cəmindən ibarətdir
- məhsulun istehsal maya dəyəri və onun satış xərclərinin cəmindən ibarətdir.
- idarəetmə xərcləri və onların maya dəyərində xüsusi çəkisi

325 Maya dəyərinin tərkibi ən yüksək xüsusi çəkiyə malik olan xərclər

- material xərcləri
- əmək haqqı xərclər
- idarəetmə xərcləri
- ümumistehsal xərcləri
- umumtəsərrüfat xərcləri

326 Məhsulun tam maya dəyəri

- ümumistehsal xərclərin və reklam xərclərinin cəmidir.
- umumtəsərrüfat xərclərin və ümumistehsal xərclərin cəmidir.
- idarəetmə xərcləri və komersiya xərclərin təhlili
- umumtəsərrüfat xərclərin və reklam xərclərin cəmidir.
- istehsal maya dəyəri və satış xərclərinin cəmidir.

327 Məhsulun ayrı-ayrı növlərinin maya dəyərinə aid edilməsi əlamətinə görə xərclər bölünür.

- ümumi və fərdi
- umumtəsərrüfat və ümumistehsal xərclər
- idarəetmə və əməkhaqqı xərclər
- daxili və xarici xərclər
- birbaşa və dolayı xərclərə

328 Məhsulun konkret növlərinin maya dəyərinə bilavasitə aid edilə bilən xərclərdir

- birbaşa xərclər
- ümumistehsal xərclər
- umumtəsərrüfat xərclər

- ümumi xərclər
- dolayı xərclər

329 Birbaşa xərclərə aid deyil

- Məhsul istehsalında bilavasitə iştirak edən işçilərin əməyinin ödənilməsi xərcləri
- ümumistehsal xərclər
- Texnoloji məqsədlər üçün yanacaq və enerji.
- kənardan alınan məmulatlar və yarımfabrikatlar, xidmətlər
- xammal və materiallar

330 Məhsulun müvafiq növləri üzrə xərclərə bilavasitə daxil edilməsi mümkün olmayan və onlar üzrə təşkilatın müəyyən etdiyi xüsusi metodların köməyilə bölüşdürürlən xərclər.

- birbaşa xərclər
- daxili xərclər
- dolayı xərclər
- idarəetmə xərcləri
- ümumi xərclər

331 Ümum istehsal xərcləri, ümum təsərrüfat xərcləri, zay məhsula görə itkilər, digər istehsal xərcləri, satış xərcləri aiddir.

- kompleks xərclər
- birbaşa xərclər
- xarici xərclər
- idarəetmə xərclər
- dolayı xərclər

332 İstehsalın həcminin dəyişilməsindən asılı olaraq dəyişən xərclər

- idarəetmə xərclər
- dolayı xərclər
- birbaşa xərclər
- şərti dəyişən xərclər
- şərti sabit xərclər

333 Məhsulun istehsalı və satışlı həcmindən bilavasitə asılı olmayan xərclər.

- şərti sabit xərclər
- idarəetmə xərclər
- şərti dəyişən xərclər
- birbaşa öərclər
- dolayı xərclər

334 Şərti dəyişən xərclərə aiddir

- icarə haqqı, amortizasiya
- inzibati-idarəcilik xərcləri
- bank kreditindən istifadə edilməsinə görə faizlər,
- amortizasiya, icarə haqqı,
- məhsula sərf olunan xammal, materiallar, yanacaq,

335 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- məhsul burahılışının həcminin kritik nöqtəsini müəyyən edir

- istehsalın riyimliyini müəyyən edir
- məhsulun rentabelliyini müəyyən edir
- bitməmiş istehsalın həcmini müəyyən edir
- əmək məsrəflərinin dəyişməsini müəyyən edir

336 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- komersiya xərclərinin dəyişməsini müəyyən edir
- xammal və material xərclərin dəyişməsini müəyyən edir
- zərərsizlik nöqtəsini müəyyən edir
- satışdan mənfəəti müəyyən edir.
- bitməmiş istehsalın həcmini müəyyən edir

337 Direkt-kostinq sistemi müəyyən etməyə imkan yaradır.

- marjinal mənfəət müəyyən etmək
- əsas istehsal fondlarının rentabelliyini müəyyən edir
- məhsulu keyfiyyətinin artırılmasını müəyyən edir
- əmək məhsuldarlığını müəyyən edir
- istehsalın ahəngdarlığını müəyyən edir

338 Direkt-kostinq sisteminini əsas göstəricisi

- Balns mənfəət
- satışdan mənfəət
- Ümumi mənfəət
- marjinal mənfəət
- Verqisiz mənfəət

339 Tədavül xərclərinin səviyyəsinə təsir edən amillərə aiddir:

- mlların dövr sürəti, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- malların çeşid quruluşu, ümumi gəlirin səviyyəsi;
- mal dövriyyəsinin həcmi, ayrı-ayrı xərc maddələrinin səviyyəsi;
- mal dövriyyəsinin həcminin, strukturunun, satış qiymətinin dəyişməsi.
- iqtisadi və təşkilati amillər, avtomobil nəqliyyatı tariflərinin dəyişməsi;

340 Dövriyyə vəsaitlərin tərkibini təşkil edir:

- iş maşınları və avadanlıqlar;
- debitor borcları;
- xammal, əsas material, yarımfabrikatlar;
- borc kapitalı.
- xüsusi kapital;

341 Dövriyyə vəsaitlərinin tərkibi və quruluşunun təhlili qarşısında hansı vəzifələr durur?

- pul axınlarının təhlili;
- dövriyyə vəsaitlərinin dövriyyəsinin təhlili;
- debitor borclarının keyfiyyətinin təhlili;
- əmtəə material dəyərlərinin təhlili.
- debitor borclarının tərkibinin təhlili;

342 Dövriyyə vəsaitləri ilə təmin olunanın təhlilinin vəzifələri hansıdır?

- istehsal ehtiyatla plan tələbatına uyğun olmasının qiyamətləndirilməsi;

- debitor borçlarının tərkibinin təhlili;
- debitor borçlarının keyfiyyətinin təhlili;
- dövriyyə vəsaitlərinin dövriyyəti;
- dövriyyə vəsaitləri üzrə nisbi qənaitin hesablanması;

343 Hansı göstərici dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini əks etdirir:

- ehtiyatların həcmi;
- dövriyyə vəsaitlərinin təhkim olunması əmsali;
- dövriyyə vəsaitlərinin dövrəni əmsali;
- dövriyyə vəsaitlərinin ortaillik dəyəri.
- mənfəət;

344 Xalis cari aktiv necə hesablanır?

- dövriyyə aktivləri ilə çətin realizə edilən aktivlər arasında fərq kimi;
- likvid aktivlərlə qısa müddətli debitor borçlarının fərqi kimi;
- dövriyyə aktivləri ilə qısamüddətli borc arasında fərq kimi;
- xüsusi vəsait mənbəyi ilə borc kapitalının fərqi kimi.
- dövriyyə aktivlərinin real vəziyyətinə görə korrektə edilmiş xüsusi kapital;

345 Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır:

- səhmdarlar;
- kreditorlar;
- mülkiyyətçilər;
- menecerlər.
- dövlət;

346 Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır:

- maliyyə analitikləri;
- kreditorlar;
- mülkiyyətçilər;
- mühasiblər.
- səhmdarlar;

347 Mütləq likvidlik əmsali səciyyələndirir:

- təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;
- təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.
- təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;

348 Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

- xüsusi kapitalın rentabelliyi.
- debitor borçlarının dövrəni əmsali;
- kreditor borçlarının dövrəni əmsali;
- cari likvidlik əmsali;
- aktivlərin rentabelliyi ;

349 Cari likvidlik əmsali səciyyələndirir:

- qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkün-lüyünü;

- təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmasını;
- təşkilatın maliyyə vəziyyətinin borc mənbələrdən asılı olmamasını
- uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyüնü.
- dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;

350 Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- ötən illərin bölüşdürülməmiş mənfəeti;
- gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
- əlavə kapital;
- məqsədli maliyyələşdirmə və daxilolmalar.
- ehtiyat kapitalı;

351 Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:

- məhsul satışməhsul satışından pul gəliri.
- istiqrazların buraxılışı;
- səhmlərin emissiyası;
- maliyyə qoyuluşları;
- kreditlərin cəlb edilməsi;

352 Maliyyə sabitliyinin aşağıdakı növləri vardır:

- perspektiv, cari, orta, normal;
- mütləq, normal, qeyri-sabit, böhranlı;
- nisbi, mütləq, orta, cari;
- nisbi, mügləq, cari, normal.
- mütləq, normal, nisbi, perspektiv;

353 Xalis dövriyyə aktivləri hesablanır:

- xüsusi və borc kapitalı arasında fərq kimi;
- dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
- qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
- qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
- cari aktivlər və cari passivlər arasında fərq kimi;

354 Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinin pozulmasını;
- dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
- müəssisənin sabitliyinin azalmas;
- inflasiya səviyyəsinin yüksək olması.
- təşkilatın fəaliyyətinin genişləndirilməsi;

355 Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

- likvidlik səviyyəsini.
- kapitalın dövr sürətini;
- xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində maliyyə aktivliyinin səviyyəsini;
- xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində

356 Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir:

- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayi-

- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin ötən dövrənin eyni maddəsi ilə müqayisəsi;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.

357 Mütəmadiyyət(maliyyə) hesabatının amilli təhlili səciyyələndirir:

- hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsi ;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

358 Mütəmadiyyət (maliyyə) hesabatına olan ümumi tələblər:

- müqayisəli olması, operativlik
- mötəbərlik, operativlik
- operativlik, dinamiklik;
- dinamiklik, müqaisəlilik
- mötəbərlik, tamlıq, əhəmiyyətlilik;

359 Dövriyyə göstəriciləri səciyyələndirir

- kreditqaytarma qabiliyyətini;
- bazar sabitliyini;
- gəlirliyi.
- ödəməqabiliyyətini;
- işgüzar aktivliyi;

360 Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- dövriyyə aktivləri / xüsusi kapital;
- xüsusi kapital / aktivlər;
- xüsusi kapital / balansın valyutası;
- xüsusi kapital / borc kapitalı.
- borc kapital / aktivlər;

361 Mütəmadiyyət balansının qeyri-pul maddəsinə aid edilir:

- malsatan və podratçılara qısamüddətli kreditor borcları;
- alıcıların və sıfarişçilərin debitor borcları;
- təxirə salınmış vergi öhdəlikləri;
- bank krediti üzrə borclar.
- qısamüddətli maliyyə qoyuluşları;

362 Mütəmadiyyət (maliyyə) hesabatının trend təhlili səciyyələndirir:

- maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə hesabat göstəricilərinin dinamikasının əsas meylinin müəyyən olunması.
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsi

363 Mütəmadiyyət balansının pul maddəsinə aid edilir:

- təxirə salınmış vergi öhdəlikləri;

- hazır məhsul;
- təxirə salınmış vergi aktivləri;
- ehtiyatlar.
- alıcılar və sifarişçilərin debitor borcları;

364 Cari təhlil imkan verir:

- hesabat dövründə müəssisənin işini kompleks qiymətləndirmək;
- strateji idarəetmə məsələlərini həll etmək;
- biznes planlarının icrasını qabaqcadan qiymətləndirmək;
- biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
- müəssisənin işində nöqsanları aşkar etmək və onları aradan qaldırmaq;

365 Marjinal təhlil aşağıdakı göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənir:

- sabit, dəyişən və dolayı məsrəflər;
- istehsal, məhsulun yüksəlməsi və satışı;
- mənfəət, zərər və məhsulun rentabelliyi;
- satışın həcmi, maya dəyəri və mənfəət
- müəssisənin ödəmə qabiliyyəti, kreditdəmə qabiliyyəti və maliyyə sabitliyi

366 Perspektiv təhlildən istifadə olunur?

- retrospektiv idarəetmə üçün;
- proqnoz idarəetmə üçün;
- situasiyalı idarəetmə üçün;
- operativ idarəetmə üçün
- taktiki idarəetmə üçün;

367 Funksional dəyər təhlilinin mahiyyəti aşağıdakı məsələlərin tədqiq edilməsi ilə xarakterizə olunur:

- məhsulun maya dəyəri;
- məhsulun material tutumu;
- məhsulun funksiyası;
- məhsulun rentabelliyi
- məhsulun fond tutumu;

368 Maketing təhlilinin məqsədi:

- ətraf mühitinin öyrənilməsi;
- müqavilə öhdəliklərinin icrasının öyrənilməsi;
- maliyyə vəziyyətinin öyrənilməsi;
- istehsal resurslarından istifadə səviyyəsinin öyrənilməsi;
- istehsalın texniki istiqamətinin öyrənilməsi;

369 Mühasibat (maliyyə) hesabatlarının trend təhlili:

- müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidir
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
- hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və onun dəyişilmə meylinin müəyənləşdirilməsidir;

370 Mühasibat (maliyyə) hesabatlarının müqayisəli təhlili:

- müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidir
- maliyyə göstəricilərinin strukturunun, yəni balansın yekununda hər bir maddənin xüsusi çəkisinin müəyyən edilməsidir
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir
- hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsi və göstəricinin dinamikasının əsas tendensiyasının müəyyənləşdirilməsidir

371 Müqayisəli üfüqi təhlildən istifadə olunur:

- səmərəliliyin artırılmasını istifadə olunmamış ehtiyatlarını müəyyən etmək üçün;
- göstəricilərin strukturu və xüsusi çəkisini müəyyən etmək üçün;
- göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları müəyyən etmək üçün;
- göstəricilər arasında qarşılıqlı əlaqəni öyrənmək üçün
- göstəricilərin nisbi artım templərini müəyyən etmək üçün;

372 Şəquli müqayisəli təhlil vasitəsilə öyrənilir:

- yaxşı nəticələri;
- göstəricilərin strukturu və xüsusi çəkileri;
- göstəricilərin dəyişməsinin dinamikası;
- göstəricilər üzrə nisbi kənarlaşmaları
- göstəricilər arasında qarşılıqlı əlaqə və qarşılıqlı asılılıq;

373 İqtisadi təhlilin ən çox bağlı olduğu elm:

- qiymətin əmələ gəlməsi;
- iqtisadi nəzəriyyə;
- marketinq;
- menecment.
- audit;

374 Hesabatın üfiqi təhlili nəyi səciyyələndirir?

- zaman kəsiyində istifadə olunmamış ehtiyatları;
- zaman kəsiyində göstəricilərin strukturunun dəyişməsini;
- zaman kəsiyində göstəricilər üzrə mütləq və nisbi kənarlaşmaları;
- zaman kəsiyində göstəricilər arasında qarşılıqlı əlaqəni
- zaman kəsiyində göstəricilərin nisbi artım templərini;

375 Funksional dəyər təhlilinin mahiyyəti nədir?

- məhsulun funksiyası və dəyəri arasında optimallığı təmin etmək;
- məhsulun fond tutumu və fondların dəyərinin uyğunluğunu qiymətləndirmək;
- məhsulun maya dəyəri ilə satışın həcmi arasında uyğunluğu qiymətləndirmək;
- məhsulun rentabelliyini qiymətləndirmək
- məhsulun material tutumu və material məsrəflərinin uyğunluğunu qiymətləndirmək;

376 Mühasibat hesabatlarının trend təhlilinin mahiyyəti nədir?

- müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidır
- hesabatın hər bir maddəsinin bir neçə ötən dövrlərlə müqayisəsidir;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin qiymətləndirilməsidir.
- hesabatın hər bir maddəsinin ötən dövr ilə müqayisəsidir;

377 Şəquli təhlil zamanı qiymətləndirilir:

- maliyyə nəticələri;
- göstəricilər arasında qarşılıqlı əlaqə;
- göstəricilərin dəyişməsinin dinamikası;
- göstəricilər üzrə nisbi kənarlaşma.
- göstəricilərin strukturu;

378 Cari təhlilin aparılmasında məqsəd nədir?

- müəssisənin işini kompleks qiymətləndirmək;
- biznes planların icrasının mümkünlüyünü qiymətləndirmək;
- müəssisənin işində nöqsanları aşkar etmək;
- biznesdə müəssisənin iş təcrübəsini ümumiləşdirmək
- strateji idarəetmə məsələlərini həll etmək;

379 Məhsul istehsalı və satışının təhlilinin əsas vəzifələri hansıdır?

- məhsul buraxılışının artırılması ehtiyatlarının qiymətləndirilməsi;
- zərərsizlik nöqtəsinin təhlili;
- təşkilatın rəqabət mövqeyinin təhlili;
- məhsulun rəqabət qabiliyyətinin təhlili.
- məhsulun keyfiyyətinin təhlili;

380 Əmtəəlik məhsul kimi qəbul edilir:

- öz istehlakı üçün yarımfabrikatların və məsul saxlanmada olan mal qalıqlarının dəyəri;
- bitməmiş istehsal və təsərrüfatdaxili dövriyyə istisna olmaqla istehsal olunmuş bütün məhsulun (iş və xidmətin) dəyəri;
- bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulun (işin, xidmətin) dəyəri;
- yüklenmiş və ödənmə vaxtı çatmamış malların dəyəri.
- təsərrüfatdaxili dövriyyə daxil olmaqla istehsal olunmuş bütün məh-sulların dəyəri;

381 Məhsul satışını səciyyələndirir:

- məsul saxlanmada olan malların dəyəri;
- bitməmiş istehsalda daxil olmaqla istehsal olunmuş məhsulların (iş, xidmətin) dəyəri
- bağlanmış müqaviləyə uyğun miqdarda, müddətdə, çeşiddə yüklenmiş və alıcı tərəfindən ödənilmiş məhsulun dəyəri;
- öz tələbatı üçün malların və yarımfabrikatların dəyəri;
- təsərrüfatdaxili dövriyyə də daxil olmaqla bütün məhsulun (iş, xidmətin) dəyəri;

382 Əmtəəlik əmsalı dedikdə başa düşülür:

- ümumi məhsulun həcmində bitməmiş istehsal istisna olmaqla istehsal olunmuş bütün məhsulların dəyəri;
- ümumi məhsulun həcmində əmtəəlik məhsulun payı;
- ümumi məhsulun həcmində satılmış məhsulun payı;
- ümumi məhsulun həcmində yüklenmiş və ödənilmiş məhsulların payı
- ümumi məhsulun həcmində yüklenmiş və məhsul saxlanmada olan malların payı;

383 Məhsul istehsalının ahəngdarlığının qiymətləndirilməsində hansı əmsaldan istifadə edilir?

- köhnəlmə əmsali;
- təzələnmə əmsali;
- növbəlik əmsali;
- ahəngdarlıq əmsali.

- istehsal güclərindən istifadə əmsalı;

384 Alıcılara göndərilmiş və mədaxili mühasibat uçağında qəbul edilmiş məhsulun həcmini səciyyələndirir.

- Yüklənmiş məhsul
 Əmtəəlik məhsul
 Ümumi məhsul
 ambarda məhsul qalığı
 Realizə olunmuş məhsul

385 əmtəəlik məhsul və ümumi məhsul arasında olan fərq

- ona hazır məhsul qalığı, yüklənmiş məhsul daxil deyil
 ona bitməmiş istehsalın, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilir.
 ona rializə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxildir
 ona bitməmiş istehsalın, öz istehsalı olan yarımfabrikatların, alətlərin qalıqlarının dəyişilmələri və təsərrüfatdaxili dövriyyə daxil edilmir.
 ona rializə olunan məhsil, material xərcləri və yarımfabrikatlar daxil deyil

386 Məhsulun hazırlanması üçün zəruri olan canlı əməyin miqdarını səciyyələndirən göstərici

- normativ emal dəyəri normativ
 normativ xalis məhsul
 normativ əmək tutumu
 normativ emal dəyəri
 ambarda məhsul qalığı

387 Normativ əmək tutumu göstəricinin mənfi xəsusiyəti

- bu göstərici yalnız əsas fəhlələrin əmək sərflərini əhatə edir, digər kateqoriyalarının əmək sərflərini nəzərə almir
 bu göstərici yalnız idarəetmə heyətini nəzərə alır, digər kateqoriyalarının əmək sərflərini nəzərə almir
 bu göstərici yalnız ümumi məhsul istehsalı nəzərə almir
 bu göstərici yalnız realize edilmiş məhsul istehsalını nəzərə alır
 bu göstərici yalnız tələbələri nəzərə alır digər kateqoriyalarının əmək sərflərini nəzərə

388 Normativ əmək haqqı məsrəflərindən, ümumiistehsal və idarəetmə xərclərindən ibarətdir.

- normativ əmək haqqı
 normativ xalis məhsul
 Normativ emal dəyəri
 xalis məhsul dəyəri
 normativ əmək tutumu

389 Satış planının yerinə yetirilməsinin və onun dinamikasının təhlili üçün istfadə olunan üsul.

- varisiya üsulu
 balansəlagələndirmə üsulu
 qruplaşdırma üsulu
 karelaşıya üsulu
 müqayisə üsulu

390 Məhsulun hər növü üzrə buraxılışının həcmini göstərməklə adlarının siyahısıdır.

- yarımfabrikatlar

- meneklatura
- çeşid
- ümumi məhsul
- ehtiyatlar

391 Mötəbər göstəricilərinə aid deyil

- təmirə yararlılıq
- saxlanıla bilmək,
- müntəzəmlilik,
- təhlükəsizlik
- uzun-müddətlilik,

392 Müəssisənin müəyyən dövr ərzində sənaye istehsalının ümumi həcmi səciyyələndirir

- Yüklənmiş məhsul
- Ümumi məhsul
- Əmtəəlik məhsul
- ambarda məhsul qalığı
- realizə olunmuş məhsul

393 İstehsalın və satışın həcminin səciyyələndirilməsi üçün hansı göstəricilərdən istifadə edilir?

- yüklənmiş məhsul, ambarda xazır məhsul qalığı
- əmtəəlik məhsul, ümumi məhsul, realizə olunmuş məhsul
- ambarda məhsul qalığı, məhsul tutumu,
- məhsulun keyfiyyəti, maya dəyəri, material tutumu.
- bitməmiş istehsal, maya dəyəri, hammal və material.

394 Müəssisənin satış məqsədi ilə hazırladığı məhsulun həcmi səciyyələndirir.

- yüklənmiş məhsul
- ümumi məhsul
- əmtəəlik məhsul
- ambarda məhsul qalığı
- realizə olunmuş məhsul

395 İstehsalın və satışın həcminin təhlili üçün hansı göstəricilərdən istifadə edilir?

- şərti natural göstəricilərdən, əmək göstəricilərindən
- unifikasiya göstəriciləri, mötəbərlik göstəriciləri, əmtəəlik məhsul
- ümumi məhsul, əmtəəlik məhsul və realizə edilmiş məhsul.
- mötəbərlik göstəriciləri, əmtəəlik məhsul, əmək tutumu göstəricisi
- dəyər göstəricilərindən, hazır məhsul qalığı göstəriciləri

396 Satışdan pul gəlirində material məsrəflərinin payı nəyi göstərir?

- material resurslarının verimini ;
- məhsulun əməktutumunu;
- məhsulun məsrəftutumunu;
- əmək resurslarından istifadə səviyyəsini.
- məhsulun materialtutumunu;

397 Materialveriminə təsir edən amillər hansılardır?

- Məhsulun keyfiyyəti;

- Materialın keyfiyyəti və qiyməti;
- Texniki və texnoloji amillər;
- Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
- Satışdan əldə olunan pul gəliri

398 Gəlir üzrə təklifin elastikliyi əmsalı vahidə bərabər olduqda:

- təklif elastikdir;
- təklif mütləq elastik deyil;
- təklif elastik deyil;
- tələb zəif elastikdir.
- tələbin artım sürəti qiymətin aşağı düşməsi sürətinə bərabərdir;

399 Mal dövriyyəsi planının yerinə yetirilməsinə hansı amillər təsir

- çeşidlər üzrə ayrı-ayrı maq qrupları, istehlak tələbinin öyrənilməsi;
- ticarət işçilərinin sayı və əmək məhsuldarlığı;
- ticarət şəbəkəsindən malların daxil olması, kredit faizləri, mövsümi mal ehtiyatları;
- hesabat dövrünün əvvəlinə və sonuna mal qalığının dəyişməsi, mal daxil olması, mal satışı və sair məxaric.
- mal qalığı, mal ehtiyatları, əmək ehtiyatlarından istifadə, əməyin keyfiyyəti və əmək məhsuldarlığı;

400 Məhsul istehsalının həcmində təsir edən əsas amillər hansılardır?

- İstehsal resursları ilə təmin olunma və onlardan istifadə səviyyəsi;
- Maliyyə resurslarının çatışmamazlığı və ya artıqlığı;
- Məhsul istehsalı üzrə işin təşkilinin vəziyyəti;
- Məhsul satışı üzrə müqavilə öhdəliklərinin pozulması.
- İstehsal texnologiyalarının lazımı səviyyədə təkmilləşdirilməməsi;

401 Məhsulun keyfiyyətinə hansı amillər təsir göstərir?

- Zay məhsulların xüsusi çəkisinin dəyişməsi;
- Yüksək biliyə və peşə hazırlığına malik olan idarəetmə kadrların mövcudluğu;
- Texnoloji kadrların və ustaların, fəhlələrin işə davamıyyəti;
- Struktur dəyişikliyi haqda müəssisə rəhbərliyinin sərəncam və göstərişləri
- xammalın keyfiyyəti, texnoloji avadanlıqların texniki vəziyyəti və işçilərin peşkarlığı;

402 Çeşid etibarilə məhsul istehsalına hansı amillər təsir göstərir?

- Müəssisə və sex rəhbərliyinin işdən çıxarılması;
- Əsas istehsalat fəhlələrinin digər işlərə cəlb edilməsi;
- Əsas istehsal avadanlıqlarının boşdayanmaları;
- Bağlanmış müqavilələr üzrə xammal-materialların daxil olması, xammal material-la-rın keyfiyyəti, malalanlarla bağlanmış müqavilələrə əməl olunması
- Xammal-materialların ahəngdar daxil olmaması;

403 Məhsul buraxılışı planının yerinə yetirilməsi təhlilinin əsas məqsədi nədir?

- İstehsalın həcmi ilə əlaqədar qərar və göstərişlərin yerinə yetirilməsi vəziyyətini öyrənmək;
- Məhsul istehsalı və satışının həcmini müəyyən etmək;
- Məhsul buraxılış planının yerinə yetirilməsini ayrı-ayrı sexlər və məhsullar üzrə təyin etmək;
- Ümumilikdə müəssisə üzrə istehsal planının yerinə yetirilməsini müəyyən etmək, istehsalın həcmində təsir edən amillərin təsir dərəcəsini təyin etmək;
- Məhsul istehsalını artırmaq məqsədilə xammal-material, istehsal avadanlıqları və işçi qüvvəsilə təmin olunmanı müəyyən etmək;

404 Çeşid etibarilə məhsul istehsalı planının yerinə yetirilməsi faizi necə hesablanır?

- Hər bir çəşid üzrə buraxılan məhsulun faktiki həcmi plan dairəsində götürülərək toplanır, nəticədə «faktiki-plan dairəsində» hesablanan göstərici 100-ə vurularaq plan göstəricisinə bölünür;
- Hər bir çəşid üzrə faktiki göstərici 100-ə vurulur və plan göstəricisinə bölünür;
- Ayri-ayrı çeşidlər üzrə faktiki və plan göstəriciləri toplanır, faktiki yekun göstərici yüzə vurulur və plan göstəricisinə bölünür;
- İstehsalın kəsrlə yerinə yetirilən çəşidlər hesablamaya daxil edilmədən faktiki göstərici plan göstəricisinə bölünür;
- Hər bir çəşid üzrə plan göstəriciləri 100-ə vurularaq faktiki göstəriciyə bölünür;

405 Məhsul istehsalının həcmini xarakterizə edən əsas göstəricilər hansılardır?

- Əmtəəlik və satılan məhsulun həcmi;
- Ümumi daxili məhsul və əmtəəlik məhsulun həcmi;
- Ayri-ayrı sexlərin istehsal etdikləri məhsulların miqdarı;
- İstehsalata verilən xammal, enerji, yanacaq, əmək ödənişi və amortizasiya ayırmaları
- Ümumi məhsul, bitməmiş istehsal və istehsalın zay məhsulları;

406 Məhsulun keyfiyyətini səciyyələndirən göstəricilər bölünür:

- spesifik və fərdi göstəricilərə
- ümumiləşdiricili və fərdi göstəricilərə
- daxili və xarici göstəricilərə
- beynəlxalq və milli göstəricilərə
- spesifik və coxölçülü göstəricilərə

407 İstehsal edilmiş zay məhsul iki formada olur

- ağır və yüngül
- köhnə və təzə
- düzəldilə bilən və düzəldilə bilməyən
- daxili və xarici.
- sertifikatlı və sertifikatsız

408 Plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti göstərir;

- ahəngdarlıq əmsalı
- məhsultutumu əmsalı
- ritimiklik əmsalı
- fondverimi əmsalı
- variasiya əmsalı

409 Çeşid üzrə plan çərçivəsində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;

- müəyyən vaxt ərzində məhsul satışını bildirir
- çeşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır
- məhsulların çeşidə görə sayını göstərir
- müəyyən vaxt ərzində çəşidlərin dəyişilməsi
- ahəngdarlıq əmsalı hesablanır

410 Ümumi məhsulun həcmində əmtəəlik məhsulun payını bldirir

- ahəngdarlıq əmsalı

- ritimiklik əmsalı
- fondverimi əmsalı
- əmtəlik əmsalı
- məhsultutumu əmsalı

411 Plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti göstərir;

- fondverimi göstəricisi
- materialtutumu göstəricisi
- məhsultutumu göstəricisi
- Ritmiklik göstəricisi
- fondtutumu göstəricisi

412 Realizə edilmiş məhsulu hesablamaq üçün göstəricilər:

- məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- yüksəlmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- əmtəlik məhsul, hazır məhsul qalığı dövrün əvvəlinə və sonuna

413 Ümumi məhsulu hesablamaq üçün istifadə olunan göstəricilər

- ritimiklik əmsalı, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- əmtəlik məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- yüksəlmiş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- məhsultutumu göstəricisi, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal
- realizə olunmuş məhsul, dövrün əvvəlinə və sonuna bitməmiş istehsal

414 Pərakəndə mal dövriyyəsinin həcminə təsir göstərən amillər qrupuna aiddir:

- sosial məsələlərlə əlaqədar amillər, əsas fondlarla əlaqədar amillər;
- mal fondları ilə əlaqədar olan amillər, əsas fondlarla əlaqədar amillər;
- əmək resursları ilə bağlı amillər, sosial məsələlərlə əlaqədar amillər;
- mal fondları ilə əlaqədar amillər, əmək resursları ilə bağlı amillər;
- mal fondları ilə əlaqədar olan amillər, ticarət işçilərinin sayı və əmək məhsuldarlığı ilə əlaqədar olan amillər, əsas fondlarla (vəsaitlərlə) əlaqədar olan amillər, sosial məsələlərlə əlaqədar olan amillər;

415 Təşkilatın bazar payı əmsalı hesablanır:

- məhsul satışının ümumi həcminin ayrı-ayrı növ məhsul üzrə satışın həcminə nisbəti kimi;
- məhsul bazarının potensial tutumunun konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminə nisbəti kimi;
- konkret məhsul növü və ya çeşid qrupu üzrə satışın həcminin həmin məhsul bazarının potensial tutumuna nisbəti kimi;
- qiymətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi.
- ayrı-ayrı növ məhsul üzrə satışın həcminin məhsul satışının ümumi həcminə nisbəti kimi;

416 İstehlak qiyməti səciyyələndirir:

- məhsula xidmət üzrə xərcləri;
- məhsulun bütün xidməti dövri ərzində alıcının onun əldə etməsinə və istehlakına çəkdiyi tam xərcləri ;
- məhsulun əldə olunmasına çəkilən xərcləri;
- məhsulun yerləşdirilməsi, quraşdırılması, işləmə vəziyyətinə gətirilməsi xərcləri.
- məhsulun istismarı (istehlakı) üzrə xərcləri;

417 Çeşid üzrə planın yerinə yetirilməsi əmsalı hesablanır:

- faktiki məhsul buraxılışının çəşid üzrə plan məhsul buraxılışına nisbəti;
- çəşid üzrə plan həddində faktiki məhsul buraxılışının plan üzrə ümumi məhsul buraxılışına nisbəti;
- çəşid üzrə faktiki məhsul buraxılışının ümumi məhsul buraxılışına nisbəti;
- ümumi məhsul buraxılışının çəşid üzrə plan həddində faktiki məhsul buraxılışına nisbəti;
- çəşid üzrə plan məhsul buraxılışının faktiki məhsul buraxılışına nisbəti;

418 Orta sortluq əmsalı hesablanır:

- birinci və ikinci sort məhsulların nisbəti;
- dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin plan üzrə məhsulun dəyərinə nisbəti;
- dəyər ifadəsində bütün növ məhsulların plan keyfiyyətinin faktiki ümumi məhsulun dəyərinə nisbəti;
- birinci və üçüncü sort məhsulların nisbəti
- bütün növlər üzrə məhsulların dəyərinin məhsulların birinci növün qiyməti ilə hesablanmış dəyərinə nisbəti;

419 Zay məhsulun aşağıdakı növləri fərqləndirilir:

- daxili və xarici
- düzəldilə bilən, bizəldilə bilməyən;
- istehsal, qeyri-istehsal, daxili və xarici;
- satılmayan, kifayətedici, daxili və xarici;
- mümkün istifadə qiyməti üzrə düzəldilə bilən;

420 Zaydan itginin nisbi həcmi müəyyən edilir:

- satılmış məhsulun dəyərində itginin xüsusi çəkisi;
- ümumi məhsulun dəyərində itginin xüsusi çəkisi;
- mütləq zay məhsulun istehsal maya dəyərinə nisbəti;
- zaydan itginin ümumi dəyərində zayın düzəldilməsinə bütün xərclərin payı.
- əmtəəlik məhsulun dəyərində itginin xüsusi çəkisi;

421 Ritmiklik göstəricisi xarakterizə edir:

- gün ərzində plan üzrə məhsul istehsalının onun ortagünlük həcminə nisbəti;
- plan həcmində faktiki məhsul istehsalının onun plan həcminə nisbəti;
- faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;
- məhsul istehsalında plandan gündəlik müsbət və mənfi kənarlaşma-ların cəmi
- plan üzrə istehsalın həcminin faktiki istehsal həcminə nisbəti;

422 Variasiya əmsalı xarakterizə edir:

- plan üzrə istehsalın faktiki istehsalın həcminə nisbəti;
- plan səviyyəsində faktiki istehsalın həcminin plan üzrə məhsul istehsalı həcminə nisbəti;
- plan üzrə günlük tapşırıqdan orta kvadrat kənarlaşmanın plan üzrə ortagünlük məhsul buraxılışına nisbəti;
- günlük faktiki istehsalın həcminin plan üzrə orta günlük istehsalın həcminə nisbəti.
- faktiki istehsalın plan üzrə istehsalın həcminə nisbəti;

423 Əmtəəlik məhsul balansına daxildir:

- ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxil-olmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalıqları;
- ilin əvvəlinə anbarlarda hazır məhsul qalığı, ümumi məhsul, müxtəlif daxilolmalar, satış, ilin sonuna hazır məhsul qalığı;
- ilin əvvəlinə andarlarda hazır məhsul qalığı, əmtəəlik məhsul, müxtə-lif daxilolmalar, satış, ilin sonuna anbarlarda hazır məhsul qalığı;

- ilin əvvəlinə anbarlarda hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları .
 satışdan sonra hazır məhsul qalıqları, müxtəlif daxilolmalar, ilin sonuna hazır məhsul qalıqları;

424 Fəaliyyətin maliyyələşdirilməsi üçün təşkilata illik 22% olmaqla 150 gün müddətinə 900 min manat tələb olunur. Ödəniləcək kreditin məbləği təşkil edəcək:

- 585,9 min manat;
 865,7 min manat;
 723,8 min manat;
 672,5 min manat;
 982,5 min manat.

425 Mütənasibat (maliyyə) hesabatları hansı məlumatlar əsasında formalasdırılır:

- mütənasibat uçotu məlumatları;
 operativ uçot məlumatları;
 biznes-plan məlumatları;
 normativ məlumatlar.
 proqnoz məlumatları;

426 Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir:

- amilli təhlil vasitəsi ilə;
 şəquli təhlil vasitəsi ilə;
 trend təhlili vasitəsi ilə;
 üfiqi təhlil vasitəsi ilə.
 koorelyasiya təhlili vasitəsi ilə;

427 Mütənasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- səmərəlilik;
 operativlik;
 müqayisəlik;
 elmi yanaşma.
 konfidensiallıq;

428 Mütənasibat (maliyyə) hesabatının elementinə aid edilir:

- müəssisənin texniki səviyyəsi;
 kapital;
 işçilərin orta siyahı sayı;
 müəssisənin təşkilatı səviyyəsi
 əmlak vergisi;

429 Mütənasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- operativlik;
 obyektivlik;
 retrospektivlik;
 proqnozlaşdırma.
 mütləq;

430 Dövriyyə aktivlərinə aid edilir:

- ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
- uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- hesabat ilinin mənfəəti, hazır məhsul;
- qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;

431 İvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi üçün istifadə olunan əsas informasiya mənbəyi hansıdır?

- maliyyə uçotun məlumatları;
- statistik uçotun məlumatları;
- analitik uçotun məlumatları
- biznes-planın məlumatları.
- operativ uçotun məlumatları;

432 Müəssisənin xüsusi kapitalına aiddir

- kreditor borcları;
- kassada, hesablaşma və valyuta hesablarında olan pul qalıqları;
- əlavə və ehtiyat kapitalı;
- hazır məhsul.
- debitor borcları;

433 Balansın trend təhlili:

- müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidir.
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

434 Balansın müqayisəli təhlili

- ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidir;
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir

435 Mühəsibat (maliyyə) hesabatının üfiqi təhlili səciyyələndirir:

- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayi- səsini;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə dina- mikada əsas meylinin müəyyən edilməsi;

436 Mühəsibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir:

- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sini hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisə-sini
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə mü-qa-yisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

437 Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyələndirir:

- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çökisi) müəyyən edilməsini ;

438 Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyələndirir:

- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;
- Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsəni ;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

439 Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyələn-dirir

- təşkilatın əsas göstəricilərinin rəqib təşkilatın göstəriciləri ilə müqayisəsini
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir
- hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsəni
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

440 Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər

- müqayisə edilən olması;
- əhəmiyyətlilik;
- reallıq (mötəbərlik) və tamlıq;
- yuxarıda qeyd olunan bütün tələblər.
- neytrallıq;

441 İşlək kapital:

- məcmu aktivlər və cari aktivlər arasında fərkdir;
- təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;
- təşkilatın cari aktivləridir;
- cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir
- pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir ;

442 Material – istehsal ehtiyatları LIFO metodu ilə qiymətləndirildikdə:

- dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl ləngiyir sonra sürətlənir;
- dövriyyə vəsaitlərinin dövretmə sürəti sürətlənir;
- dövriyyə vəsaitlərinin dövretmə sürəti ləngiyir;
- dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl sürətlənir, sonra ləngiyir.
- dövriyyə vəsaitlərinin dövretmə sürəti dəyişməz qalır

443 Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- satışın həcminin xalis cari aktivlərə nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının xüsusi kapitala nisbəti kimi ;
- dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

444 Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;

445 Mütləq likvidlik əmsalı hesablanır:

- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;
- pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;
- pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;

446 Mütləq likvidlik əmsalının minimal həddi:

- 3;
- 0,2 – 0,25;
- 1;
- 3;5.
- 2;

447 Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;

448 Cari (ümumi) likvidlik əmsalı hesablanır:

- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;

449 Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir:

- 0,5; 0,3; 1;
- 0,2; 0,8; 2;
- 0,3; 0,5; 1,5;
- 2; 0,2; 0,8.
- 0,1; 2; 0,5;

450 Müstəqillik əmsalı hesablanır:

- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;
- borc kapitalının balansın valyutasına nisbəti kimi;
- borc kapitalının xüsusi kapitala nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi.

- aktivlərin öhdəliklərə nisbəti kimi;

451 Xalis dövriyyə kapitalı hesablanır:

- təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;
- məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;
- təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;
- xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
- pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

452 Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır:

- dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;
- qeyyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərinə kimi.
- satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərinə nisbəti kimi;

453 Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

- xüsusi dövriyyə kapitalının xüsusi kapitala nisbəti kimi ;
- xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
- borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;

454 Müəssisənin likvidliyinin ümumi göstəricisi:

- xalis dövriyyə vəsaitlərinin monevrlik əmsali;
- dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- müstəqillik əmsali;
- aralıq (böhranlı) likvidlik əmsali
- cari likvidlik əmsali;

455 Təşkilat maliyyə cəhətdən müstəqil hesab edilir:

- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər xüsusi dövriyyə və-saitlərinin mövcudluğu;
- ehtiyatların və xərclərin örtülməsi üçün bütün mənbələrin yetərli olması
- ehtiyatların və xərclərin örtülməsi üçün kifayət qədər uzunmüddətli maliyyə mənbələrinin mövcudluğu;
- mənfəətin artım tempi maya dəyərin artım tempindən yüksək olduqda.
- cəlb edilmiş vəsait məbləği xalis mənfəətdən çox olduqda;

456 Təşkilat iki il müddətinə 1200 min manat məbləğində kredit götürmək qərarına gəlmişdir. Müqavilə şərtlərinə əsasən sadə faz dərəcləri tətbiq olunur, faizlərin hesablanması qaydası aşağıdakı kimidir: birinci yarıml il 10%, növbəti yarıml illərdə illik dərəcə 2% artırılır. Qaytarılacaq borc məbləğini müəyəyən edin.

- 1322 min manat;
- 1556 min manat;
- 1388 min manat;
- 1512 min manat.
- 1472 min manat;

457 Material ehtiyatların dövretmə əmsalı hesablanır:

- material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;

- satışdan pul gelirinin dövriyyə aktivlərinə nisbəti kimi;
- material ehtiyatların balansın valyutasına nisbəti kimi;
- satışdan pul gelirinin uzunmüddətli aktivlərə nisbəti kimi
- satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;

458 Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

- xüsusi dövriyyə kapitalının xüsusi kapitala nisbəti kimi;
- xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.
- borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;

459 Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əmsalı hesablanır:

- material ehtiyatların orta dəyərinin xüsusi kapitala nisbəti kimi;
- xüsusi kapitalın material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- material ehtiyatların orta dəyərinin xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- xüsusi dövriyyə kapitalın xüsusi kapitala nisbəti kimi.
- xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti kimi ;

460 Daimi aktivin indeksi hesablanır:

- cari aktivlərin cari passivlərə nisbəti kimi;
- dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
- cari passivlərin cari aktivlərə nisbəti kimi;
- qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;

461 Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

- uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi
- uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

462 Əmlakın real dəyəri əmsalı:

- əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;
- dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;
- qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
- dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.
- qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;

463 Maliyyə sabitliyi əmsalı hesablanır:

- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

464 Maliyyələşdirmə əmsalı hesablanır:

- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

465 Maliyyə riski əmsalı hesablanır:

- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

466 Veksellərin uçotu zamanı tətbiq olunur:

- kommersiya uçotu;
- statistik uçot;
- riyazi diskontlaşdırma;
- idarəetmə uçotu
- kombinə edilmiş uçot.

467 Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

- səhmdarlar;
- kreditorlar;
- menecerlər;
- mühasiblər.
- debtorlar;

468 Müəssisənin maliyyəsi səciyyələndirir:

- müəssisənin pul axınlarının idarə olunması sistemini;
- cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;
- maliyyə resurslarının formalşaması və istifadəsi prosesində yaranan pul münasibətlərini
- büdcə resursları, büdcə kreditləri.
- müəssisə aktivlərinin formalşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;

469 Xalis pul aktivləri nədir?.

- balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;
- pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- balansın pul və qeyri pul maddələrinin cəmi.
- balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;

470 Diskontlaşdırma metodunun mahiyyəti nədir?

- pul daxilolmalarının dondurulması;
- müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;
- pul vəsaitlərinin faizlə eks etdirilməsi;
- gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
- bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;

471 Lizinq bank kreditindən nə ilə fərqlənir?

- lizinq ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;

- lizing müəssisənin əmlakını müəyyən edir;
- istifadə müddətinə görə;
- yüksək dəyəri ilə.
- lizing yalnız büdcə təşkilatlarına verilir;

472 İnvəstisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

- diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;
- layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;
- xalis cari dəyərə və invəstisiyaların rentabelliyinə əsaslanan;
- diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan;
- statistik və uçot dərəcələrinə əsaslanan;

473 Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- mütləq kəmiyyətlərdən;
- öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- nisbi kəmiyyətlərdən;
- normativ kəmiyyətlərdən;
- orta kəmiyyətlərdən;

474 Kəmərsiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

- ildə iki dəfə
- ssuda müddətinin sonunda;
- ssudanın ilk başlangıcından;
- hər rübdə;
- hər ayda;

475 Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks et-dirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır:

- faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;
- nominal faiz dərəcəsi;
- səmərəli illik faiz dərəcəsi;
- orta aylıq faiz dərəcəsi.
- ilin günlərinə yaxınlaşdırılmış adi faiz;

476 Borc məbləği 150 min manat, sadə faiz dərəcəsi ilə illik 8% , borc müddəti üç il olduqda sadə faiz üzrə artım məbləği təşkil edir:

- 36 min manat;
- 58 min manat;
- 42 min manat;
- 63 min manat.
- 52 min manat;

477 İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır?

- sadə;
- kombinələşmiş;
- mürəkkəb;
- orta faiz.
- qarışık;

478 Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
- maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması
- maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
- məhsulun bazarda hərəkəti strategiyasının işlənib hazırlanması;
- istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;

479 Təşkilatın maliyyə vəziyyəti qeyri-sabit hesab edilir:

- ödəmə qabiliyyəti pozulmuşdur, lakin ehtiyatların və debitor borcları-nın dövr sürətinin yüksəldilməsi hesabına onu bərpə etmək mümkündür;
- əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.
- xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;
- ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;
- xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduğu halda;

480 Müstəqillik əmsalı hesablanır:

- xüsusi vəsait / borc vəsaiti;
- borc vəsaiti + cəlb edilmiş vəsait/ bütün vəsait məbləği;
- borc vəsaiti / bütün vəsait məbləği;
- bütün vəsait mənbəyi / borc vəsaiti.
- xüsusi vəsait / bütün vəsait məbləği;

481 Bütün ssudalar dövrü ərzində ilk ssuda məbləğinə görə istifadə olunan faiz dərəcəsi necə adlanır?

- sadə;
- kombinələşmiş;
- mürəkkəb;
- orta faiz.
- qarışiq;

482 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibsə o necə adlanır?

- daimi;
- Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş kəmiyyəti göstərilibsə o necə adlanır?
- dəyişən;
- mürəkkəb;
- kombinələşmiş.
- sürüşkən;

483 Maliyyə təhlilinin məqsədi:

- müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi;
- müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- müəssisənin rəqabət siyasetinin qiymətləndirilməsi.
- biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi;

484 Maliyyə resurslarına aiddir:

- pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;
- büdcə və qeyri büdcə fondları, istehlak və yiğim fondları;
- mənfəət, vergi, siğorta ödəmələri;
- müxtəlif səviyyəli büdcə resursları.

- müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;

485 İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır:

- sadə;
 kombinələşdirilmiş;
 mürəkkəb;
 orta faiz;
 qarışıq

486 Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır?

- dəyişən;
 mürəkkəb;
 sürüşkən;
 sabit;
 kombinələşmiş.

487 Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

- mürəkkəb faizlərin hesablanması əmsalı;
 keçid əmsalı;
 kapitalın ödənilməsi əmsalı
 variasiya əmsalı.
 diskontlaşdırma əmsalı;

488 Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

- kreditorlar üçün;
 borclular üçün;
 banklar üçün;
 satıcılar üçün.
 alıcılar üçün;

489 Bank uçotu əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəs-sisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır:

- müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;
 müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;
 öhdəlik məbləğində;
 razılışdırılmış qiymətlə
 ilkin dəyərində;

490 Hansı hallarda şərti kəmiyyətin hesablanması üsulundan istifadə olunur?

- nəticə göstəricisinə iki dən artıq amil təsir göstərdikdə;
 göstəricilər arasında birbaşa asılılıq olduqda;
 nəticə göstəricisinə iki amil təsir göstərdikdə;
 maliyyə uçot məlumatları;
 göstəricilər arasında birbaşa asılılıq olmadıqda;

491 Trend təhlili zamanı qiymətləndirilir:

- göstəriciyə təsir edən amillər;
 göstəricilərin nisbi artım templəri;

- göstəricilərin xüsusi çəkisi;
- analitik göstəricilər sistemi;
- göstəricilərin qarşılıqlı əlaqələri;

492 Hansı əlamətinə görə zəncirvari yerdəyişmə üsulundan geniş istifadə olunur?

- hesablama prosedurlarının həcminin azalması;
- müəyyən olunmamış qalığın mövcudluğu;
- aparılmış hesablamaların keyfiyyəti.
- universallığı;
- yerdəyişmənin ardıcılığının nəzərə alınmaması;

493 Maliyyə hesabatı təhlilinin standart üsulu aşağıdakidir :

- nisbi fərqlər
- vertikal
- korrelyasion
- qrafiik
- zəncirvari əvəz etmə

494 İndeks üsulunun üstünlükləri hansıdır?

- müəyyən olunmamış qalıq mövcuddur;
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zərurət yoxdur;
- kəmiyyət və keyfiyyət amillərinin təsiri faiz nisbətində göstərilir;
- hesablama prosedurlarının həcmi azalır.
- müəyyən olunmamış qalıq yoxdur;

495 Fərq üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- hesablama prosedurlarının həcminin azalması;
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;
- müəyyən olunmamış qalığın mövcudluğu;
- səmərəlilik.
- universallığı;

496 Zəncirvari yerdəyişmə üsulunun üstünlüyü nə ilə xarakterizə olunur?

- hesablama prosedurlarının həcminin azalması;
- müəyyən olunmamış qalığın mövcudluğu;
- universallığı;
- səmərəlilik.
- yerdəyişmənin ardıcılığının müəyyən edilməsinə zəruriyyət yoxdur;

497 Amillərin hasilini əks etdirən modellər necə adlanır?

- qarışiq;
- multiplikativ;
- multimedi;
- təkrarlanan.
- mütləq;

498 Göstəricilərin cəbri məbləğini əks etdirən model adlanır:

- qarışiq;
- aktiv;

- additiv;
- təkrarlanan.
- mütləq;

499 Likvidlik göstəriciləri:

- xüsusi kapitalın dövranı əmsali, məcmu kapitalın dövranı əmsali, iqtisadi artımın sabitliyi əmsali.
- ümumi ödəmə əmsali, təcili likvidlik əmsali, vəsaitlər səfərbər edilməklə likvidlik əmsali.
- xüsusi vəsaitlə təmin olunma əmsali, xüsusi dövriyyə vəsaitlərinin manevrlilik əmsali
- ümumi məhsulun likvidlik əmsali, iqtisadi artımın sabitliyi əmsali.
- manevrlik əmsali, maliyyə levirici, müstəqilliyi əmsali.

500 İşgüzər fəallığ göstəriciləri:

- manevrlik əmsali, iqtisadi artımın sabitliyi əmsali.
- ümumi məhsulun likvidlik əmsali, iqtisadi artımın sabitliyi əmsali
- dövriyyə kapitalının dövranı əmsali; xüsusi kapitalın dövranı əmsali.
- maliyyə levirici, müstəqilliyi əmsali
- ümumi ödəmə əmsali, təcili likvidlik əmsali

501 Ehtiyat və xərclərin xüsusi dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi hesablanır.

- Aktivlərdə dövriyyə vəsaitinin payı
- Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsali
- Xüsusi dövriyyə vəsaitinin həcmi
- material dəyərləri ehtiyatının Likvidlik əmsali
- Cari aktivlərdə istehsal ehtiyatlarının payı

502 Pul vəsaiti ilə qısamüddətli maliyyə qoyuluşların cəmini qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- nisbi likvidlik əmsali
- ehtiyatının Likvidlik əmsali
- ara likvidlik əmsali
- mütləq likvidlik əmsali
- təcili likvidlik əmsali

503 Pul vəsaitin, qısamüddətli maliyyə qoyuluşların və debitor borcların cəmini qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- mütləq likvidlik əmsali
- ara likvidlik əmsali
- nisbi likvidlik əmsali
- ümumi likvidlik əmsali
- ehtiyatının likvidlik əmsali

504 Pul vəsaitin, qısamüddətli maliyyə qoyuluşların, debitor borcların və ehtiyat və xərclərin cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- mütləq likvidlik əmsali
- ara likvidlik əmsali
- nisbi likvidlik əmsali
- ümumi likvidlik əmsali
- ehtiyatının Likvidlik əmsali

505 Əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı

- ehtiyat və xərclərin qisamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- qisamüddətli maliyyə qoyuluşların qisamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- Pul vəsaitin qisamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- Pul vəsaitin və debitor borcların qisamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:
- debitor borcların qisamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

506 Ehtiyat və xərclərin qisamüddətli öhdəliklərə nisbəti kimi hesablanır:

- ümumi likvidlik əmsalı
- ara likvidlik əmsalı
- əmtəə-material dəyərləri ehtiyatların likvidlik əmsalı
- nisbi likvidlik əmsalı
- mütləq likvidlik əmsalı

507 Ödəmə qabiliyyətinin təhlil prossesində bu göstərici nəzərə alınır

- Aktivlərdə dövriyyə vəsaitinin payı
- Xüsusi dövriyyə vəsaitinin manevrlik əmsalı
- Xüsusi dövriyyə vəsaitinin həcmi
- Material dəyərləri ehtiyatının Likvidlik əmsalı
- Cari aktivlərdə istehsal ehtiyatlarının payı

508 Tez realizə olan aktivlərə aiddir

- debitor borcları və digər dövriyyə aktivləri
- Xidmətedici istehsalat və təsərrüfatlar
- Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər
- Əsas vəsaitlər qeyri-maddi aktivlər
- Qeyri-maddi aktivlər.

509 Debitor borcları və digər dövriyyə aktivləri aiddir

- gec realizə olunan aktivlərə
- yavaş realizə olunan aktivlərə
- tez realizə olunan aktivlərə
- artıq realizə olunmuş aktivlər
- hec realizə olunmayan aktivlər

510 Yavaş realizə olan aktivlərə aiddir

- debitor borcları
- digər dövriyyə aktivləri
- uzunmüddətli maliyyə qoyuluşları
- debitor borcları və digər dövriyyə aktivləri.
- gələcək dövrin xərcləri

511 Müəssisənin ümumi balans mənfəəti ilə mənfəətdən vergi arasında fərq bərabərdir

- müəssisənin xalis mənfəəti.
- ehtiyatının Likvidlik əmsalı
- ümumi balans mənfəəti
- müəssisənin cari mənfəəti.
- istehsalın rentabelliyi

512 sənayədə təşkilatın şəxsi heyətin tərkibinə görə bölünür

- . sənayə-istehsal və mühəndis-texniki işçilər
- qeyri-sənaye işçilərinə və fəhlələr
- idarəetmə heyyəti və mühəndislər
- fəhlələr və şagirdlər
- sənayə-istehsal və qeyri-sənaye işçilərinə

513 Əmək ehtiyatları ilə təminatın və onlardan istifadə edilməsinin təhlili üçün istifadə olunan informasiya mənbələrinə daxildir

- material-texniki təchizat şöbəsinin operativ məlumatları;
- İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
- «İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar»
- bütün sadalanan informasiya mənbələri daxildi
- məhsul (iş və xidmət) istehsalına sərf etdiyi xərclər haqqında məlumatlar

514 İşçilərin daxili dövriyəsi:

- işçilərin işə qəbulu və məzuniyətə gondərilməsi
- sənaye-istehsal heyyətinin bir qrupdan digərinə keçməyi
- işçilərin işə qəbulu və işdən azad edilməsi
- işdən azad edilməsi və təqaütə göndərilməsi
- işçinin təqaütə göndərilməsi

515 İşçilərin xarici dövriyəsi:

- işçilərin işə qəbulu və məzuniyətə gondərilməsi
- sənaye-istehsal heyyətinin bir qrupdan digərinə keçməyi
- işdən azad edilməsi və təqaütə göndərilməsi
- işçinin məzuniyətə gondərilməsi.
- işçilərin işə qəbulu və işdən azad edilməsi

516 İşçi güvvəsinin hərəkəti hansı göstəricilərlə səciyələndirilir

- daxili və xarici
- üfüqi və şaquli
- mütləq və nisbi
- ümumi vəxisusi
- ümumiləşdiricili və fərdi

517 Əmək ehtiyatlarında mütləq göstəriciyə aiddir

- işçilərin sayı
- işə qəbul əmsali
- işdən çıxma əmsali
- işçilərin orta siyahı sayı
- kadırların sabitliyi əmsali

518 Əmək ehtiyatlarında nisbi göstəriciyə aiddir

- işçilərin sayı
- idarəetmə heyyəti
- işdən çıxma əmsali
- fəhlələtin sayı

sagirdlərin sayı

519 Məhsulun əmək tutumu və istehsal göstəriciləri arasındaki baglılıq

- tərs mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal artır və əksinə.
asılılıq yoxdur
- düz mütənasib asılılıq vardır, yəni əmək tutumu azaldıqda istehsal azalır və əksinə.
- əmək tutumu və istehsal göstəriciləri bir birinə bərabər olmalıdır
- hər iki asılılıqla rast gəlmək olar

520 əmək məhsuldarlığını hesablamaq üçün istifadə olunan göstəricilər

- məhsulun dəyəri və işçilərin sayı
- iş günün uzunluğu və fəhlələrin sayı
- fəhlələrin sayı və fondtutumu
- materialtutumu və materialverim
- realizə olunmuş məhsul və fondverimi

521 əmək tutumunun azalmasına təsir göstərən amill

- materialtutumu və materialverim
- fəhlələrin sayı və fondtutumu.
- mütərəqqi texnika və texnologiyanın tətbiqi
- iş günün uzunluğu və fondverimi
- iş günün uzunluğu və fəhlələrin sayı

522 İstehsal olunmuş məhsulun həcminin işçilərin sayına nisbəti göstərir:

- əmək məhsuldarlığı
- ümumi məhsul
- əmək tutumu
- iş gününü uzunluğu
- materialverimi

523 Dövriyyə aktivlərin dövriyyəsini hesablanır

- dövriyyə vəsaitləri məhsulun həcmində nisbəti
- məhsulun həcmi material məsrəflərin nisbəti
- məhsulun həcmi dövriyyə vəsaitlərinə nisbəti
- dövriyyə vəsaitləri material məsrəflərinə nisbəti
- məhsulun həcmi əsas istehsal fondlarına nisbəti

524 əmək məhsuldarlığı hesablanır

- yüksələnmiş məhsulun fəhlələrin siyahı sayına nisbəti kimi.
- əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının əmtəəlik məhsula
- əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayının realizə olunan
- əmtəəlik məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.
- realizə olunan məhsulun təşkilatın əsas fəaliyyətində məşğul olan işçilərin orta siyahı sayına nisbəti kimi.

525 əmək məhsuldarlığının təhlili üçün istehsal göstəricilərindən istifadə edilir

- iş günün uzunluğu, işçilərin sayı, idarəetmə heyvətinin sayı
- işə gəbul əmcəli, işdən çıxma əmsali, orta siyahı sayı
- bir işçinin orta illik istehsalı, orta günlük istehsalı, orta saatlıq istehsalı
- bütün göstəricilər uygundu

- Əmtəlik məhsu, realizə olunan məhsul, yuklənmiş məhsul, ümumi məhsul

526 əsas istehsalat işçilərinin sayının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- İşçilərin plan sayı ilə faktiki sayı arasındaki fərq bir işçiyə düşən mənfəət məbləğinə vurulur;
- İşçilərin plan sayı ilə faktiki sayı arasındaki fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- Əsas istehsalat işçilərinin plan sayı ilə faktiki sayı arasındaki fərq bir işçinin plan üzrə əmək məhsuldarlığına vurulur;
- İşçilərin plan sayı ilə faktiki sayı arasındaki fərq bir işçiyə düşən məhsul satışından əldə edilən məbləğə vurulur
- İşçilərin plan sayı ilə faktiki sayı arasındaki fərq 100-ə vurularaq işçilərin plan sayına bölünür;

527 əmək məhsuldarlığının plana nisbətən dəyişməsinin məhsul istehsalına təsiri necə hesablanır?

- Əmək məhsuldarlığı üzrə kənarlaşma texniki işçilərin sayına vurulur;
- Əmək məhsuldarlığı üzrə kənarlaşma plan üzrə əmək məhsuldarlığına bölünür;
- Bir işçi hesabı ilə əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin plan üzrə sayına vurulur;
- Əmək məhsuldarlığı üzrə kənarlaşma inzibati işçilərin sayına vurulur;
- Əmək məhsuldarlığı üzrə kənarlaşma işçilərin faktiki sayına vurulur;

528 əmək məhsuldarlığı və orta əmək ödənişinin artım templəri arasındaki nisbət:

- Əmək məhsuldarlığının planlaşdırılan artım tempisi realliga çevriləndikdə əmək ödənişi iki dəfə azaldılmalıdır;
- Əmək ödənişi ilə əmək məhsuldarlığının artım templəri bərabər olmalıdır;
- Əmək ödənişinin artım tempisi əmək məhsuldarlığının artım tempindən yüksək olmalıdır;
- Əmək ödənişinin artım tempisi ilə əmək məhsuldarlığının artım tempinin nisbəti bərə-bər səviyyədə azalmalı və ya artmalıdır.
- Əmək məhsuldarlığının artım tempisi əmək ödənişinin artım tempindən irəlidə getməlidir;

529 Məhsulun əmək tutumuna təsir göstərən əsas amillər hansılardır?

- Məhsul istehsalının artım tempisi məhsulun əməktutumunun artmasına müsbət təsir göstərir;
- Məhsul istehsalının azalması faktiki əməktutumunun azalmasına təsir göstərir;
- Bütün çeşidlər üzrə buraxılan məhsulun faktiki əməktutumuna udel əməktutumunun artması müsbət təsir göstərir;
- Məhsulun əməktutumunun həcmində işçilərin sayının və işlənmiş adam-günlərin miqdarının artması müsbət təsir göstərir;
- Məhsulun əməktutumunun artıb-azalmasına ayrı-ayrı məhsul çeşidləri üzrə əmək-tu-tu-munun və məhsul buraxılışı strukturunun dəyişməsi müsbət və ya mənfi təsir göstərir;

530 Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı göstəriciləri arasında funksional əlaqə varmı?

- İşçilərin sayının azalması əmək məhsuldarlığına müsbət, məhsulun əməktutumna mənfi təsir göstərir;
- Əmək məhsuldarlığı yüksəldikcə məhsulun əməktutumu azalır və tərsinə;
- Əmək məhsuldarlığı artdıqca məhsulun əməktutumu da artır;
- Məhsulun əməktutumu ilə əmək məhsuldarlığı düz mütənasibdir;
- Məhsulun əməktutumu azaldıqca əmək məhsuldarlığı yüksəlir;

531 əmək haqqı xərclərinin həcmində təsir göstərən əsas amillər hansılardır?

- Müxtəlif səbəblərdən istehsalatda boşdayanmaların artması;
- İdarəetmə işçilərinin sayının plana nisbətən artıb-azalması;
- Əmtəlik məhsul satışının həcmindən dəyişməsi;
- Əmək haqqı tariflərinin dəyişdirilməsi;
- Məhsul istehsalının həcmi və strukturunun dəyişməsi, əməyin ödənişi səviyyəsinin dəyişməsi;

532 Əməyin ödənişi fondunun həcmində hansı əsas amillər təsir göstərir?

- Məhsul vahidinə əmək haqqının dəyişməsi;
- İşçilərin ixtisas dərəcələrinin dəyişməsi;
- Məhsul istehsalı və satışı həcminin dəyişməsi;
- Əmək məhsuldarlığının dəyişməsi;
- İşçilərin sayının və bir işçiyə düşən əmək haqqı məbləğinin dəyişməsi;

533 Hesabat ilinin nəticələrinə görə satışdan əldə olunan vəsait 2800 min manat, məhsulun əmək haqqı tutumu isə - 0,24-ə bərabərdir. Satışdan əldə olunan vəsaitin 10% artması, əmək haqqı tutumunun 5% azalması təqdirdə əmək haqqı fondunun vəsaitləri:

- dəyişilməz qalır.
- 4,5 % artır;
- 4,2 % azalır;
- 5,5 % artır;
- 7,2 % aşağı düşür;

534 İşçilərin sayı 80-dən 120 nəfərə artmışdır ki, bu da istehsal həcminin 1500-dən 2000 ədədə yüksəlməsinə gətirib çıxarmışdı. Məhsulun əmək tutumu:

- dəyişilməz qalmışdır.
- 25 faiz azalmışdır;
- 20 faiz yüksəlmışdır;
- 26 faiz yüksəlmışdır;
- 10 faiz azalmışdır;

535 İdarəetmənin səmərəlilik əmsalı hesablanır:

- idarəetmə xərclərinin əmtəəlik və ya xalis məhsulun həcminə nisbəti kimi
- xalis məhsulun həcminin idarəetmə xərclərinin həcminə nisbəti kimi;
- istehsal heyətinin idarəetmə işçilərinin sayına nisbəti kimi;
- əmtəəlik məhsulun is tehsal fondlarının ortaillik dəyərinə nisbəti kimi.
- idarəetmə işçilərinin sayıının istehsal heyətinə nisbəti kimi;

536 Aktivlərin dövr sürəti hesablanır:

- xalis mənfəətin aktivlərə nisbəti kimi;
- aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;
- satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;

537 Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrlə) hesablanılır:

- dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;
- dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu.
- dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;
- satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri;

538 Xüsusi dövriyyə kapitalının kifayətliliyi əmsalı hesablanır:

- xüsusi dövriyyə vəsaitləri / xüsusi vəsaitlər.
- xüsusi kapital / balansın valyutası;

- xüsusi kapital / aktivlər;
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / dövriyyə aktivləri;
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;

539 Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- xüsusi vəsait mənbələri / balansın valyutası;
- xüsusi kapital/ borc kapitalı.
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / xüsusi vəsait mənbələri;
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) / cari aktivlər;
- xüsusi kapital / aktivlər;

540 Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövriyyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivlər indeksini müəyyən edin:

- 0,35
- 0,47;
- 0,58;
- 0,65;
- 0,60;

541 Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövriyyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevretmə əmsalını müəyyən edin?

- 0,57;
- 0,15;
- 0,85
- 0,67;
- 0,90;

542 Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövriyyədən kənar aktivlər - 10500 min manat, dövriyyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövriyyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin?

- 0,59.
- 0,93;
- 2,08;
- 0,33
- 0,48;

543 Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövriyyədən kənar aktivlər 10500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vasitilə örtülməsi əmsalını müəyyən edin?

- 0,15;
- 0,16;
- 0,32.
- 1,19;
- 0,93;

544 Balans məlumatlarına əsasən ilin əvvəlinə pul vəsaitinin qalığı 910 min manat, bu dövr ərzində daxil olmuş pul vəsaiti 5200 min manat, xərclənmiş pul vəsaiti 6000 min manat. Ödəməqabiliyyəti əmsalını müəyyən edin?

- 3,21.

- 1,02;
- 5,71;
- 1,15;
- 2,23;

545 Balans məlumatlarına əsasən borc kapitalı - 2300 min manat, xüsusi kapital – 3000 min manat, dövriyyə kapitalı - 2500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- 0,92;
- 0,77;
- 2,39.
- 2,23;
- 3,21

546 Balans məlumatlarına əsasən balansın valyutası - 6600 min manat, xüsusi dövriyyə kapitalı – 1200 min manat, dövriyyə kapitalı - 3500 min manatdır. Maliyyə aktivliyi əmsalını (maliyyə riski əmsalı) müəyyən edin?

- 2,32.
- 0,53;
- 1,87;
- 1,89;
- 2,08;

547 Müəssisənin xüsusi kapitalı 1680 min manat, aktivlərin cəmi məbləği 1937 manatdır. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- 1,218.
- 1,153 ;
- 0,9281;
- 0,93212;
- 1,056;

548 Hesabat ilinin sonuna balans məlumatlarına görə qısamüddətli borc vəsaiti məbləği 24500 min manat, hesablaşma hesabında onun pul vəsaiti məbləği 2800 min manatdır. Mütləq likvidlik əmsalını müəyyən edin?

- 0,1414 ;
- 0,1276 .
- 0,10254 ;
- 0,1321;
- 0,1142 ;

549 Müəssisədə dövriyyə aktivləri 14241 manat , dövriyyədən kənar aktivlər 23231 manat, xüsusi kapital 24222 manat təşkil edirsə borc kapitalını müəyyən edin?

- 14680 manat.
- 12200 manat;
- 15242 manat;
- 13250 manat;
- 14260 manat;

550 Balans məlumatlarına əsasən aktivlər 35000 min manat, xüsusi kapital 22000 min manat, uzunmüddətli öhdəliklər 3000 min manat təşkil edir. Maliyyə müstəqilliyi əmsalını müəyyən edin?

- 2,05
- 0,71;
- 0,63;
- 2,22
- 1,45.

551 Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

- balansın likvidliyindən;
- səhmin kurs dəyərindən;
- didend çıxımı normalarından;
- təşkilatın ödəmə qabiliyyətindən
- kapitalın quruluşundan;

552 Xalis dövriyyə kapitalının həcminin artması şəraitində likvidliyin iti-rilməsi riski:

- əvvəl azalır, sonra artır;
- azalır;
- əvvəl artır, sonra azalır;
- artır;
- risk yoxdur

553 Aktivlərin dövranının artması təmin edir:

- aktivlərin rentabelliyinin artımını;
- məhsulun rentabelliyinin artımını;
- məhsulun rentabelliyinin azalmasını;
- xərclərin rentabelliyinin azalması.
- aktivlərin rentabelliyinin azalmasını;

554 İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

- məhsul buraxılışının kritiki həcminə nisbəti kimi
- məhsul satışının faktiki həcminin akeçən ildəki faktiki həcminə nisbəti kimi;
- məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındaki fərqli istehsalın faktiki həcminə nisbəti kimi;
- satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi
- satışın faktiki həcmi ilə plan həcmi arasındaki fərqli satışın plan həcminə nisbəti kimi;

555 Hesabat ilinin mühasibat balansı üzrə müəssisədə maliyyələşdirmə mənbələrinin cəmi 2092 min manat, xüsusi vəsait məbləği 1728 min manat olmuşdur. Bu halda müstəqillik əmsalı nə qədər olur?

- 0,923;
- 0,745 ;
- 0,826 ;
- 0,83,85.
- 0,81,81;

556 Müəssisənin hesabatı üzrə keçən ildə debitor borcları 85 min mant, satışdan pul gəliri 2604 min manat olmuşdur. Gün hesabı ilə debitor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- 12,76;
- 14,28;
- 11,75% ;
- 14,14.
- 12,12;

557 Müəssisənin hesabatlarında aparılan hesablamlara görə hesabat ilində kreditor borcların bir dövrün uzunluğu 8,74 gün, istehsal tsiklinin bir dövrün uzunluğu 55,16 gündür. Bu halda əməliyyat tsiklinin uzunluğunu müəyyən edin?

- 67,9 ;
- 64,12;
- 68,68;
- 50,59.
- 50,58;

558 Hesabat ilində satışdan pul gəliri 3502 miin manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- 25,36 ;
- 28,72;
- 22,83;
- 22,20.
- 20,20;

559 Hesabat ilində satışdan pul gəliri 3502 miin manat, kreditor borcların məbləği 216 min manatdır. Gün hesabı ilə kreditor borclarının bir dövrünün uzunluğunu müəyyən edin?

- 25,36 ;
- 28,72;
- 22,83;
- 22,20.
- 20,20;

560 Müəssisənin maliyyə hesabatında ilin sonuna dövriyyədən kənar aktivlər 1220,5 min manat, xüsusi vəsait məbləği isə 1728 min manatdır. Bu halda daimi aktivlər indeksi nə qədər olur?

- 0,7963;
- 0,7612;
- 0,6970 ;
- 0,6161.
- 0,5962;

561 Balans hesabatı məlumatlarına görə balansın valyutası 25900 min manat, xüsusi kapitalı 14500 min manat, dövriyyədən kənar aktivlər 11500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin?

- 0,27;
- 0,25;
- 0,18.
- 0,28;
- 0,21;

562 Balans məlumatlarına görə müəssisənin borc kapitalı 4600 manat, xüsusi kapitalı 6000 manat, dövriyyə kapitalı 5000 min manatdır. Müəssisənin maliyyə fəallığı əmsalını (maliyyə riski əmsalını) müəyyən edin?

- 0,88;
- 0,77 ;
- 0,96 ;
- 0,95

0,68 ;

563 İmtiyazlı səhmlərin nominal dəyəri 2000 manat, elan edilmiş divident səviyyəsi 8 faiz, investor üçün tələb olunan mənfəət norması 12 %-dir. Bu halda həmin səhmlərin cari dəyərini təyin edin?

- 1284 manat;
- 1333 manat;
- 1262 manat;
- 1264 manat.
- 1318 manat;

564 Mühasibat balansı məlumatlarına görə müəssisənin aktivləri 70000 manat, xüsusi kapitalı 44000 manat, uzunmüddətli öhdəlikləri 6000 manatdır. Onun maliyyə müstəqilliyi əmsalını müəyyən edin

- 0,63 ;
- 0,59 ;
- 0,77 ;
- 0,58 .
- 0,85 ;

565 Hesabat dövründə müəssisənin dövriyyə aktivləri 84000 manat, o cümlədən ehtiyatların dəyəri 18000 manat, satışdan pul gəliri 250000 manat olmuşdur. Ehtiyatların dövrəni əmsalını müəyyən edin?

- 15,464;
- 13,889;
- 12,892;
- 15,154.
- 12,928;

566 Maliyyə hesabatı üzrə hesabat ilində satışdan pul gəliri 3502 min manat, xüsusi kapitalın həcmi 1701 min manatdır. Bu halda xüsusi kapitalın dövr sürəti əmsalını müəyyən edin?

- 1,7645;
- 2,0588 ;
- 2,1839;
- 2,0788.
- 2,1216;

567 Səhmlərin bazar qiymətinin bir səhmə düşən mənfəətə nisbəti oxşar firmalarda 1,8-dir, firmada buraxılan səhmlərin sayı 3500 ədəddir. Bir səhmə düşən gözlənilən mənfəət 37 manatdır. Bu məlumatlardan istifadə etməklə firmanın bazar dəyərini təyin edin?

- 301200 manat;
- 296720 manat;
- 312650 manat;
- 326420 manat.
- 233100 manat;

568 Müəssisənin hesabatı nəticələrinə görə məhsul satışından pul gəliri 3500 min manat, xalis mənfəəti 400 min manatdır. Dividentlərin ödənilməsi 15% nəzərdə tutulmuşdur. Bu halda satışdan pul gəlirində bölüşdürülməmiş mənfəətin payını müəyyən edin?

- 5,22 %;
- 9,71 %;

- 4,84 % ;
- 6,05 % .
- 5,92 %;

569 Müəsisədə iqtisadi təhlil aşağıdakı informasiya məlumatları əsasında aparılır:

- statistik və operativ məlumatlar;
- gündəlik plan tapşırıqları və statistik məlumatlar;
- operativ uçot və təqvim-operativ məlumatlar;
- mühasibat uçotu, statistik, operativ məlumatlar, biznes-planlar.
- biznes-planların və operativ uçotun məlumatları;

570 İqtisadi təhlildə istifadə olunan ilkin informasiya qarşısında qoyulan tələblər:

- elmilik, sistemləşdirmə, müqayisəlilik, komplekslilik
- münasiblik, elmilik, hökumət mövqeyindən yanaşma, səmərəlilik;
- münasiblik, gerçəklilik, müqayisəlilik, səmərəlilik;
- gerçəklilik, şəffaflıq, təsirlilik, operativlik.
- gerçəklilik, müqayisəlilik, sistemləşdirmə;

571 İqtisadi təhlilin informasiya mənbələri aşağıdakı qrupa bölünür:

- normativ məlumatlar, operativ və statistik uçot və hesabatda olan məlumat—lar;
- plan-normativ informasiya, uçot və uçotdan kənar mənbələr;
- plan, plandan kənar və uçot məlumatları;
- uçot və uçotdan kənar məlumatlar, marketinq informasiyası.
- rəsmi mənbələr, operativ və cari məlumatlar;

572 İqtisadi təhlildə orta kəmiyyətlər üsulundan istifadə olunur:

- müəssisə fəaliyyətinin ən vacib göstəriciləri üzrə ortaillik məlumatlarının əldə edilməsi üçün;
- müəssisənin inkişafı proqnozunun tərtib edilməsi üçün;
- statistik məlumatların əldə edilməsi üçün
- hansı əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi
- müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin göstəricilərinin səviyyəsini təyin edilməsi üçün;

573 İqtisadi təhlilin evristik metodlarına aiddir:

- balans üsulu, ekspert üsulu;
- integrallı, indeks, beyin hücumu üsulları;
- beyinlərin hücumu, kollektiv bloknot, intuitiv, ekspert metodları;
- riyazi-iqtisadi metodlar
- zəncirvari yerdəyişmə, nisbi fərqlər üsululları;

574 İqtisadi təhlilin ənənəvi üsullar qrupuna aşağıdakılardaxildir :

- diferensial hesablama üsulu
- korrelyasion - regression təhlil
- xətti programlaşdırma üsulu
- indeks üsulu
- diskontlaşma üsulu

575 Təşkilatın maliyyə hesabatı elementi aşağıdakıdır :

- işçilərin orta siyahı sayı
- əmlak üçün vergi

- kapital
- əsas vəsaitlərin dəyəri
- məhsulun həcmi

576 Hansı hallarda orta kəmiyyət üsulundan istifadə olunur:

- təşkilatın fəaliyyətini səciyyələndirən göstəricilərinin qiymətləndirilməsi üçün;
- hər hansı bir əlamət üzrə ümumiləşdirilmiş kəmiyyət xarakteristikasının verilməsi üçün.
- təşkilatın fəaliyyətinin ən vacib göstəriciləri üzrə meylin qiymətləndirilməsi üçün;
- təşkilatın inkişafı proqnozunun tərtib edilməsi üçün;
- statistik məlumatların əldə edilməsi üçün;

577 Yaranmış bazar vəziyyətinin öyrənilməsini və qiymətləndirilməsini əhatə edir.

- muhasibat ucotu
- audit
- statistika
- menejment
- marketinq

578 Maketing təhlilinin məqsədinə aiddir:

- daxili və xarici bazarın öyrənilməsi
- maliyyə nəticələrinin öyrənilməsi
- material təchizatını öyrənməsi
- əmək ehtiyatlarının öyrənilməsi
- avadanlığın texniki vəziyyətinin öyrənilməsi

579 Aşağıdakılardan biri maketing təhlilinin vəzifələrinə aid deyil

- ümumiyyətlə bazarın tutumunu və konkret təşkilatın bazar payını qiymətləndirmək;
- qiymət siyasetini və çeşid portfelinin formallaşmasını təhlil etmək;
- cari bazar tələbini müəyyən etmək, tələbin elastikliyini təhlil etmək;
- təşkilatın zəruri işçi qüvvəsilə təminatının qiymətləndirilməsi;
- məhsulun rəqabət qabiliyyətini təhlil etmək və qiymətləndirmək.

580 Nəticə göstəricisi bir neçə arqumentin funksiyası kimi təqdim edilən metod

- integrallı metod
- müqayisə metod
- indeks metod
- detallaşdırma metod
- zəncirvari yerdəyişmələr metod

581 Ekspert qiymətləndirmə metoduna aiddir

- "Delfi" metod, fəlakətlər nəzəriyyəsi.
- SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- qruplaşdırma, blaknot
- SWOT-təhlil statistik metodları
- müqayisə metod, balans

582 SWOT-təhlil, "Mak-Kinsi" və BKQ matrisası maketing təhlilini hansı metodlar qrupuna aiddir.

- Ekspert qiymətləndirmə metoduna aiddir.
- İqtisadi-riyazi metodlarına aiddir.

- Çoxölçülü metodlarına aiddir.
- Evristik metodlarına aiddir.
- Iqtisadi təhlilin ənənəvi metodlarına aiddir.

583 Çoxölçülü (matrisa) metodlarına aiddir.

- SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- Delfi" metodu, fəlakətlər nəzəriyyəsi
- Qruplaşdırma, blaknot
- SWOT-təhlil, "Mak-Kinsi" matrisası
- Müqayisə metodu, balans

584 Bazarın tutumunun dinamikasına təsir edən amillər

- tələbin genişlənməsi, rəqabət qabiliyyəti, inflyasiya, qiymət siyasəti.
- qiymət siyasəti, tələb, təklif, qeyri-xətti programlaşdırma
- çeşid, məhsulun keyfiyyəti, istehsal fondlarının texniki vəziyəti.
- istehsal fondlarının texniki vəziyəti.cari bazarın öyrənilməsi
- tələbin genişlənməsi, rəqabət qabiliyyəti, material təminatı

585 Təşkilatın bazara uyğun olaraq, məhsulların qiymətlərinin müəyyən edilməsi və tənzimlənməsi prosesidir.

- trendlərin təhlili
- müqayisə təhlil
- qiymət siyasəti
- plan çərçivəsi
- çeşid siyaseti,

586 Təşkilatın uzunmüddətli perspektivə bazarda mövqeyinin tədqiqatı və proqnozlaşdırılmasıdır.

- strateji təhlil
- operativ təhlil
- müqayisəli təhlil
- xarici təhlil
- daxili təhlil

587 Bazarın vəziyyətini nəzərə almaqla təşkilatın cari imkanlarının fəal öyrənilməsi prosesidir.

- strateji təhlil
- operativ təhlil
- müqayisəli təhlil
- xarici təhlil
- daxili təhlil

588 Bir neçə dövr ərzində məhsulun realizə edilməsinin dinamikasının və strukturunun öyrənilməsi.

- trendlərin təhlili
- müqayisəli təhlil
- strateji təhlil
- daxili təhlil
- operativ təhlil

589 Rəqabət qabiliyyətinin təhlili məhsulun həyat silsiləsində aparılma qaydası.

- hər gun, dövrun sonunda

- hər həftə, dövrün əvvəlində
- ildə birdəfə, opertiv
- aylıq, dövrün sonunda
- fasiləsiz və sistematik

590 Bazarın marketinq tədqiqatları əsasında məmulata tələblər ifadə edilir.

- məhsulun rəngi, gomrük rüsumları, daşınma xərcləri, nomenkalatura.
- məhsulun texniki səviyyəsi; beynəlxalq standartlar, keyfiyyət səviyyəsi
- qiymət siyaseti, standartlara uygunluğu, biznes-plana uygunluq
- daşınma xərcləri, nomenkalatura, biznes-plana uygunluq.
- məhsulun texniki səviyyəsi, gomrük rüsumları, məhsulun rəngi, forması

591 Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aid deyil

- Təyinat göstəriciləri
- Texnoloji göstəricilər
- Mötəbərlik göstəriciləri
- Unifikasiya göstəriciləri
- müqayisəli göstəricilər

592 Məhsulun keyfiyyətinin təhlili və qiymətləndirilməsi üçün göstəricilərə aiddir

- Patent-hüquq göstəriciləri, texnoloji göstəricilər
- faktiki göstəricilər, nisbi göstəricilər.
- müqayisəli göstəricilər, daxili göstəricilər
- plan göstəricilər, ekoloji göstəricilər
- Unifikasiya göstəriciləri, müqayisəli göstəricilər.

593 Məhsulun istismarı yaxud istehlakı zamanı ətraf mühitə zərərli təsirlərin səviyyəsini səciyyələndirir.

- Unifikasiya göstəriciləri.
- Ekologiya göstəriciləri.
- Patent-hüquq göstəriciləri.
- Təhlükəsizlik göstəriciləri
- Mötəbərlik göstəriciləri

594 Iqtisadi təhlilin informasiya mənbələrinə daxildir:

- operativ uçot və təqvim-operativ məlumatlar;
- biznes-planların və operativ uçotun məlumatları;
- plan-normativ, uçot və qeyri uçot məlumatları.
- gündəlik plan tapşırıqları və statistik məlumatlar;
- statistik və operativ məlumatlar;

595 Material ehtiyatlarından istifadənin təhlilinin qarşısında duran əsas vəzifələrindən biri:

- əmək ehtiyatlarının hərəkətinin təhlili
- material ehtiyatlarından istifadə edilməsinin səmərəliliyinin araşdırılması
- əsas istehsal fondlarından istifadənin səmərəliliyinin təhlili
- inventarizasiyaların vaxtrivaxtında keçirilməyi
- xammal və materialların sərfəli qiymətə alınması

596 Material ehtiyatlarının təhlilin yerinə yetirilməsi üçün istifadə olunan informasiya mənbələrinə

daxildir

- xammal və materialların göndərilməsi (gətirilməsi) üçün sifarişlər və müqavilələr.
- inventarizasiya cədvəlləri və uçot vərəqələrinə əlavələr
- İşçilərin sayı, əmək haqqı və hərəkəti haqqında məlumatlar
- sərf edilmiş material xərcləri göstəriciləri
- material ehtiyatlarından istifadə edilməsi göstəriciləri;

597 Material sərfinin səviyyəsi üzrə material tutumu göstəriciləri iki bölünə bilər

- daxili və xarıcı.
- mütləq və nisbi.
- ümumi və xüsusi.
- aktiv və passiv.
- kəmiyət və keyfiyət.

598 Sənaye müəssisəsində bütün material ehtiyatları məcmusundan istifadə edilməsini səciyyələndirən.

- ümumi göstəricilər
- nisbi göstəricilər
- xüsusi göstəricilər
- daxili göstəriciləri
- mütləq göstəricilər

599 Material ehtiyatlarında istifadə oılanan ümumi göstəricilərə aiddir.

-
- fondverimi, fondtutumu
- enerjetutumu, metaltutumu
- əmək tutumu, əmək məhsuldarlığı
- metaltutumu, material tutumu
- material tutumu, material verimi

600 Məhsulun material tutumu göstəricisi müəyyən edilir:

- məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminə nisbəti.
- təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcminin indeksinin hasili
- istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinə nisbəti
- istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinən hasili
- məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminin hasili.

601 Məhsulun material tutumu göstəricisi müəyyən edilir.

-
- məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminə nisbəti.
- təhlil edilən və baza dövrlərində material ehtiyatların dəyəri məhsulun (iş və xidmətlərin) həcminin indeksinin hasili
- istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinə nisbəti
- istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminin məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinən hasili

- məhsul istehsalında istifadə olunmuş material xərcləri məbləğinin istehsalçı müəssisənin qiymətləri ilə məhsulun buraxılışı həcminin hasili.

602 material tutumunu və material verimini hesablamaq üçün istifadə olunan göstəricilər:

- materialın dəyəri, material miqdarı
 material xərcləri, məhsukun həcmi
 məhsulun dəyəri, məhsulun miqdarı
 material xərcləri, işçilərin sayı
 materialın həcmi, işçilərin sayı

603 Material resurslarından səmərəli istifadəsini göstərən keyfiyyət göstəriciləri.

- material tutumu, material verimi
 material xərcləri, məhsukun həcmi
 məhsulun dəyəri, məhsulun miqdarı
 material xərcləri, işçilərin sayı
 materialın həcmi, işçilərin sayı

604 Material xərclərinin hər vahidinə nə qədər məhsul buraxılmasını göstərir:

- əmək tutumu,
 material tutumu,
 əmək məhsuldarlığı
 material xərcləri,
 material verimi

605 Material xərclərinin hər manatına düşən mənfəət hesablanır

- satışdan alınan mənfəət məbləğinin dövr ərzində material xərclərinin məbləğinə nisbəti
 satışdan alınan mənfəət məbləği ilə dövr ərzində material xərclərinin məbləğinə hasili
 dövr ərzində material xərclərin satışdan alınan mənfəət məbləğinə nisbəti
 dövr ərzində əmək resurslarının həcminin material xərclərinin məbləğ ilə fərqi.
 dövr ərzində material xərcləri ilə satışdan alınan mənfəət məbləğinə hasili

606 Material xərclərinə nisbi qənaəətini hesablamaq üçün göstəricilər

- təhlil edilən və baza dövrlərində əsas istehsal fondlarının dəyəridir, məhsulun (iş və xidmətlərin) həcminin indeksi
 material tutumu, material verimi, məhsulun həcmi, bir manata düşən material hərcin həcmi.
 material xərclərinin məhsulun maya dəyərində nəzərə alınmış faktiki və baza məbləği, məhsulun həcmi indeksi
 satışdan alınan mənfəət, material tutumu, faktiki və baza dövründə material xərcləri
 maya dəyəri, material xərcləri, bir manata düşən material hərcin həcmi.

607 Material ehtiyatların ayrı-ayrı elementlərindən istifadə edilməsini səciyyələndirir.

- ümumi göstəricilər
 nisbi göstəricilər
 xüsusi göstəricilər
 daxili göstəriciləri
 mütləq göstəricilər

608 Material ehtiyatlarının xüsusi göstəricilərinə aiddir

- fondverimi, fondtutumu

- enerjiturumu, metaltutumu
- əmək tutumu, əmək məhsuldarlığı
- nisbi qənaət, material verimi
- material xərcləri, material verimi

609 Material ehtiyatlarının ümumi göstəricilərin istifadə edilməsinin mühüm şərti

- surəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə müqayisəli qiymətlərilə ifadə edilmiş olsun
- surəti və məxrəci məhsulun və material ehtiyatlarının bir illik qiymətlərilə ifadə edilmiş olsun
- surəti və məxrəci məhsulun və material ehtiyatlarının baza dövrü ilə eyni olmalıdır
- məhsulun və material ehtiyatlarının nəticələri bir illik hesablanır.
- məhsulun və material ehtiyatlarının orta illik dəyəri ilə hesablanmalıdır.

610 Material ehtiyatların təminat əmsalı hesablanır.

- faktiki daxil olmuş materialların tələb olunan materiallara nisbəti
- faktiki daxil olmuş materialların məhsulun həcminə nisbəti
- tələb olunan materialları faktiki tələb olunan materiallara nisbəti
- faktiki daxil olmuş materiallarla məhsulun həcminin hasilə
- faktiki daxil olmuş materiallar tələb olunan materiallarla hasilə

611 Materialların normativ ehtiyatları heablanır

- cari və sigorta ehtiyatlarının cəmi
- cari və sigorta ehtiyatlarının nisbəti
- cari və sigorta ehtiyatlarının fərqi
- cari və sigorta ehtiyatlarının xüsusi çəkisi
- cari və sigorta ehtiyatlarının hasilə

612 Material resurslarından səmərəli istifadəni xarakterizə edən keyfiyyət göstəricisi hansıdır?

- materialtutumu;
- lahiyyənin kütləsi;
- materialların dəyəri;
- işçilərin sayı;
- məhsulun həcmi;

613 Məhsulun materialtutumu hansı göstəricilərlə xarakterizə olunur?

- İstifadə olunan materialın hər manatına düşən mənfəətlə;
- Xammal-materiallardan istifadənin rentabelliyi ilə;
- İstehsal olunan məhsulun hər manatına düşən xammal-materialın dəyərili;
- Sərf olunan xammal-materialın hər manatına düşən ümumi məhsulla;
- Xammal-material daxil olması üzrə planın yerinə yetirilməsilə;

614 Məhsulun materialtutumunun səviyyəsinə hansı amillər təsir göstərir?

- Sərf olunan xammal-material məsarifi normasına əməl olunması və material vahidindən məhsul çıxımının dəyişməsi;
- Yeni texnologiyanın tətbiqi;
- İstifadə olunan xammal-materialın keyfiyyətinin dəyişməsi;
- İstehsalda çalışanların peşkarlıq səviyyələrinin dəyişməsi;
- İstehsal avadanlıqlarının işinin keyfiyyətinin dəyişməsi;

615 Materialveriminə təsir edən amillər hansılardır?

- Materialın keyfiyyəti və qiyməti;
- Məhsulun keyfiyyəti;
- Məhsulun həcmi və sərf olunan xammal-materialın həcmi;
- Texniki və texnoloji amillər;
- Satışdan əldə olunan pul gəliri

616 Material resurslarından istifadənin səmərəliliyini xarakterizə edən fərdi göstəricilər hansılardır?

- Məhsulun xammaltutumu, yanacaqtutumu, metaltutumu;
- Məhsulun materialtutumu, materialların rentabelliyi;
- Məhsulun əməktutumu, işçitutumu;
- Materiallarda istifadə üzrə planın yerinə yetirilmə faizi;
- Məhsul istehsalında materiallardan istifadə əmsalı;

617 Material resurslarından istifadəni xarakterizə edən göstəricilər hansılardır?

- Məhsul istehsalının həcmi və dinamikası;
- Material təchizatı üzrə planın kəsrlə, yaxud artırılması ilə yerinə yetirilməsi;
- İstehsal olunan məhsulların tərkibində materialın xüsusi çəkisinin dəyişməsi;
- Məhsul satışından əldə olunan məbləğ ilə satılan məhsulun maya dəyəri arasındaki fərq;
- Məhsulun materialtutumu, materialverimi, məhsulun maya dəyərində material məsrəflərinin xüsusi çəkisi, materiallardan istifadə əmsalı;

618 Ayrı-ayrı məhsul növləri üzrə materialtutumuna təsir edən amillər hansılardır?

- İstifadə olunan materialın həcminin və qiymətinin dəyişməsi;
- Sərf olunan materialın və istehsal olunan məhsulun həcminin dəyişməsi;
- Satışdan pul gəlirinin və maya dəyərinin dəyişməsi;
- Məhsulun qiymətinin və maya dəyərinin dəyişməsi .
- İstifadə olunan materialın və mənfəətin həcminin dəyişməsi;

619 Fondveriminə təsir edən birinci dərəcəli amillər aşağıdakılardır:

- əsas fondların aktiv hissəsinin payı və onların fondverimi;
- əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, texnologiyaların təkmilləşdirilməsi üzrə elmi-texniki tərəqqi tədbirlərinin tətbiqi;
- əsas fondların aktiv hissəsinin payı, avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı;
- əsas fondların aktiv hissəsinin payı, avadanlıqların əvəz olunması, avadanlıq vahidinin orta dəyəri, fəaliyyətdə olan avadanlıqların fondverimi.
- əsas fondlarının tərkibində aktiv hissənin xüsusi çəkisi, günlük boşdayanmalar, növbəlik əmsalı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı ;

620 Fondveriminə təsir edən ikinci dərəcəli amillər:

- avadanlıqların əvəz olunması, ETT – üzrə tədbirlərin tətbiqi, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı
- əsas fondların aktiv hissəsinin payı, fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı, fəaliyyətdə olan avadanlıqların fondverimi;
- avadanlıq vahidinin orta dəyəri, günlük və növbədaxili boşdayanmalar, növbəlik əmsalı, 1 maşın-saat hesabı ilə orta hasilat;
- avadanlıq vahidinin orta dəyəri, növbəlik əmsalı, fəaliyyətdə olan avadanlıqların fondverimi, avadanlıqların əvəz olunması, 1 maşın – saat hesabı ilə hasilat
- avadanlıq vahidinin orta dəyəri, növbədaxili boşdayanmalar. fondların aktiv hissəsində fəaliyyətdə olan avadanlıqların payı

621 Fondverimi göstəricisi hesablanır:

- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin orta illik dəyərinin məhsulun həcminə nisbəti kimi;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;

622 Fondtutumu göstəricisi hesablanır:

- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin ilkin dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin ilkin dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- istehsal olunmuş məhsulun həcminin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin orta illik dəyərinin istehsal olunmuş məhsulun həcminə nisbəti kimi;

623 Fondların rentabelliyi hesablanır:

- satışdan mənfəətin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti kimi;
- satışdan mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin orta illik dəyərinin satışdan mənfəətə nisbəti kimi;
- satışdan mənfəətin əsas vəsaitlərin bərpa dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin qalıq dəyərinin satışdan mənfəətə nisbəti kimi;

624 Mövcud avadanlıq parkından istifadə əmsalı hesablanır:

- mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
- mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- istifadə olunan avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;
- qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
- qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi;

625 əsas fondların orta illik dəyərinin məhsulun həcminə nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini ;
- əsas fondların köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;

626 İstehsal olunmuş məhsulun həcminin əsas istehsal fondlarının orta illik dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini ;
- əsas fondların köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;

627 əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini ;
- əsas fondların köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;

628 əsas vəsaitlərin orta illik dəyərinin işçilərin orta illik sayına nisbəti xarakterizə edir:

- əsas fondların yararlılıq əmsalını;
- əsas fondların fondtutumunu;
- əsas fondların fondverimini ;
- əsas fondların köhnəlməsi əmsalını
- əməyin fondla silahlanması;

629 Avadanlıqların intensiv yüklenməsi əmsalı hesablanır:

- vaxt vahidi ərzində faktiki istehsal olunmuş məhsulun həcminin onun plan üzrə həcminə nisbəti kimi;
- avadanlıqların faktiki iş vaxtının onların plan üzrə iş vaxtına nisbəti kimi;
- vaxt vahidi ərzində plan üzrə istehsal olunmuş məhsulun faktiki həcminə nisbəti kimi;
- maşın və avadanlıqların ortaillik dəyərinin onların iş vaxtına nisbəti kimi.
- avadanlıqların plan üzrə iş vaxtının faktiki iş vaxtına nisbəti kimi;

630 Qurulmuş avadanlıqlardan istifadə əmsalı hesablanır:

- istifadə olunan avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi;
- mövcud avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi
- qurulmuş avadanlıqların sayının istifadə olunan avadanlıqların sayına nisbəti kimi;
- mövcud avadanlıqların sayının qurulmuş avadanlıqların sayına nisbəti kimi.
- qurulmuş avadanlıqların sayının mövcud avadanlıqların sayına nisbəti kimi

631 Avadanlıqların təqvim vaxt fondundan istifadə əmsalı hesablanır:

- avadanlıqların faktiki iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;
- avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;
- təqvim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
- rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi.
- avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı iş vaxtı fonduna nisbəti kimi;

632 Rejim iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- rejim iş vaxtı fondunun avadanlıqların faktiki iş vaxtı fonduna onların nisbəti kimi;
- təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi;
- avadanlıqların faktiki iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi
- avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi.
- avadanlıqların rejimi iş vaxtı fondunun onların təqvim iş vaxtı fonduna nisbəti kimi;

633 Avadanlıqların plan iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- avadanlıqların faktiki iş vaxtı fondunun onların plan üzrə iş vaxtı fonduna nisbəti kimi;
- rejim iş vaxtı fondunun avadanlıqların plan iş vaxtı fonduna onların nisbəti kimi;
- avadanlıqların plan iş vaxtı fondunun onların faktiki iş vaxtı fonduna nisbəti kimi;
- təqvim iş vaxtı fondunun avadanlıqların rejim iş vaxtı fonduna onların nisbəti kimi.
- avadanlıqların plan iş vaxtı fondunun onların rejim iş vaxtı fonduna nisbəti kimi;

634 Müəssisənin istehsal potensialının tərkibinə daxildir:

- əsas fondlar, heyət, materiallar, maliyyə resursları, texnologiya informasiya, hazır məhsul, mənfəət;
- sənaye-istehsal fondları, sənaye-istehsal heyəti, enerji, texnologiya, materiallar, informasiya, maliyyə resursları;
- heyət, materiallar, əsas vəsaitlər, dövriyyə vəsaitləri, informasiya, maliyyə, satılım iş məhsul xalis mənfəət;
- sənaye-istehsal fondları, heyət, materiallar, əmtəəlik məhsul, texnologiya, informasiya, ümumi məhsul.
- materiallar, əsas fondlar, heyət, istehsal olunmuş və satılmış məhsul həcmi, məhsul satışından pul gəliri;

635 əsas fondların fondveriminə təsin edən I dərəcəli amillərin təsiri təhlilin aşağıdakı üsulu ilə müəyyən olunur:

- indeks;
- orta kəmiyyət;
- integrall;
- zəncirvari yerdəyişmə;
- müqayisə;

636 Fondverimi, fond tutumu, fondların rentabelliyi xarakterizə edir:

- əsas fondların hərəkətini;
- əsas fondlardan istifadənin səmərəliliyini ;
- əsas fondların texniki vəziyyətini;
- avadanlıqların yaş tərkibini.
- maşın və avadanlıqların yüklənməsi dərəcəsini;

637 Avadanlıqlardan istifadənin səmərəliliyinin təhlilində aşağıdakı göstəricilərdən istifadə edilir:

- əmtəlik məhsulun 1 manatına xərc;
- məhsulun quruluşunun dəyişməsi;
- avadanlıqların işinin növbəlik əmsali;
- materialların qiymətinin və tariflərin dəyişməsi.
- ayrı-ayrı növ məhsula xərc səviyyəsinin dəyişməsi;

638 Avadanlıqların təqvim iş vaxtı fondundan istifadə əmsalı hesablanır:

- avadanlıqların faktiki iş vaxtı fondunun işlənmiş ümumi adam-saatların miqdarına nisbəti kimi;
- avadanlıqların faktiki və təqvim iş vaxtı fondlarının nisbəti;
- avadanlıqların faktiki iş vaxtı fondunun avadanlıqların ümumi miqdarına nisbəti kimi;
- sənaye-istehsal heyətinin orta sayının ən böyük növbədə fəhlələrin sayına nisbəti kimi.
- avadanlıqların faktiki iş vaxtı fondunun idarəetmə işlərinin ümumi həcmində nisbəti kimi;

639 əsas fondların təzələnməsi əmsalı hesablanır:

- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin həmin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- əsas vəsaitlərin artım məbləğinin həmin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- dövriyyədən çıxmış əsas vəsaitlərin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- dövriyyədən çıxmış və daxil olmuş əsas vəsaitlərin dəyərlərinin nisbəti kimi;
- kapital qoyuluşlarının işə salınmış əsas fondların dəyərinə nisbəti kimi

640 əsas fondların bərpası əmsalı hesablanır:

- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna onların dəyərinə nisbəti kimi;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- hesabat dövründə çıxmış əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə onların dəyərinə nisbəti kimi;
- kapital qoyuluşunun işə salınmış əsas fondların dəyərinə nisbəti kimi.
- dövriyyədən çıxmış əsas fondların dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi;

641 əsas fondların fondverimi hesablanır:

- istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
- əmtəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaallik dəyərinə nisbəti kimi;
- mənfəətin əsas vəsaitlərin ortaallik dəyərinə nisbəti kimi.
- sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

- əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;

642 əsas fondların fondtutumu hesablanır:

- mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
 istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
 əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;

643 əməyin texniki silahlanması hesablanır:

- əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sa-yına nisbəti kimi;
 əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
 mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.
 istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;

644 əsas fondların rentabelliyi hesablanır:

- əsas vəsaitlərin ortaillik dəyərinin əmtəəlik məhsulun həcmində nisbəti kimi;
 istehsal avadanlıqlarının dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 sənaye – istehsal təyinatlı əsas fondların dəyərinin ən böyük növbədə fəhlələrin orta siyahı sayına nisbəti kimi;
 əmtəəlik məhsulun dəyərinin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi;
 mənfəətin əsas vəsaitlərin ortaillik dəyərinə nisbəti kimi.

645 İstehsal olunmuş məhsulun həcmi 150 min man, əsas fondların orta illik dəyəri 200 min man olmuşdur. əsas fondların fondverimi:

- 1,33 man;
 300 man;
 0,75 man;
 0,95 man.
 350 man;

646 İstehsal olunmuş məhsulun həcmi 300 min man, əsas fondların orta illik dəyəri 400 min manatdır. əsas fondların fondtutumu:

- 1,33 man ;
 300;
 0,75;
 0,95.
 350;

647 əsas istehsal fondlarının dəyəri 8000 min man, fəhlələrin sayı 4000 nəfər təşkil edirsə əməyin fondla silahlanması hesablayın:

- 2 min man;
 3 min man;
 0,05 min man;
 3,2 min man.
 0,5 min man;

648 Fondveriminə təsir edən əsas amillərə aiddir:

- avadanlıqların strukturunun və iş vaxtının dəyişməsi, hasilatın dəyişməsi;

- avadanlıqların iş vaxtının dəyişməsi, fəhlələrin əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun həcminin və strukturunun dəyişməsi, işçilərin sayının dəyişməsi;
- məhsulun strukturunun, keyfiyyətinin, maya dəyərinin dəyişməsi.
- əsas istehsal fondlarının orta illik dəyərinin dəyişməsi, fəhlələrin orta illik hasilatının dəyişməsi;

649 Mövcud avadanlıqlar bölünür:

- faktiki işləyən və plan üzrə işləyən;
- qurulmuş və qurulmamış;
- qurulacaq və artıq;
- fəaliyyətdə olan və fəaliyyətdə olmayan
- işləməyən və boşdayanan;

650 Avadanlıqlardan istifadənin səmərəliliyinin əks etdirən göstəricilər:

- avadanlıqların intensiv, ekstensiv və integral yüklenməsi əmsalları;
- material verimi və material tutumu;
- fondverimi və fond tutumu;
- əməyin fond lasilahlanması və əməyin texniki silahlanması
- avadanlıq vahidinin məhsuldarlığı;

651 əsas vəsaitlərin dövriyyədən çıxması, daxil olması, əvvəz olunma, artım əmsalları xarakterizə edir:

- əsas fondların hərəkətini;
- əsas fondlardan istifadənin səmərəliliyini ;
- əsas fondların texniki vəziyyətini;
- avadanlıqların yaşı tərkibini.
- maşın və avadanlıqların yüklenməsi dərəcəsini;

652 əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmışa əsas vəsaitlərin dəyərinə nisbəti

653 əsas fondların dövriyyədən çıxma əmsalı aşağıdakı kimi hesablanır:

- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti
- hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
- hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti
- dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti ;

654 əsas vəsaitlərin artımı əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;
- ilin əvvəlinə əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqi nisbəti;
- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində daxil olmuş əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.

- ilin sonuna əsas vəsaitlərin dəyərinin hesabat ilində çıxmış əsas vəsaitlərin dəyərlərinə nisbəti;
 hesabat ilində daxil olmuş və çıxmış əsas vəsaitlərin dəyərləri üzrə fərqli ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;

655 əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti ;
 əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;
 əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
 dövriyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
 əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;

656 Yararlıq əmsalı aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
 hesabat dövründə daxil olmuş və dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;
 əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti ;
 hesabat ilində dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
 dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti ;

657 Bir işçi hesabı ilə əməyin fondla silahlanması hesablanır:

- sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
 əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti;
 əsas fondların ilkin dəyərinin heyətin ümumi sayına nisbəti;
 sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti.
 əsas fondların bərpa dəyərinin heyətin orta illik sayına nisbəti;

658 Bir fəhlə üzrə əməyin fondla silahlanması hesablanır:

- sənaye – istehsal təyinatlı əsas fondların ortaillik dəyərinin sənaye – istehsal təyinatlı heyətin sayına nisbəti
 sənaye – istehsal təyinatlı əsas fondların ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 əsas fondların ilkin dəyərinin fəhlələrin ümumi sayına nisbəti
 əsas fondların bərpa dəyərinin fəhlələrin orta illik sayına nisbəti
 əsas fondların qalıq dəyərinin fəhlələrin sayına nisbəti

659 Bir fəhlə üzrə əməyin texniki silahlanması hesablanır:

- iş maşınları və avadanlıqların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 sənaye-istehsal təyi natlı fondların orta illik dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;
 əsas fondların qalıq dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti.
 əsas fondların ilkin dəyərinin ən böyük növbədə fəhlələrin sayına nisbəti;

660 Ayrı-ayrı növ işlərin mexanikləşdirilməsi və avtomatlaşdırılması əmsalı hesablanır:

- mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həc-minin işlərin ümumi həcmində nisbəti kimi;
 avtomatlaşdırılmış qaydada yetirilən işlərin həcmimin əmək məsrəf-lərinə nisbəti kimi
 mexaniki yerinə yetirilən işlərin həcminin məhsulun maya dəyərinə nisbəti kimi;
 mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həc-minin əmək haqqı fonduna nisbəti kimi.
 mexaniki və avtomatlaşdırılmış qaydada yerinə yetirilən işlərin həc-minin rejim iş vaxtı fonduna nisbəti kimi;

661 Ayrı – ayrı növ işlərin mexanikləşdirilməsi əmsalı hesablanır:

- mexaniki yerinə yetirilən işlərin həcminin işlərin ümumi həcmində nisbəti kimi;

- mexaniki yerinə yetirilən işlərin həcminin əmək məsrəflərinə nisbəti kimi;
- mexaniki yerinə yetirilən işlərin həcminin məhsulun maya dəyərinə nisbəti kimi;
- mexaniki yerinə yetirilən işlərin həcminin əmək haqqı fonduna nisbəti kimi.
- mexaniki yerinə yetirilən işlərin həcminin rejim iş vaxtı fonduna nisbəti kimi;

662 Ayrı-ayrı növ işlərin avtomatlaşdırılması əmsalı hesablanır:

- avtomatlaşdırılmış işlərin həcminin məhsulun maya dəyərinə nisbəti kimi
- avtomatlaşdırılmış işlərin həcminin işlərin ümumi həcminə nisbəti kimi;
- avtomatlaşdırılmış işlərin həcminin əmək məsrəflərinə nisbəti kimi;
- avtomatlaşdırılmış işlərin həcminin əmək haqqı fonduna nisbəti kimi
- avtomatlaşdırılmış işlərin həcminin rejim iş vaxtı fonduna nisbəti kimi;

663 əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;

664 əməyin avtomatlaşdırılması əmsalı hesablanır:

- avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi ;
- avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- avtomatlaşdırılmış işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi

665 Mütənasiblik əmsalı hesablanır:

- avadanlıqların növbəlik əmsalının daha çox yüklənmiş avadanlıqların növbəlik əmsalına nisbəti kimi;
- böyük növbədə olan işçilərin sayının işçilərin sayına nisbəti kimi;
- işçilərin sayının böyük növbədə olan işçilərin sayına nisbəti kimi;
- avadanlıqların faktiki iş vaxtının ümumi vaxt sərfinə nisbəti kimi.
- ümumi vaxt sərfinin avadanlıqların faktiki iş vaxtına nisbəti kimi;

666 Aşağıdakı göstərici ilk növbədə əsas fondların texniki səviyyəsini səciyyələndirir:

- kompensasiya əmsalı;
- əsas fondların hərəkəti əmsalları;
- fondverimi;
- əməyin fondla silahlanması.
- avadanlıqların yaş tərkibi;

667 əməyin mexanikləşdirilməsi əmsalı hesablanır:

- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin cəmi əmək məsrəflərinə nisbəti kimi;
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin rejim vaxtı fonduna nisbəti kimi;
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin təqvim vaxtı fonduna nisbəti kimi;
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin innovasiya xərclərinə nisbəti kimi.
- mexanikləşdirilmiş işlər üzrə əmək məsrəflərinin istehsalının həcminə nisbəti kimi;

668 İstehsalın texniki səviyyəsini xarakterizə edən göstəricilər:

- istehsalın mexanikləşdirməsi, avtomatlaşdırması, kimyalasdırması, kompüteləşdirməsi göstəriciləri;

- materialtutumu, materialverimi, resurstutumu, xammaltutumu, yanacaqtutumu;
- fondverimi, fondtutumu, fondla silahlanma göstəriciləri, əsas istehsal fondlarının orta illik dəyəri, avadanlıqdan ekstensiv istifadəsi;
- məhsulun həcmi, strukturu, çeşidi, əməyin mexanikləşdirməsi və fondla silahlanma
- əmək məhsuldarlığı, əmək tutumu, iş vaxtı fondundan istifadə;

669 İstehsal prosesinin intensivləşdirilməsi təmin edir:

- nəticələrin dəyişilməməsi şərti ilə tələb olunan resursların həcminin artımını;
- istehsalın effektliyinin artması zamanı tələb olunan resursların həcminin azalmasını;
- istehsalın effektliyinin azaldılması zamanı tələb olunan resursların həcminin azalmasını;
- işçilərin əmək haqqının artım tempinin əmək məhsuldarlığının artım tempini üstələməsini
- istehsalın səmərəliliyinin artma tempi resurslara olan tələbat tempi ilə uzlaşmalıdır;

670 Fondtutumu hesablanır:

- mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi
- əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
- əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;

671 Fondverimi hesablanır:

- mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- əsas istehsal fondlarının orta dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
- əmtəəlik məhsulun dəyərinin əsas istehsal fondlarının orta dəyərinə nisbəti kimi;
- əsas istehsal fondlarının orta dəyərinin məhsulun satışından əldə edilən gəlirə nisbəti kimi.
- əsas istehsal fondlarının orta dəyərinin mənfəətə nisbəti kimi;

672 əməyin fondla silahlanması hesablanır:

- əmtəəlik məhsulun dəyərinin əsas fondların orta illik dəyərinə nisbəti kimi;
- sənaye istehsal təyinatlı əsas fondların orta illik dəyərinin ən böyük növbədəki fəhlələrin sayına nisbəti kimi;
- əsas fondların orta illik dəyərinin əmtəəlik məhsulun dəyərinə nisbəti kimi;
- mənfəətin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti kimi
- istehsal avadanlıqlarının dəyərinin aşağı növbədə işləyən fəhlələrin sayına nisbəti kimi;

673 əsas vəsaitlərin hərəkətini əks etdirən göstəricilərə aiddir:

- yaralıq əmsali, fondverimi, fondların ortaiilik dəyəri;
- köhnəlmə əmsali, yararlılıq əmsali;
- daxil olma, təzələnmə, silinmə, kompensasiya;
- fond tutumu, köhnəlmə əmsali.
- fond verimi, kompensasiya əmsali;

674 Hansı göstəricilər əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edir?

- təzələnmə əmsali;
- yararlıq əmsali, köhnəlmə əmsali;
- dövriyyədən çıxma əmsali;
- fondverimi.
- əvəzolma əmsali;

675 əsas vəsaitlərdən istifadənin səmərəliliyini əks etdirən göstəricilər hansıdır?

- silinmə əmsalı;
- əsas vəsaitlərin yüklənməsi əmsalı;
- əsas vəsaitlərin fondverimi və fondtutumu;
- əsas vəsaitlərin orta illik dəyəri.
- daxil olma əmsalı;

676 əsas vəsaitlərin dinamikasını qiymətləndirmək üçün təhlilin aşağıdakı növündən istifadə olunur:

- üfüqi təhlil;
- stoxastik təhlil;
- determinləşdirilmiş təhlil;
- şaquli təhlil.
- trend təhlil;

677 Fondvermi hansı halda artır:

- hasilatın dəyişmə tempi əməyin fondla silahlanmasıın artım tempindən yüksək olduqda;
- məhsul buraxılışı həcminin dəyişməsi tempi əsas vəsaitlərin genişləndirilməsi tempindən yüksək olduqda
- hasilatın artım tempi əməyin fondla silahlanmasıın artım tempindən aşağı olduqda;
- məhsul buraxılışının dəyişmə tempi fondla silahlanmasıın dəyişmə tempi ilə eynidir.
- məhsul buraxılışı həcminin dəyişməsi tempi əsas vəsaitlərin genişləndiril-məsi tempindən aşağı olduqda;

678 Avadanlıqlardan istifadənin intensivliyi hansı göstərici ilə xarakterizə olunur?

- hasılat;
- yüklenmə əmsali
- avadanlıqların işinin növbəlik əmsali;
- fondverimi.
- fondtutumu;

679 Məhsulun metaltutumuna təsir edən amillər hansılardır?

- Sərf edilən metalın və ümumi məhsulun həcmi;
- Satışın həcmi, satışın quruluşu;
- Metalın dəyəri və məhsulun tam maya dəyəri;
- İstehlak olunan metalın həcmi və məhsulun istehsal maya dəyəri;
- Məhsulun həcmi, orta satış qiyməti

680 Material məsrəflərinin bir manatına satışdan mənfəətə təsir edən amillər hansılardır?

- Satışdan əldə edilən mənfəətin həcmi, sərf olunan xammal materialın dəyəri;
- İstehlak olunan xammal-materialın dəyəri, satışdan mənfəətin dəyişməsi;
- Satışdan əldə edilən mənfəətin həcmi, satışın maya dəyəri;
- Satışdan mənfəətin dəyişməsi, məhsulun həcminin dəyişməsi.
- Balans mənfəətinin dəyişməsi, xammal-materialın dəyərinin dəyişməsi;

681 Maliyyə vəziyyətinin əmsallar və amillər üzrə təhlilinin sər-bəst metodları

- operativ, perspektiv, reteospektiv təhlili.
- üfüqi, şaquli, müqayisəli trend təhlili.
- ststistik, funksional, staxostik təhlili
- qruplaşma, indeks, marjinal təhlili.
- marketinq, kompleks, tematik təhlili.

682 Müəyyən dövr ərzində mühasibat balansının müxtəlif maddələrinin məbləğlərinin mütləq və nisbi

dəyişilmələri müəyyən edilir:

- operativ
- kompleks
- trend
- şaquli
- üfuqi

683 balansın yekununda ayrı-ayrı maddələrin xüsusi çəkisinin müəyyən edən təhlil

- şaquli
- trend
- operativ
- kompleks
- üfuqi

684 Göstəricilərin dinamikasında əsas meyllərin aşkar edilməsi üçün bir neçə il ərzində balans maddələrinin qiymətlərinin müqayisə edilməsindən ibarətdir.

- operativ
- kompleks
- şaquli
- üfuqi
- trend

685 xüsusi vəsaitlərin mənbələrinə aiddir

- "Nizamnamə kapitalı", "Ehtiyat kapitalı", "Əlavə kapital".
- Uzunmüddətli borclar
- "Gələcək dövrlərin gəlirləri",
- "Materiallar", «Mə-te-ri-al-ların tədarükü və əldə edilməsi»
- "İstehsal ehtiyatları", "Gələcək dövrün xərcləri"

686 Balansın əsas vəsaitlər və sair dövriyyədən kənar aktivlər bölməsinə aid deyil.

- "Gələcək dövrlərin gəlirləri",
- "Uzunmüddətli icarəyə götürülmüş əsas vəsaitlər"
- "Kapital qoyuluşları"
- «Qeyri-maddi aktivlər»
- Əsas vəsaitlər

687 Təşkilatın borc mənbələrindən, yəni kreditorlardan, banklardan və digər borc verənlərdən maliyyə müstəqilliyinin səviyyəsi barədə ümumi təsəvvür verir;

- rentabellik əmsali
- ümumi maliyyə müstəqilliyi əmsali
- dövriyyədə xüsusi kapitalın olması
- fondverimi əmsali
- ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsali

688 Balans mənfəətinin artımı, məhsul satışı həcmının artımına nisbəti bərabərdi

- xüsusi kapital
- rentabellik əmsali
- istehsal leveredji;

- müstəqillik əmsalı.
- maliyyə leveredji

689 Dövriyyə aktivlərindən istifadə edilməsi səmərəliliyinin səciyyələndirilməsi üçün:

- rentabellik əmsalı. fondverimi əmsalı
- dövriyyə aktivlərinin dövrəni əmsalı; təşkilatın ehtiyatlarının dövrəni əmsalı.
- müstəqillik əmsalı, rentabellik əmsalı
- ümumi maliyyə müstəqilliyi əmsalı
- ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı

690 Dövriyyə aktivlərinin formalaşmasına yönəldilmiş məbləğini səciyyələndirir

- rentabellik əmsalı
- ümumi maliyyə müstəqilliyi əmsalı
- dövriyyədə xüsusi kapitalın olması
- fondverimi əmsalı
- ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı

691 Təşkilat özünün ehtiyatlarını formalaşdırın zaman onun borc mənbələrindən maliyyə cəhətdən asılı olmadığını səciyyələndirir.

- rentabellik əmsalı
- dövriyyədə xüsusi kapitalın olması
- ehtiyatlar sahəsində maliyyə müstəqilliyi əmsalı
- fondverimi əmsalı
- ümumi maliyyə müstəqilliyi əmsalı

692 Ekspress-təhlil nədir?

- Auditor tərəfindən aparılan operativ təhlil
- Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir
- Qısa müddətdə aparılan təhlil
- Maliyyə nəticələrin kompleks şəkildə vrilən hesabat
- Müəyyən dövir üçün aparıla maliyyə təhlil

693 Maliyyə vəziyyətinin kompleks şəkildə təhlilinin ilkin mərhələsidir

- ekspress-təhlil
- marjinal təhlil.
- diaqnostik təhlil.
- operativ təhlil.
- strateji təhlil.

694 Nizamnamə kapitalı xalis aktivlərin dəyərindən artıq olarsı göstərir:

- maliyyə fəaliyyətinin qeyri-qənaətbəxş olmasını göstərir.
- maliyyə fəaliyyətinin yuxarı səviyədə olmasını göstərir.
- maliyyə fəaliyyətinin qənaətbəxş olmasını göstərir.
- bütü cavablar uyğundur.
- maliyyə fəaliyyətinin orta səviyədə olmasını göstərir.

695 Satışdan alınan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti bərabərdir

- istehsalın rentabelliyi
- manevirlik əmsalı

- Dövriyyə kapitalının rentabelliyi:
- maliyyə müstəqilliyi əmsalı
- satışın rentabelliyi

696 Təşkilatın maliyyə sabitliyini qiymətləndirir:

- istehsalın rentabelliyi
- manevirlik əmsalı
- istehsal levirici
- müstəqilliyi əmsalı
- Maliyyə levirici

697 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

- ƏDV və aksizlər, satışın maya dəyəri, istehsalın həcmi
- marjinal gəlir, pul axını, xüsusi kapital, qiymətli kağızlar
- balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəştləri, vergi məbləği
- komersiya xərcləri, imtiyazlı və adi səhmlər dividendlərin
- tam maya dəyəri, satışın xüsusi çəkisi, depazitlər

698 Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilmir:

- vergi məbləği
- mütləq maliyyə ödəmələri,
- vergi güzəştləri
- satışın rentabelliyi
- balans mənfəəti

699 İstehsalın iqtisadi səmərəliliyi əmsalı hesablanır

- illik ümumi məhsulun istehsalın dəyərinin hasilidir
- illik ümumi məhsulun istehsalın dəyərinə nisbəti
- maya dəyəri illik satılmış məhsulun hasilidir
- əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- material xərclərin illik ümumi məhsulun nisbəti

700 Iqtisadi artımın sabitliyi əmsalı hesablanır.

- xalis mənfəətin xüsusi kapitalının orta məbləğinə nisbəti
- əsas istehsal fondlarının istehsalın dəyərinə nisbəti.
- material xərclərin illik ümumi məhsulun nisbəti
- illik ümumi məhsulun orta məbləğinin istehsalın dəyərinə nisbəti
- xalis mənfəətin orta məbləği ümumi məhsulun nisbəti